

M. P. POTJOMKIN və P. G. TEREXOV


# GEOGRAFIJƏ

CONLAR MƏKTİVİ YCYN  
DƏRSLİK

Tərcimisi OzMXK təripidin  
təstiqləngən

BİRİNCİ BESİLİŞİ

N 2 ~~33~~  
3



OzSSR DƏLƏT OQUŞ-PEDAGOGİK NƏŞRIYATI  
TAŞKENT—1939

Tarçimici *Muhamadijev.*  
Çavapkər redaktor *N. Muhiddinov.*  
Texredaktor *S. Sajdullin.*

Terişkə ruxsat 20/II. 39 j. berildi.  
Besişqə 1/VIII 1939 j. ruxsət qilindi.

Qəqəz formatı  $60 \times 92\frac{4}{16}$ . Nəşriyat listi  $7\frac{3}{4}$ .  
Qəqəz listi  $3\frac{7}{8}$ . Uc. avt. listi 7,68. Qəqəz listida 77952 hərf.

İndeks—D-1. Tirazi 1500. Şərtname № 345.  
DƏPN № 116. Əzgləvit vəkili № 27399.

Bahasi 40 t. Muqavisi 25 t.

Əzpoligrafkombinat. Taşkent—1939 j. Zakaz № 891.

# I. JƏR ŞARI.

## Upuq və upuq tərəpliri.


Əgər biz ocuqcılıq tyz çajqa ciqidiqan bolsaq və ətrap-qa qaraşqa başlısaq, upuq dəp atılıdiqan jər ystiniq qismini kərymiz.

Upuq hər dajim dyglək formuda boludu. Unıq ystidə, qazan dymkəmiyrylgəndək jaki gymbəzdək, turqan asmanni kərymiz. Bizgə asman upuq cətliri arqılıq jər bilən tutası-qandək kərynydu.

Upuqnın bu cətlirini upuq siziqi dəp atıldı. Biz təçribimizdin bilimizki, həqiqətən jərnin hec qandaq ceti jaki axırıcı joq; biz hec qacan upuq siziqiqicə berip jetəlməjimiz: biznin meniş hərikitimiz bilən biznin upuqmu ezygyrydu, və upuq siziqi hər qacan bizdin jiraq qalidu (rəs. 1).

Əgərdə qandaq bolmusun bir byjymni, biznin qajsi təripimizdə turqinini bəlgyliməkci bolsaq, u vaqtida biz adəttə onda, solda, aldimizda, arqida dəp ejtimiz. Lekin pəqət burulupla qojsaq, pytn çənylyşlər (tərəplər) başqicə bolup qalidu: aldida bolqan nərsə, əndi on tərəptə bolup qalidu və şuniñqa oxşaşlar.

Biznin bədininiznin turqi əhvaliqa baqliq bolmastın çənylyşlərni bəlgyləş ycyn upuqnın tət təripigə nam berilgən. Kynnin nəq cyş vaqtida kyn upuqnın ystidə turqan təripigə biz çənup tərəp jaki çənup dəp atajmiz. Qarima-qarşı tərəpkə şimal tərəp jaki şimal dəjdu. Əgər yzyiniz bilən şimalqa qarap tursaq, u vaqtta arqımızda—çə-



Rəs. 1. Upuq tərəpliri.

n u p, onda—şər q, solda—qərp boludu. Kyn upuqnin şərq təripidin ciqip və qərptə olturuđu.

Upuqnin tərəpliri qandaq çajlaşqanlıqini kyn arqılıq eniq bəlgyləş mymkyn. Əgərdə hava ocuq kyndə tajaqnı tik qılıp sancıp qojud, tajaqnın jərgə cyşəgən kələngycigə pajqisaq, cyş vaqtida kələngyc ən qisqa boludu, cynki cyş vaqtida kyn upuq ystigə, başqa vaqtqa qariqanda, ən egiz kətyrylydu. Kyn cyş vaqtida upuqnin cənup təripinin ystidə turudu, kynnin cyş kələngyci top-toqri şimalqa qarap çənəlgən boludu.

Kecisi upuq tərəplirini **Qutup jultuzi** arqılıq bəlgyləş mymkyn. Ocuq jultuzluq kecisi asmando qızımmək kərynidiqan jəttə jultuz dəp atılıdiqan jultuz gruppisini tepiş onaj. Bu grupp, cəmyc jaki saplıqqa oxşaş kərynyştə çajlaşqan jəttə jultuzdin ibarət. Əgərdə bu cəmyc kərynyşdiki çajlaşqan jultuzlarnın ikki cət jultuzluları arqılıq kəz bilən asman bojlap qarisaq, ocuq paqiraq jultuzni—Qutup jultuzini kərymiz. Qutup jultuzi hər qacan asmanın şimal təripidə bir çajda turudu (rəs. 2).

Lekin upuq tərəplirini məxsus qural—kompasının jardimi bilən eniq bəlgyləş həmmidin onajraq. Kompas korobka kərynyşida bolup, uninqa, əjnək astıqa ucluq, onaj

ajlinidiqan magnitləngən<sup>1)</sup> gan strelkisi oltuquzulqan. Bu strelka hər dajim bir uci bilən şimalni, ikkinci uci bilən cənupni kərsytydu. Strelkinin şimalı ucunı qara qılıp, cənubı ucunı ocuq rənsiz qılıdu. Şundaq qılıp kompas upuqnin tərəplirini kərsytydu. Demək, bunı bilən jər jyzinin ysti-

<sup>1)</sup> Magnit dəp başqa gan jaki temyr byjymirini əzığə tatidiqan pacə temyr rudisiqə jaki gańqa ejtidu. Hər qandaq gan pacisini magnitliq qılış mymkyn. Bunıq ycyn pəqətla uninqa magnit syrkəş kerək.



Rəs. 2. Qutup jultuzini qandaq tepiş.

diki byjymlərinin əz ara çajlışlalarını bəlgyləş mymkyn. Məsilən, upuq tərəplirinin namlırını və çajlışlalarını bilip turup: „Biznin sinipniñ derizisi çənupqa qaritilqan“ jəki „Qejin çangallıqi bizniñ məktivimizniñ şərq təripidə çajlaşqan“ dejişidü.

Kompassiz deniz bojidin jiraq ketip, deniz icidə yzyp jyryş mymkyn əməs. Kompas hərbij işta çəncilərgə tonus əməs çajlar bilən hərikət qılış vaqtida kerək nərsə.

**Vəziplər.** 1. Asmando Jəttə jultuzni və Qutup jultuzni təpiňlər.

2. Kompas bojicə əzənlərinin sinipiňlərinin upuq tərəplirini eniqlənlər. Derizə qajsi tərəpkə qaritilqan, işik qajsi tərəpkə qaritilqan?

3. Upuq tərəpliri bojicə silər əz kocanlarnıñ çənylyşini bəlgylənlər.


### Jər formusi (şəkli).

Biz typtyz ocuq çajda turqan vaqtımızda, biz əz ətrapımızın həmmə tərəplirini təxminən  $5\text{ km}$ —qicə kərymiz; lekin dərəx ystigə jəki əjnin təpysigə ciqsaq, şundaqla u jərdin bizniñ upuq kən—jiraq bolup qalidu:  $10\text{ m}$  egizlikdə ətrapımızdiki upuqni  $10\text{ km}$ —qicə kərymiz; əgərdə samoletta havaqa kətyrylgəndə  $1\text{ km}$  egizlikdə upuq  $100\text{ km}$  dinmu kəpyrək kənijidu. Nimişkə biz egizliktin, pəslikitkigə qariqanda neri—uzaqtaraq kərymiz? Japilaq jərdə upuqnın mundaq kənijişi cyşənməslik bolqan bolar edi. Həqiqətkə kəlgəndə jər japilaq əməs, bəlkı dumlaq. Jər ystinin dumlaqlığı, biz təvəndə turup qalsaq, jiraq byjymləri kəryşkə bizgə kaşıla qılıdu.

Deniz ystumu şundaq dumlaq boludu. Əgər deniz bojidin jiraqlıativatqan paroxod arqisiga durnama (binokl) bilən qarisaq, həmmidin burun paroxodının təvənki qismi kəzdin joqalqınıni kərymiz; paroxod neriraq kətkən yaqtta, pəqət turbiliyi kərynydu; şundaq qılıp, deniz ystinin dumlaqlığı arqisida, paroxod asta-asta joquludu.

Jər ystinin mundaq dumlaqlığı həmmə jərdə pajqılıdu. Şuniñdimi dumlaqlığı həmmə çajda birdək desima boludu. Həmmə jeridə birdək dumlaqliq ysti bar, birdin bir çisim şar hesaplinidu. Demək, jərmə şar formusiga ega.

Başqa pytyn bir qatar pajqaşlar, hazırla qılqan nətiçilərni təstiqləjdü.



Rəs. 3. Upuq arqisida joquluvatqan paroxod; on tərəptin cəmbər icidə qaraş turbisi arqılıq qariqanda kəryngən paroxod kərynyşı.

Əgər jər japilaq bolqan bolsa edi, unin həmmə çajıda xuiddi şu jultuzlar kəryngən bolar edi. Həqiqətni təkşyrginimizdə jultuz asmini həmmə çajda birdək əməs. Əgər biz jiraq çənupkə kətsək, asmanının əzgyrysini kərymiz: bizgə tonuş bolqan jultuzlar upuq arqisida qelişdi, ularnın orniqa, biz burun kərmigən başqa jultuzlar, pəjdə boludu. Cinvinnin ystəl ystidə menip jyryşini kez aldimizqə kəltyrəjlyk: U vaqtida unin ystidə həmmə vaqt əjninin birlə torusı əzgərməstin qalidü; əgər civin jipqa esip qojoqan alma ystidə mansa, alminin ystki təripidin civin əz ystidə torusni kərydu, alminin astqi təripidin bolsa, unin dymbisi ystidə əndi pol (jər) kərynydu. Asmanmu şundaq, şar formusidiki jərnin hər xil tərəplirinin ystidə hər janza.

Jərnin şar təxlitligini təstiqləşkə şuniñdək ptytn dunja sajahətliri xizmat qildi. Mundaq sajahət qilişni adəmlər kəptin beri başlıdi. Ular qandaq — bolmusun bir tərəpkə çənydi, və jər şarını ajlinip ətyp, əjigə başqa tərəp bilən qajtip kelişdi. Birinci ptytn dunja sajaheti 1519—1522-jilliri sajahətci Magellan təripidin bolundi. Unin sajaheti  $2\frac{1}{2}$  jil davam qıldı. U zamanlarda mundaq sajahət qiliş nahajiti qıjin edi və nuroqun kişilərinin bəsiqə jətti: Magellannın 265 kişilik joldaşlıridin pəqət 18 kişi qajtısti; Sajahət dəvrində Magellan əzimu əlyip kətti. Magellandin kejin ptytn dunja sajaheti nuroqun qetim və hər xil tərəplərgə bolundi. Ha-

zirqi vaqtta pbyn dünja sajahətliri qijin kərynməjdü və pojezd həm paroxodlarda  $2\frac{1}{2}$  aj icidə sajahət qılış mymkyn, samolətta bolsa həmmisi bolup bir nəccə sutka icidə boludu.

Şundaq qilip, jər şar formisiqə ege. Biz unıñ dumlaqlıqını səzməjmiz, cynki jər ystiniñ pəqət kicikkinə qisminila kərymiz. Jər şarinin conliqi bək joqan—unıñ cəmbiri 40 min kilometrqa baravər, unıñ toqri kesimi (deametri) 13 min km-qə jeqin.

Jərnin şar təxlididiki formusı hec səzsiz biz kərgəndək, addij pajqaşlarqa asasən eniqlinidu. Amma bu toqri kəz qaraşın tarqılışıqə cirko ruhanılıri tosalqu qildi, cynki bu kəz qaraşlar jərnin japilaqlıqi toqrusidiki inçil—tavrat cəcəklirini joqqa ciqiridu. Cirko ruhanılıri alimlarnın qəstigə cyşyp, əzlirinin insapsızlıq „ilmini“ tarqıtişa kyclyk davam qildi.

### Jərnin bir kecə-kyndyzlyk hərikiti.

Biz hər kyni, kyn ətigənligi üpuqnin şərqi təripidin qandaq ciqip, cyş vaqtıqə kəlgəndə kyn qandaq kətyrylginini və kəcqurunlıqı qərbij tərəpkə oltaqinini kərymiz. Burun zamanda saat ojlap ciqarqıcı, adəmlər hər dajim vaqt ni kyngə qarap bəlgylətti. Ajmu şundaq şərqtin başlap qərpkə qarap hərikət qilidu; ajmu kyngə oxşaş, ciqidu və olturudu. Əgər kecicə jultuzlar əhvalini pəhim bilən pajqisaq, pəqət birlə Qutup jultuzi həmmə vaqt ornidin qozqalmastın bir çajda qalqinini kərymiz; başqa həmmə jultuzlar şu qutup jultuzi cərisidə şərqtin qərpkə hərikət qilidu. Şunin bilən Billə həmmə jultuzlar şundaq hərikət qilidikin, jultuzlarnın çajlılığı və ular arisidiki kənlik əzgərməjdü. Şundaq qilip, pbyn asman gymbizi jorutquciləri bilən biznin aldımızda şərqtin qərpkə qarap ajlanqandək bolqunini biz kərymiz.

Amma kynnin və başqa jorutquciların bu hərikiti iş jyzipdə pəqət şundaq kərynydu. Həqiqəttə bolsa kyn, aj və jultuzlar şərqtin qərpkə hərikət qilmajdu, bəlki jər qərptin şərqqə ajlinidu, jəni qarima-qarşı bolqan kynnin və başqa jorutquciların hərikiti bilinidu. Biz jərnin ajlinisini səzəməjmiz, cynki jərdə nimə bolsa həmmisi və bizmə həm jər bilən birlikdə hərikət qilimiz. Biz pojezda ketip barqan vaqtta, pojezd teşidiki həmmə nərsilər əj, dərəxlər, telegraf jaqlacları—pojezqə qarşı kelivatqandək bilinidu bizgə.

Järnin toluq ajlinip kelişi bir kecə—kyndyz davamida boludu; buni biz järnin sutkiliq ajlinisi dəjmiz.

Järnin sutkiliq ajlinisida kyn jər şarinin bir bu təripini, bir u, təripini jorutudu, şunin ycyn jər ystidə kyn tyn bilən almişinidu.

Järnin ajlinisini globus jardimi bilən kərsytyş onaj. Globus—şar formusıqa egə bolup, järnin nurqun mərtibə kiciklitilgən şəkli. Globus təmyr simqa jaki oqqa kijgyzylgən, bu oq jaki sim ajlinisida globus şarını qərptin şərqqə ajlanduruş mymkyn.

Jərmu şundaq əz oqi ajlinisida ajlinidu, ləkin, järnin hec qandaq oqi jaki simi joq.

Globus oqinin juqarqi və təvənki uc-lirini qutuplar dəp atajdu; joqarqi ucunı **Şimalij qutup**, təvənki ucunı **Çənubij qutup** dəjdu. Globusnin ystidə qutuplar arisidiki otturluq arqılıq cəmbər—ekvator ətkyzydu.

Jər şarı, globus qandaq bolsa, şundaqla ikki qutupqa egə. Jər şarının ystidə qutuplardın başlap ikki qutup ottursidin kənyldə ekvator ətkyzydu. U ekvator jər şarını şimalij və çənubij ikki jerim şaroja bəlydu.

**Vəzipilər.** 1. Kecisi jəttə jultuz bilən Qutup jultuzının turqan çajlirini bəlgylənlər; ular qandaq məhəlli byjymlər ystidə turudu? İkki saattin kejin xuddi şu çajdin pajqaşni təkrarlanıllar. Bu jultuzların turqan çajliri eżgərdim, joqmu?

2. Qandaq bolmusun birər byjymnin (dərəx jaki imarət) kələngyçinin uzunlıqını ətigənligi, cyşligi və kəşqurunlıqı bəlgylənlər. Kələngyçinin uzunlıqi kyn boji qandaq eżgərdi, cyşligi u, qajsi tərəpkə çənəlgən?

### Järnin jilliq hərikiti.

Kyn bizgə joruqluq və issiqliq beridu. kynsiz jər jyzidə eşymlyk və hajvanlarnın jaşışı mymkyn bolmas edi. Kyn joruqlığının kyci və issiqlığının sani hər dajim eżgyryp turudu. Bu əhval asmanda kynnin hər xil halda turuşıqa baqlıq.

Kynnin asmanda turuş əhvali bir sutka icidə əzgyryp turudu; bunın turuş əhvali jilnin hər xil vaqtılıridimu birdək əməs. Jaz ajlirida, uzun kyndyz və qisqa kecə bolqan vaqtarda, kyn qandaq ətigən ciqqanlıqi və qandaq kəc petişini biz həmmimiz bilimiz. Jazda qisqa kecilər toqruluq—„Tan sə-hər, tan səhər bilən bırgə qoşuluşdu“—dəp ejtişidu. Unin tətyrysı, qışta qisqa kyndyzliri və uzun keciliyi boludu; kyn qış kyni, kəc ciqip və ətigən olturudu.

Kyndyzinin və kecisinin uzunlıqi əzgyryş bilən birlikdə jilnin hər xil vaqtılırida kynnin egizligimu upuq ystidə almişinip turudu. Jazlıqliqi cyş vaqtılırida kyn egiz kətyrylydu; Qişqliqi u xelila təvən turudu. Kyn upuq ystigə qancə ju-quri kətyrylsə, unin nurları şuncə kyclygirək qizitidu.


Upuq ystidə jilnin hər xil vaqtılırida kynnin egiz pəsligi hər xil boluşını, jərnin kyn ətrapida hərikətlinişi və jər oqinin jantu ahvalda boluşı bilən cyşəndyrydu. Jər kyndin 149 mln. km jiraqliqtı turudu. Jər nahajiti tezlik bilən boşluqta hərikətlindidu və bir jilda kyn ətrapini ajlinip ciqidu. Jər oqi jərnin jilliq hərikitidə jər jolinin japilaqlıçıqa qinqaj-qan; jər oqinin bu qinqijişi hər dajim birdək bolup qalidu.

Ystəl ystidə jeqilojan lampa (kyn) ətrapida globusni ajlandurup turup, jərnin kyn ətrapida bolqan jilliq hərikitini kərsytymiz (rəs. 5). Adəttə globusni tajancida şundaq bəkitidu, unin oqi, jər oqi qandaq bolsa, şundaqla jantisi bar jər jolinin jantisiqqa qinqajqan boludu.

21 nci ijjında kyn (lampa) nurları ekvatordin bir az şimalqaraq çajqa tik bolup cyşdu. Çənubij jerim şar bolsa, tətyricə, pəqət jantu nurlarnı alidu. Bu vaqtta kyn şimalij jerim şarnın kəpirək qismini jorutudu, kələngydə bolsa unin az qismi qalidu. Şimalij jerim şarda bu vaqtta uzun kyndyzlər və qisqa kecilər boludu. Tətyrcə, çənubij jerim şarnın kəpirək qismi ijjında kyn bilən jorutulmıqan: bu jərdə qisqa kyndyzliri və uzun keciliyi boludu. Şimalij jerim şarda bu vaqtta jaz, çənubij jerim şarda bolsa—qış boludu.

Jerim jildin kejin—21 nci dekabrdə jər jolinin başqa təpiridə kynnin tik nurları ekvatorının çənubigərək cyşdu. Kyn çənubij jerim şarnın jerimidin kəpirəgini jorutudu: bu jərdə dekabr ejida uzun kyndyzlər və qisqa kecilər boludu. Bu jərdə—jaz şimalij jerim şar jantu nurlar bilən jorutudu və issitidu: bu jərdə qisqa kyndyzlər və uzun keciliyi turudu; dekabr ejida şimalij jerim şarda—qış boludu.

Mart və sentəbr ejida jerdə kəkləm və kyz boludu; bu vaqtarda tik nurlar ekvatorqa cyşdy: nəticidə şimalij və çənubij jerim şarlar baravər issitilidü.



Rəs. 5 Lampa həm globus bilən təçribə: jilniq tyrylk vaqtlarında jərnin hər xil ahvalda turuşı (strelkilar kynniq tik nurları qəjergə cyşivatqınıni kərsytydy).

Şundaq qılıp, jər oqinin jantu turuşı nəticisidə, kyn ətrapida jərnin jilliq hərikətidə jər ystidə jilnin vaqtları nə-vətlinip, turudu.

*Vəzipa.* Kalendardin pajdilinip, 21 nci ijunda kyndyzi qancə saat davam qılıdiqınıni və 21 nci dekabrdə kecə qancə saat davam qılıdiqınıni bəlgylənlər.

### Kyn sistemisi.


Kyn ətrapida, jər qandaq hərikət qilsa şundaqla, jənə səkkiz asman çinisi—planet hərikət qildidü. Ular kyn-din hər xil jiraqliqtı turudu: birəliri jərgə qariqanda ner-raqta, başqılırları jərdin jeqinraqta. Biz asmandan jultuzlarnı qandaq kərsək planetlarnımu şundaq kərymiz. Planetlar jultuzlardın şunin bilən pərqlinidiki, planetlar əz joruqlıqi bilən jaltırılimajdu, bəlki kyn nurları bilən jorutilidü. Ular, jultuzqa qariqanda bizgə xelila jeqin, şunin ycyn jultuzlar, kyclyk qarajdiqan turbılarda qariqanda joruq berip turudi-qan tockılardək bizgə kərynidü, planetlar bolsa—dyglək bolup kərynydu. Kəcqurunlıqi, kyn patqandin kejin cap-

sanla, qərptə kəcki təqəninin nurlırıda ocuq joruq berip turudıqan planet kərynydu; u planet başqa vaxtta asmannın şərqij təripidə tan səhərlikdim, kyn ciqış aldida kərynyp qalidu. Bu planetni adəttə „kəcqurunluq jultuz“ jaki „ətigənlik jultuz“ dəp atajdu. Fəndə bu planetni Venera dəjdü. Planetlər, jərgə oxşas, kyn ətrapida ajlinidu və şunin bilən billə hər birsi öz oqının ətrapida ajlinidu.

Jər planetlərinin biri. Həmmə planetlar kyn bilən birliktə kyn sistemisini təşkil qilidu.

Biz asmandan joruq ajni kərymiz. Aj—jər bilən tənləştyrgəndə kicigrək cisim. Aj başqa həmmə asman çisimlirigə qarşıqanda jərgə jeqin, şunin ycünmu u bizgə mundaq joqan dyglək bolup kərynydu. Aj—soq cisim və pəqət ajni jorutup turqan kyn nurlırını özü arqliq etkizyp, keciliyi joruq beridu. Aj—jər ətrapida ajlinidu, şunin ycyn uni jər joldışı dəp atajdu. Kyn sistemisinin başqa planetliriniñmۇ şunindək ezlirinin joldaşları bar.

Kyn həmmə sisteminin otturuda turudu. Kyn—nahajiti con şar: 1 300 000 həssə degidək jər şaridin con. U jorutudu və is-sitidu, cynki unin taşqi qismi 5—6 min gradus tempiraturiqicə qiziqan, kynnin mərkizigicə tempiratura kəpyjydu və nahajiti nurqun əlcəmgicə jetidu (bir qancə million graduslarqicə). Mundaq tempiraturida hec bir madda kyn-də qattıq bolushi mymkyn əməs: u, madda jaki erigən, jaki gaz halitidə bolqan bolodu.



Rəs. 6. Kyn sistemisi.

u, madda jaki erigən, jaki

Kyndin nurqun həssə jiraqliqtı jultuzlar çajlaşqan. Nurqun jultuzlar əzlirinin əlcəmliri bilən kyndin joqan bolqınıqa qarimastın bizgə joruq ciqirip (palıldap) turudiqan toc-kilar bolup kərynidü. Kyngə oxşaş jultuzlarmu—qiziqan madda və əzinin cin joruqliqi bilən paqirajdu.

### Din—ilimgə qarşı.

Dunjanın tyzylyşı toqruluq, dunja boşlıqida jərnin turqı əhvali toqruluq ilmij kəz qaraş alımlarının uzaq və qıjnılış işliri bilən hasil qılınqan: Alımlar əzlirinin məşhur işidə ecişlirini təbiətnin həmmə hadisilirini zehinlik bilən pajqaş, tənləştyryş və ygynış joli arqılıq vuçutqa kəltyrydu. Ilmij ecişlar cerko ruhanilirinin jalqan təstiqləşlirini joqqa ci-qiridu.

Cerko—mecit ruhaniliri əzliri, ilmij nəzəriyələrinin həmmə toqruluqlırını kərməstinla qalmajdu, lekin ular hər qandaq qajmuqturuşlar bilən əmgəkcilərni qaranquluqta tutuşycyn, demək kapitalistlarqa qulluqta tutuşqa qajmuqturudu. Ular xəqlərgə əlgəndin kejin ularqa açajip çənnətlər (bejiş) vədə berip jər ystidə cidaşqa və əmgəkkə caqırışdı, əzliri bolsa əz xoçajinləri kapitalistləri bilən birliktə əmgəkcilərinin kycinidin pajdilinip, əzlirigə jər ystidə çənnət hasil qılıdu. Hazırkı zamanda kapitalistik məmlikələrdə mana şundaq bolup turudu. Bizdimu uluq Oktəbr Sotsialistik revolyutsisi-sigicə, şundaq bolqan.

Ilim bərgən həmmə nimilər, ezilgənlərinin kəzlerini acıdu və ularni eksplloatatsiјə qılquci bir top eksplloataturlarının ezişigə qarşı qozqulan qılışqa məçbur qılıdu. Ilim dinni ecip joq qılıdu, cerko ruhanilirinin xurapatcılıri hər qandaq jollar bilən alımlarnı və ularnın nəzəriyilərinin qəstigə cyşydu. Məşhur Kopernik əzinin kitavida Birinci mərtibə dunja tyzylişini, jərnin əz oqı ətrapidiki hərikətinə və kynniq hərikətinə, kyndyz və kecini, jılının vaqtlini və başqılları cyşəndyrdi, lekin bu kitab cerko—mecit ruhanilirinin təripidin nələt oqlup və kəp xəlq aldida otta janduruloğan. Unin şagirti bolqan Dzordano Brononi otta tirik halida jandurulqan, cynki u əz ustazının ilmij ecişlirini jeqimliq səzlər və qəjrətlik bilən xəlq aniqicə jətkyzyşkə tırışqan. Galilej bolsa, Kopernik nəzəriyisini tarqatqanlıqı ycyn, cerko—mecit ruhaniliri təripidin sodqa tartıloğan edi; uni əzinin kəz

qaraşlıridin kecişkə məçbur qılışı, unindin kejin bolsa, ta axırkı turmuşıqicə unın qəstigə inkvizitsija<sup>1)</sup> cyşti.

Biznin məmlikətə Uluq Oktəbr Sotsialistik revolyutsijisi jər jyzidin eksplotatorlarnı sypyryp taşladı və cerko—mecit ruhanilirini quralsızlandırdı. Ilim təbiij kyclerni və təbiətnin bajlıqını egiləşdə jardəm berip, xəlq mylki bolup qalidu. Amma lekin, din xizmətcilirinin xıjanət işləri tygidi dəp ojlaş kerək əməs. Joşurun halda bolsimu, lekin u, hazırqi vaqt-timu davam qilivatidu; din xizmətciliri, kona vaqtñi əksigə qajturuşqa xalıqan buzquncılarnın işləri bilən qoşuluşidu, cynki, u vaqtta xəlqnı itaəttə, boj sunuştə tutuş mymkyн edi. Ularnın əmgəkliridin pajdilinip, ular hesaviqə dunjanın ptyyn ləzzətliridin pajdiliniş edi. Mana şunin ycyn biz bək tujoqun—səzgyc boluşımız kerək və cerko-mecit ruhanilirinin izdəş jollirini harmastın ecip joq qılışımız lazıim.

---

<sup>1)</sup> Inkvizitsija—Katolik cerkosunu məhkimisi, katolik cerkosuqa qarşı bolqanlar bilən kəryşyş ycyn tyzylğən sud poletsijə təşkilati.

# PLAN HƏM XƏRİTƏ.

## Planlarni qandaq siziðu?


Aldinlarda jeza jerinin planı. Planda biz birdinla bu jərdə çajlaşqan ptyyn jezilərinin, sovxozlərinin, kicikkinə dərjalarnı və şuninçə oxşaslərinin turqan çajlirini kəryymiz. Slavino jezisi bilən Zarecani jezisi arisidiki arılıq toqri si ziqlar arqılıq həqiqəttə 900 m gə tən. Planda bolsa, bu bar joqi 9 sm-qa baravər. Demək, planda ikki jeza arisidiki arılıq 10 000 həssə kiciklitilgən.

Şundaq qılıp, planda həqiqət əlcəm orniqə biz kiciklitilgən əlcəmlərni işlitimiz. Planda həqiqi əlcəmnin orniqə xizmət qılıdiqan uzunluq əlcəmlirini masstab dəp atajdu. Plan masstabını plannın təvən jeqiqa jəki cət jeqiqa siziq kərynyşidə sizip kərsytydu; siziq santimetrlərə qəbelynydu, sıfırlar bolsa bir santimetrdə nəccə metr jəki kilometr barlıqını kərsytydu. Mundaq siziqni siziqliq masstab dəp atajdu. Siziqliq masstab jeniqa jəki unin orniqə kəpərək kəsir jezilidü, buni san masstabı dəp atajdu. Əgər biz  $\frac{1}{1000}$  ucuratsaq, bu demək, həqiqi uzunluq planda 1000 mərtibə kiciklitilgən boludu.

Planda həmmə byjymlərni bir masstabta qılıp kərsytydu, şunin ycyn planda ularnın uzun-qisqılıqını, con-kicikligini, həqiqəttikidə qandaq bolsa, şundaqla tənləştyrys mymkyn. Əgər bir imarət başqa imarətkə qariqanda ikki həssə kicik çajni egilisə, plandimu unin rəsimi şunindək ikki həssə kicik çajni egiləjdü.

Əgər plan tyzyş ycyn con masstab elinsa, jər-çajnın syritimu con elinidü; kicik masstabda syrat kicik boludu.

Ikki planni tənləştyrəjlyk (rəs. 8 və 9): biznin Sojuznın qızıl pajtəxti - Moskvanın - planı kicik masstabta və Moskvanın şimalı - şərqidə çajlaşqan Sokolniklar planı. Sokolniklar Moskva planida az çajni egiləjdü. Ularnın syratlılı, Sokolniklərin ajrim planida xelila con masstabta, - cysyrylgən syratkə qariqanda, uncila toluqluqqa ege əməs. Şundaq



Rəs. 7. Jeza çajlirinin planı.




Ras. 8. Moskva planı.

qılıp, plannıñ masstabı qancə kicik bolsa, planda şuncə toluqluqlarnı az sizip kersytyş mymkyn.

Planda pəqətla egiləp turqan byjymlərin siziqını və con-kicikliginila bəlgiləş əməs, bəlkı ularnıñ əz-ara alaqə çajlışlınınu bəlgyləş mymkyn.

Upuq tərəplirigə nisbətən plan şundaq sizildiki, unında adəttə şimal juqurida turudu, çənup — təvəndə turudu. Əgər plan başqıçə sizilsa, şimal çənylişi, plannıñ cetiqə siziqları strelka bilən kersytylidü; şundaq qılıp, planda byjymlər bir-birsidin qancılık arılıqta və qajsi çənylyş tərəptə turuşlarını bəlgyləş mymkyn.

Məsilən, jeza çajının planida Slavino jezisi Zarecanı jezi-



Rəs. 9. Sokolniklarnın planı.

sidin 900 m şimal tərəptərək turqinini, Pavlyşka jezisi Slavino jezisidin 650 m şimalij-qərp tərəptərək turqinini biz kəryymiz.

- Vəzipilər.**
1. Moskva planı arqılıq, toqri siziq bojicə Moskva-rekadin Sokolniklar qancılık jiraqlıqtı turudiqanlıqını bəlgylənlər.
  2. Bizniş sinip planını  $1\text{ m} = 1\text{ sm}$  masstabında sizinlər.

### Planda cyşyrylgən byjymlərni qandaq biliş.

Planda nimilər cyşyrylgənlığını biliş yçyn alajtən bəlgylər və bojaqlarını qollunudu. Bəlgylərni cyşəndyryş adətta planının cət jeqida jaki astida berilidü. Şərtlik bəlgylərni biliş plannın məzmununu oqusqa jardəm beridü.

	Saraj (malçora)		Etiz
	Alajtən ej		Ceneklik
	Faßrika		Mesilgən çangal
	Şamal tygmən		Boçalıq
	Kilometrni kersətkyc		Tikən jopumaqlıq çangal
	Pocta		Jopumaq daraxlıq çangal
	Jeza		Picənlilik
	Baqıtar		Ətələjdiojan və etəlməslək sazlıq
			Dən və təkşiq qumlar

Rəs. 10. Plannin şərtlik bəlgyləri.

Ən kəpərək qollunidiqan şərtlik bəlgylərni alajluq (rəs. 10).

Mundaq şərtlik bəlgylər bilən planni oqus, kitapta jezil-qan çajlarnın təsvirini oqusqa qariqanda, nuroqun nərsə berələjdi. Planda biz bir qaraş bilənla ünində nimə kersytylgən bolsa həmmə nərsinin tızylyşı: dala, çangallıq, dərjalar, jollar—kərələjəmiz və ularnın ez-ara munasibəttə çajlışışlırini ocuq kərymiz.

### Plan bilən iş qilişni biliş nimə ycyn əhmijətlik?

Plan bilən pajdilinişni biliş—sotsialistik quruluşa anlıq qatnişış ycyn bək əhmijətlik qural. Kolxoz jaki sovxozlarnın egiliginə toqri ujuşturuş ycyn plan bojicə kerəklik nərsinin majdanını hesaplaş, jollar bəlgyləş, egilik quruluşları ycyn çajlar bəlgyləşni biliş kerək. Zavod quruşta məjdanni bilimlik tallap eliş, u məjdənqə hər xil imarətlərni toqri bəlyşni biliş kerək. Hər bir masterskojni şundaq quruş kerəkki

u masterskoj toqri juruqlinişi kerək və başqılar. Bularni həmmisini jaxşı ada qılış ycyn plan tyzyşni biliş kerək, və plan bojicə bəlgyləngən işlərni orundaşqa kırışkən kişi planda ilqaq qılışlış kerək. Biz jeni sotsialistik şəhərlər quruvatımız və əskilərni başqidin planlaşdırıvatomiz. Plan bizgə koca və kvar-tallarnı, şəhər parklını, tramvaj jollirinin ən qolajiraq bəlynişini bəlgyləşkə jardəm beridu.

Ən axirida, məmlikətni qoqudaş işida plan bilən pajdilinişni biliş tulimu kerəklilik. Anlıq çənci planda əz qisimlirinin və dyşmən qisimlirinin çajlinişisini ilqaq qılışni biliş lazımlı; u ularının çajlinişida pajdılıq və pajdisizliqini hesaplış lazımlı. Bu vəzipilərinin həmmisini pəqət plandın pajdilinişni bilgəndila həl qılış mymkyn.

### Globus və xəritə.

Jər şarinin ən toqrirəq təsvirlinişi, bolup globus hesaplinidu. Globus, biz bilgəndək, bu jərnin bək nuroqun həssə kiciklitligən syriti. Globusun toqri kesilişi jərnin həqiqi toqri kesilişidin bir qancə millionlar həssə kicik.

Globus ystigə Şimalij və Çənubij qutup, ekvator cyşyrylidu; deniz və quruq-jərlər rəsmi cyşyrylidu. Deniz kək rəngə bojuludu. Quruqluq hər xil rənlər bilən bojuludu: pəs çajlar adəttə jeşil rəngə bojuludu, xelila kətyrəngü çajlarnı aq jəki seriq rəngə bojajdu. Jənimə xelila egiz çajlarnı (taqlarnı) hər xil qaramtu seriq rən bilən bojajdu. Taqlar qancə egiz bolsa, şuncə rən qeniqraq boludu.

Globus jər şarinin ən eniqiraq syriti bolsima, biraq unin bilən pajdiliniş kəpirək nərsilərdə onajsızlıq boludu. Con globus, jərnin qəqəzgə cyşyrligən japilaq syritigə tənləştyrgəndə bək joqan, qolajsız, kicik globusta bolsa, jər ysti qisimlirinin syriti şuncilik uşşaq boludiki, hətta nuroqun əhmijətlik toluq nərsilər ptyynləj joq boltüp ketidu. Şunin ycyn adəttə globus orniqa qəqəzgə besilqan xəritə bilən pajdilinişqa toqri kelidu.

Ptyyn jər şarını xəritidə ikki sar kərynyşidə cyşrys mymkin. Məsilən, şərqij və qərbij jerim şarlar. Mundaq şarnın hər birisi jər şarinin jerimini əslitidu. Bu bəlynyş qutuptın ta qutupqıca qılıp tənmü-tən kesilgəndək kərynydu. Bəzidə bolsa, jər şarinin kesiliş ekvator arqılıq boludu. Bunında şimalij və çənubij jerim şarlar xəritisi ke-lijip ciqidu.

## **Jerim şarlар xəritisidə nimə kəryş mymkyn?**

Jerim şarlarnı qaraş bilən, silər unında sunıq kən məjdənini tapışılər: **Bular—Atlantik, Tec, Hindi və Şimalij Muz okeanları.**

Okeanlar arısida quruqluqının jəki materiklarnın xeli nurqun bəlymliri və nurqun sanda arallar çajlışdı. Həmmə quruqluq altə qit'əgə bəlynydu. Bu qit'ələr jər şarinin ystidə qandaq çajlinişini kərəjluq.

Qərbij jerim şarda şimaldin çənupgə **Amerika** sozulqan; u ikki qisimdin ibarət—Şimalij və Çənubij Amerika, ular əz-ara tar quruqluq tapi bilən qoşulqan. Şərqij jerim şarida bək kən, denizlər bilən kyclyk kesilgən, materik çajlaşqan. U, yc quruqluq qit'əgə bəlynydu. Ekvatorinin şimalidaraq jər şarinin ən con qit'əsi—**Azijə** turudu, qərbətə uninqa qırqaqları kyclyk kesilgən kicigrək **Jevropa** jeqin kelip qoşuldu. Jevropinin çənup təripidə ekvator bilən kesilip etylgən **Afrika** bar. Afrika Atlantik okeani bilən Hindi okeani arısida çajlaşqan. Şimalij tərəptin Afrika Jevropidin Ottura jər denizi bilən açralqan. Afrikinin şərqidə, Hindi okeanının ikkinci təripi arqılıq, ekvatorinin çənubidərək ən kicik qit'ə—**Avstralijə** çajlaşqan. Ən axirida, çənublij qutup jenida qit'əniç çənubij qismi—**Antarktida** jejilqan.

**Vəzipillər.** 1. Globusta və jerim şar xəritisidə quruqluqının qit'ələrini həm okeanları kərsytyırlar.

2. Amerikinin qərbij, şərqi, şimalij tərəpliridə qandaq okeanlar bar?

3. Azijinin qajsi təripidə Tec okean, qajsi təripidə Hindi okeani, qajsi təripidə Şimalij Muz okeani turudu?

4. Hindi okeanını hər tərəptin qandaq qit'ələr orap turudu?

5. Globusta Sovet Sojuzının qəhrimanları Joldaş Ckalov və Gromovlارının Şimalij qutup arqılıq Jevropadın Amerikiqə ucus çənyişlirini kərsytyırlar.

## **Xəritigə nimişkə gradus torını cyşryş kerək?**

Xəritidə jər şarinin qajsi çajida jərnin jə u, jə bu qismini jəki jə bu, jə u, byjymni qandaq tepiş kerək?

Jər şarinin pacə qisimlirinin və ajrim byjymlərinin turqı ahvallarını bəlgyləş üçün unında pikir bilən gradus torı dəp jyrytilidiqan tor etkzylydu. Bu tor globus və xəritilərdə sizilidu.


Ekvator siziqi qutuplardan tatip tən arılıq—uzunluqtı etyşini və u, jərnı şimalij həm çənubij jerim şarqa bəlyşini biz bilimiz. Ekvatordan pajdilinip, berilgən şu taqı, dərja, şəhərlər və şuninqa oxşaşlar şimalij jaki çənubij jerim şarda turuşını jaki turmaslıqını biz bəlgylələjmi. Amma lekin, jə bu, jaki u çaj ekvatordan qancılık arılıq—jiraqliqtı turuşını əniq biliş kerək. Bunin ycyn ekvator bilən qutuplarnın hər biri arisida, bir bırsidin tən jiraqliq—arılıqta 89 cəmbərətəkzylydu (rəs. 11). Ular paralel cəmbərlər jaki paralellər dəp atılıdu. Paralellər ekvator bilən qutuplarnın arisidiki arılıqni 90 tən qisimlarqa bəlydu. Ikki qatar cəmbərlər arisidiki arılıqni kənlik gradusi<sup>1</sup>) dəp atajdu. Kənlik graduslının sanını ekvatordan başlap sanajdu. Kənlik gradusları ekvatordan başlinip şimal və çənuptə 90-din boludu. Ekvatorda kənlik 0-gə baravər, qutuplarda bolsa  $90^{\circ}$  gradusqa baravər. Buni qisqıçə mundaq jazidü:  $90^{\circ}$ . Şimalij jerim şarnın parallelərini şimalij parallelər, çənubij jerim şardikini bolsa—çənubij parallelər dəjdü. Şuninqa nisbətən kənliknimü şimalij çənubij kənliklər dəjdü. Adəttə xəritidə parallel cəmbərlərni hər bir gradus arqılıq ətkəzməjdü, bəlkı 5 jaki 10 gradustün kejin ətkyzili. Cynki bu siziqlar kerəklik byjymlərinin syritini cyşyryşkə xəritidə kaşıla qılmaslıq ycyn.

Əndi biz jər ystinin tiligən çajını ekvatordan qancılık jiraqliq—arılıqta turudiqanlıqını bəlgylələjmi. Məsilən, Leningrad 60 nci şimalij parallelida turudu, Moskva bolsa 50 nci bilən 60 nci şimalij parallel cəmbərləri arisida turup, təxminən 56 nci şimalij parallelda turudu. Başqıçə ejtqanda Leningrad şimalij kənliknin  $60^{\circ}$ da turudu, Moskva bolsa şimalij kənliknin  $56^{\circ}$ da turudu. Çənubij jerim şarnın çajlıri bolsa hər dajim çənubij kənlikkə ege.

Amma jər şarida məsilən, Moskvanın turar çajını toluq bəlgyləş ycyn bu jetərlilik əməs. Bunindan başqa, Moskva parallel cəmbərinin qajsi çajida turuşunu bilişimiz lazımlı. Parallel cəmbərdə tockinin turqan çajını bəlgyləş ycyn globusta həm jerim şar xəritidə qutuptın başlap qutupqıca  $360$  jerim cəmbərlər ətkyzili. Ular ekvatorni və həmmə parallel cəmbərlərni kesip otydu (rəs. 11). Bu jerim cəmbərlərni meridianlar dəp atajdu. Ikki xoşna meridianlar arisidiki arılıqni—uzunluq gradusi dəjdü. Hər bir meridian

<sup>1)</sup> Gradus dəp cəmbərni  $\frac{1}{360}$  qismiqə ejtidü.

hər bir parallel cəmber bilən pəqət bir tockida kesilip ətydi; şunin ycyn, əgər biz, Moskvaniq qajsi meridianda və qajsi parallelda turqinini bilsək, unin çajini jər şarida tolumu eniq bəlgyləjmiz.



Rəs. 11. Parallellar və meridianlar.

Biz əndi parallellarnı sənəşqa bilduq; əndi bizi meridianlarnı qandaq sanajdu, şuni qarap etəjluq. Meridianlardin birni bəşlənquc dəp alıdu. Hesapni şunindən başlajdu. Bəşlənquc meridian orniqa adəttə **Grinic** şəhiri arqılıq ətydiqan meridianni qabul qildi. Grinic şəhiri Anglijinin paytaxtı bolqan Londonqa jeqin çajda turudu.

Meridianlarnı bəşlənquc meridiandın tatip şərqqə həm qərpkə qarap jyz səksəngicə sanajdu. Demək,  $180^{\circ}$  şərqij və  $180^{\circ}$  qərbij meridianlar boludu. Demək, şərqij və çənubij uzunluqlarmu boludu. Grinictin tatip sənəqanda Moskva  $38^{\circ}$ -da, Leningrad  $30^{\circ}$  şərqij—uzunluqta jatidu. Nju-Jork (Amerikida)—dunjada ən con şəhər—qərbij uzunluqnın  $74^{\circ}$ -da çajlaşqan, cynki unin arqılıq  $74^{\circ}$ -ci qərbij meridian ətydi.

Jerim şar xəritisidə ekvator toqri siziq bilən sizip kərsyılıdu, başqa parallellarnı həm meridianlarnı bolsa, dugilar bilən sizip kyrsytylydu. Meridianlarnın dugiliri jerim şar xəritisidə Şimalij həm Çənubij qutuplarda bir-biri bilən qosuluşdı. Bəzidə, con onajlıq ycyn, jər şarının pybyn ystini şunindək bir xəritə ystigə sizip kərsytydu. Unında

həmmə parallelər və meridianlar toqri siziqlar kərnyışidə sizildi.

**Vəziplər:** 1. Jerim şar xəritisidə ekvator həm parallel cəmberlərni kərsytnar; başlanqıç meridian və başqa meridianları kərsytnar.

2. Globusta jaki jerim şar xəritisidə Nju-Juroknı kərsytnar. U şimalıj Amerikinin şərqidiki qırqaq bojida  $40^{\circ}$  ş. k. ta və  $74^{\circ}$  — q. u. ta jatidu.

3. SSSR nin administrativ bəlynyş xəritisidə  $60^{\circ}$  ş. k. və  $30^{\circ}$  ş. u. qajsi şəhər turqinini bəlgylənlər.


4. Şu xəritinin əzidilə Vladivostoknı qajsi kənlik həm uzunluq siziqlırında ekanligini bəlgylənlər.

5.  $20^{\circ}$  ç. k.-ta və  $60^{\circ}$  q. u.-ta orunlaşqan tocka qajsi materikta turudu?

### Geografijə xəritisi plandın nimə bilən pərqlinidu?

Geografijə xəritisi plandın şunin bilən pərqlinidiki, u jər ystinin kən məjdənlərini sizip cysyrylgının kərsytydu. Plan bolsa, uninqa qariqanda kicik məjdənlərni sizip cysyrginini kərsytydu. Məsilən, xəritilərdə ptytn jər şarını, qit'ələrinin ptytn bir qismini, dələtlərni, oblastlarnı jaki rajonlarnı cysyryp kərsytydu. Planlarda bolsa, şəhərlər, sovxozlər, kolxozlər, imarətlər və uların qisimlərini və ş. o. cysyryp kərsytylidu.

Xəritilərinin masstabı planların masstabıqə qariqanda xelila kicik boludu. Şunin ycyn xəritidə plandikigə qariqanda, xelila az toluqluqları cysyryş mymkyn.  $15 \text{ km}$   $1 \text{ sm}$  qa baravərlik masstabtiki xaritigə qələm uci bilən təkkyzylgən tockinin toqrusu təxminən  $\frac{3}{4} \text{ km}$ -qa baravər boludu. Demək, mundaq xəritidə qandaq bolmusun incikə siziq et-kəzməjlüq, u siziq kicikkina dərjalar, jollar, hətta kicikkinə enizliq və başqılarnın sizip kərsytyşimizgə lazımlıq bolqan siziqlardın xeli nuroqun həssə kənirək boludu. Kicik masstablıq xəritilərdə hətta şəhərlərni toqri masstabta sizip kərsy-



Rəs. 12. Xəritinin şərtlilik bəlgyləri.

tylgəndə artuqcə kicik bolup qalidu. Şunin ycyn ularnin kersytylyşigə şərtlik bəlgylər qollunuşqa töqri kelidu.

Xəritimu, planqa oxşaş əzinin şərtlik bəlgyliri həm rənliyi boludu. (rəs. 12). Dərjalar xəritilərdə qara jəki hava rənlik əgir—donaj siziqlar bilən, şəhərlər—dyglək bilən bəlgylinidu. Denizlər, pəs çajlar, taqlar və başqilar xəritilərdə globusta təsvirligəndə kersytylgənlər qandaq bolsa, şundaqla bojaqlar bilən bəlgylinidu.

Hər qandaq geografijə xəritisidə gradus torinin siziqlırı, məsilən: paralleləllər həm meridianlar etkiziyldi, ularqa kənlilik və uzunluq gradusları qojulidu. Planlarda gradus tori kersytylməjdü.

**Vəzipilər.** 1. Planların və kitapqa qoşumcə qılıp qoqjan xəritilərin mashtablarını tənqəştyrynlər.

2. SSSR xəritisidə şərtlik bəlgylər bilən Moskva həm Leningrad şəhərlərini, ular arisidiki təmyr Johni, Volga dərjasını kersytyş.

3. Xəritə bojicə, mashtabın pajdilinip, Moskva bilən Leningrad arisidiki arılıqni ölçəş.

### **Qandaq məxsətlər ycyn xəritilər sizilidu?**

Xəritilər hər xil məxsətlər ycyn xizmət qilidu. Məmlikətinin təbiiti bilən tonuşş ycyn xəritigə denizlər, quruqluqlar, dərjalar, taqlar və başqilar cyşsrylyidu. Mundaq xəritilərnin fizik xəritisi dejili. Sanaətnin və jeza egiliginin hər xil qisimlirinin çajlışlıları kersytylgən xəritilər ekonom xəritilər dejili. Hərbij əhmijiti bar byjymlər cyşsrylgən con masstablıq xəritilər bar. Bu—hərbij topografik xəritilər. Ən axirida, şundaq xəritilər bariki, ular ystigə dələtlərinin çajlışlırını sizip kersytylydu, ularni səjasij xəritilər dəp atajdu.

### **Jər ystidə SSSR və con kapitalistik dələtlər qandaq çajlaşqan?**

**SSSR Jevropinin şərqisini həm Azijini ptyyn şimalıj jerimini egiləp turudu.** SSSR əzinin məjdani bilən dunjada ən con dələt bolup hesaplinidu. SSSR jər şərinin xəlq jaşajdiqan ptyyn quruqluqının altidin bir qismini egiləp turudu; bii jərdə əmgəkcilər kommunistlar partijisi və xəlqlər dahisi joldaş Stalinnin jolbaşcılıq astida sinipsiz kommunistik çəmijət quruvatidu.

Əndi, biz, con kapitalistik dələtlər qəjerdə çajlaşqanlıqın kərəjlyk.

Qərbij jerim şarda, Şimalij Amerika materigidə, Amerika Qoşma Ştatları turudu. Şərqij jerim şarda, Jevropinin qərbij qismidiki deniz bojlari jenidiki con aralda, Anglija turudu. Qərbij Jevropinin bir qismini Fransija egiligən. Unin şərqi Mərkəzij Jevropida, Germanijə turudu. Germanijinin çənuvibədə ottura jər denizigə uslunup kırğən jerim aralda, Italijə bar. Şərqi jerim şarda bolsa, Japonijə arallırida və Azijinin şərqi deniz bojida Japonijə çajlaşqan. Bular—dunjanın con imperialistik dələtləri. Ular işçilərni həm dixanlarnı eksploatatsiјə qilivatqan həm ular təripidin tartip alqan kolonijələrni bulavatqan kapitalistlər təripidin idarə qilinidu. Məsilən, Anglija, əzinin ən con kolonijisi bolqan Hindistanni eksploatatsiјə qılıdu. Hindistan Azijinin çənuvibədə çajlaşqan bolup, Hindi okeannın syji bilən jujuludu. Fransija ptyynləj degidək Şimalij—qərbij Afrikini egiləp alqan. Kapitalistik məmlikətlərinin burzuazijisi bir-birsi bilən dunjani başqidin bəlyp elişqa kərysydu. Hazırkı vaqtta faşist məmlikətləri: Germanijə, Italijə və Japonijə əzlirini artuqcə hücumci qılıp elip jyrydu. İspanijə əzinin qanunluq xəlq hökymitigə, qarşı ciqqan İspan faşistlirinin qozqulandın pajdilinip, Germanija və Italijə İspanijinin bajlıqlırını tatip eliş ycyn əz skirini İspanijigə əvətiştı. Japonijə bolsa xitajqa hücum qıldı. Bu məmlikətlərinin həmmisi SSSR qə hücum qilişqa təjjarlinivatidu. Əzidə adəm adəmni eksploatatsiјa qilişni ptyynləj joq qılqan biznin Sojuzni burzuazijə kerəlməjdü. Kapitalist məmlikətlərinin əmgəkciliri əz əzgycisi ezişidin ptyynləj qutuluş ycyn, əz burzuazijiliri bilən qandaq kyryışı kerəkligigə biznin Sojuznının jaşap turushi tirik ylgə bolup hesaplinidu. Mana şunin ycyn bizni kapitalistlər orap turqanlıqını hər dajim əstin cıqarmaslıqımız, biznin vətənnin kycinı və qoqdaş quvitini harmastın cinitişimiz, dyşmənlərinin izdəş jollırıqə səgək boluş və haşkarə qilişni bilişimiz kerək.

**Vəzifə.** Qərbij Jevropinin səjasij xəritisidə və dunjanın səjasij xəritisidə təvəndiki dələtlərni: Amerika Qoşma Ştatlarını, Anglijəni, Fransijəni, Germənijəni, Italijəni, Japonijəni, İspanijani, Xitaj həm Anglijənin ən əsər kolonijisi bolqan—Hindistanni təpinlər.

### III. JƏR POSTI.

#### Jər şarının posti.

Jər şarının ystki jyzi qattiq qavattin, jəki qattiq jər postidin ibarət, unin bir qismi su bilən qaplanqan, bir qismi bolsa, quruq jər kərynyşidə ciqip turudu. Unindin başqa jər şari həmmə təripidin hava qaviti, jaki atmosfera bilən oralıqan. Hava qaviti jər şarida issiqlıq, soq, şamal, jamqluların tarqılışında əhmijətlik rolni ojnajdu.

Hava qavtinin cegarisi qancilik juquri turudiqanlıqını hec kim bilməjdü. Bunin toqrusuda pəqət, unin juqarqi qavatlırida bolup turqan hadisilərinin egizligigə asasən nəticə ciqiriş mymkyn. Məsilən, əzinin pildirlişi bilən qutup məmlikətlərinin kecilişini jorutup turqan, qutup nurları jərnin ystki jyzinin ystidə 500—700 km egizlikdə bolup turudu.

#### Jərnin ystki qattiq posti nimidin tyzylgən?

Jər şarının ystki posti taq çinisi dəp atılıdiqan çinislərin tyzylgən. Taq çinislirigə qum, laj, topa, haktaş, mərmər, granit və başqılar kiridu. Taq çinisləri kəpirək birinin ystigə ikkincisi qavatlaşış çajlinişidü. Jarlarnın janlıri bojicə, su kolap kətkən dərja bojliridin bu qavatlarnı kərys mymkyn. Mundaq qavatlıq çinislər jaki boşraq jaki qattıraq taşqa oxşas boludu. Ularnı cəkmə çinislər dəjdu. Bular südin cəkyp tegigə olturuş joli bilən hasil bolqan. Su əzi bilən uşşaq qumlarnı və latqılarnı ekitip kelidü, bu ekip kəlgənlər sunin tegigə cəkyp qalidü. Tuzluq sularda sunin hoşa ajlinişida tuz cəkyp olturuş mymkyn. Cəkmə çinislər, şunindək şamal jardimi bilənmə hasil bolushi mymkun. Şamal əzi bilən ucutup elip şu zamanla jiraq arılıqlarqa elip ketidü, və taq çinislərinin uşşaq ugaklırları topa kərynyşidə jərgə cəkydu (qonudu).

Başqa taq çinisləri qavat-qavat bolmastın bək con mas-sa kərynyşidə jatidu. Bu taşlıq çinisiq çinislər ədəttə uşşaq

jaki joqan nuroqun qırılıq dan—kristallardin ibarət, şunin yçyn ularni massiv-kristalliç çinislär dəjdu. Bularqa, məsilən, granit kirdü.

Massiv—kristalliç çinislärnin qandaq hasil boluşunu biliş yçyn, jər şarinin içki qisimliri qajsi xildaliqini biliş kerək bolodu.

**Vəziyət.** Məktəpnin cət ətraplırida taq çinislərinin ylgylirini işləqlər və uların kolleksiyə jasanlar.

### Jər şarinin icidə çisimlər qajsi halda turudu.

Nurqun zamanlardın beri, cunqur şaxtilarda, jərnin ystki qaviti cunqurlaşqansı issiqliqnin kycyjysi sezilgən edi. Jər qavitinin cunqurlaşqansı issiqliqnin qandaq capsan eşyşini bilip, alımlar jərnin icida 80—100 km cunqurlıqta pytyń taq çinisləri eriğən halda boluşloqıqa jetərlik issiqliq barlıqını hesaplap çıqarqan. Şundaq qılıp, 13 min km liq qelinliqtiki jər şarinin bək joqan toqri kesimigə səliştrinqanda, jər şari qelinliq çəhəttin bək kicikkinə sovuqan qattiq jər postıqə egə. 80—100 km cunqurluqta eriğən taq çinisləri qattiq jər postının eştirliqi bilən bək kyclyk qisilqan. Şunin yçyn ular əzliricə jerim sujuqluq qojuq massa halida kərynydu. Bu qojuq qızılıqlan massini magma dəjdu.

### Massiv-kristalliç çinislər qandaq hasil boludu?

Astılıq bilən sovuş arqısında magmidin hər xil sostavtiki kristallar açırılıp çıqudu. Həm massiv—kristalliç çinislər hasil boludu. Jər postida astalıq sovuş bilən granit hasil bolqan. Granit əz-ara jeپışturulqan əjnəkkə oxşıqan kristalliç kvartsdin, paqiraqlıq syzyk jaki qara slyda plastinkiliridin və hal jaki saquc ugak dala şpatidin tuzylgən.

### Taq çinislərinin pacilinişi.

Granit ən qattiq taş çinislərinin biri bolup hesaplinidu. Şundaq bolsumu, u vaqtının etyi bilən paciliniidu. Granit kyn nurlarının təsiri astida qızılıqan vaqtta, u, başqa həmmə maddilərə oxşaş kənijidu. Bu halda uni təşkil qılqan qisimləri issiqliqtin birdək kənəjməjdü. Şunin yçyn granitta

jeriqlar hasil boludu. Sovuqan caqda uni təşkil qılqan qısimliri birdək qisilmajdu. Bumu şundaq ezi bilən billə jeriqlar hasil qilişqa apiridu. Əgər taşının jeriqiqa su kirip qalsa, su soqda tonlap qalidu, nəticidə jeriq kənijidu, cynki su tonlıqanda con kyc bilən kənijidu. Nəticidə təsvir qilinqan hadisilərdə granit pacilinidu.

Pytyn quruqluqni təşkil qılqan taş çinislərini su ham başqa jollar bilənmə pacilajdu. Su jər postidiki bolqan məddilarnı, məsilən, tuz, gips və başqılları eritidu. Unindin başqa, suda erigən maddilar taq çinislərigə təsir qılıdu və uların sostavlarını əzgərtidu; Məsilən, dala şpatı həm slyda lajqa (topıqa) ajlinidu.

Şundaq qılıp, taş çinisləri pacilinidu, jaki, başqıçə qılıp ejtqanda, şamal bilən buzuludu dejişidu. Ulardın boş çinislər, məsilən qum və laj (topa) hasil boludu.

Jər ystidə astaliq bilən topinin boş qatlimi şundaq hasil bolqan. Topuda laj həm qumdin başqa əsymlyklər ycyn ozuqluq bolqan tuzlar və ciriklər bar. Cirik, topida cirivatqan əsymlyklər və hajvanlar qaldıqlırıdin hasil boludu.

**Vəziətə.** Əgər bir pacə granitni ocaqqa ot jaqqanda bir qancə qetim coqlandurup qızdursaq nimə hasil boludu, pajqap kərynlər.

### **Jərnin ystini su və şamal qandaq əzgərtidu.**

Boş çinislər adəttə əzlirinin hasil bolqan çajida qalidu. Ularnı su jujup ketidu. Jər ystidə su eqimliridin ojman—cunqur jarlar hasil boluşı ycyn kyclyk qıjanlıq jamqur je-qip etyşila jetərlilik. Bu ojman cunqurlar, cunqur jarlarqa ajlinip ketidu (rəs. 13). Şuninqa oxşas jər ystini qar sulrima jujup ketidu.

Quruqluq ystini dərjalar teximu kyclygirək jujup ketidu. Dərja syji ezi bilən dur eqitip ketidu, dərja əzinin tegi arqliq qumlarnı jumultup ketidu, kyclyk eqimida bolsa hətta taşlarnımu jumultidu. Şundaq qılıp dərjalar əzığə qin jasap alidu, nuroqun əsirlər etyi bilən bolsa əzığə qollar həm ciralar kolap alidu. Hazırkı vaqtta bu qollar həm ciralar tegidə dərjalar əzliri eqişidu (rəs. 14 və 15). Şuninqa oxşas cunqur kolap kətkinidin jərnin ystini bir nəccə bələk, ysti japilaq coqqılıq kətyrəngylyklərgə ajlandurup taşlıqan qajbir jərlərə bar. Mundaq kətyrəngylyklərni „çoza“ taoqlar dəjdu.




Rəs. 13. Jar.

Jər ystidə şuninçə oxşasla işni qar həm muzlarmu qılıp turudu. Egiz taqların coqqılırida qarlar jaz kyni eriməjdu. Tik taq janbaqırırlırdın qar eqim kerynyşidə sirilip cyşydy (rəs. 16). Bu eqimlər əz jolidə jaqaclarını sundurup imarətlərni buzup ketidü, əzləri bilən billə joqan taşlarnı elip manıdu. Qar kəcysləri taqnın buzuluşıqə səvəp boludu.



Rəs. 14. Dərja qoli (vadi).

Qarlar erip ketelməjdıqan, qulap ketelməjdıqan jərlərdə qar toplinidu və əzinin eqirliqi astida muzqa ajlinidu. Muz bolsa, var jaki asfaltqa oxşaş, əzinin qattıqlıqını saqlap,



[Ras. 15. Kavkaz taqlırında Darjel çarası. Terek dərjası.

jejilip silçisi mymkyn. Şunin ycyn taqdın muz bir qancə kilometr uzunluq həm kənliklərgə con muz, til oxşaş bolup, asta silcijdu. Bularni Muzluqlar dəjdu (rəs. 17). Soq oblastlarda muz pytn məjdanni jepip alidu. Məsilən, Grenlandiya va Antarktidə aralliri həmmisi muzluq jepincisi astida jatidu. Muzluq hərikət qılıqanda bək con eqirliq bilən

jər ystini buzudu, taşlarnı ufritudu və jərnin təksi bolmuşan çajlırını siliqdajdu.

Jər ystini şunindək şamalma əzgərtidü: Şamal ezi bilən topa həm qumları ucutup ketidü. Qumluq oblastlarda, məsilən, deniz həm dərjalarnın qumluq bojlırıda şunindək cəllərdə şamal qumları ni con dənlərgə, ja-ki do gilar qəj ijqidü. Cəllərdə do gilar taqa formisida bolup, ularni bar xanlar dəjdu (35 —rəs. qara).

Denizma jər ystini əzgərtidü. Deniz dolqunları tik deniz bojlırıq kyc bilən uruludu. Deniz syjinin uruşi asta-asta hətta xada taşlarnıma buzudu (rəs. 18).

Denizgə dərjalalar təripidin kəltyrylidiojan qum həm latqılar, deniz tegigə cəkyp olturuşdu. Qum deniz bojidiki jeqiniraq jərgə cəkydu, xeli la jenigirək laj su da dur kərynyşidə uzaqraq esilip turududə deniz bojidin jiraqıraq berip cəkyp olturudu.

Mana şundaq qılıp, nuroqun əsirlər etyi bilən deniz tegidə laj və qumnın qelin qatlimi toplinidü. Ocuq denizgə jə qum, jə laj kəltyrylməjdu. Unında deniz tegi cəkmisi, deniz syjidə jaşadıqan uşaq deniz hajvanının əlyşidin qaloqan milliardlarcə rəkovineklardin və əsymlyklərdin ibarət. Million jillarnın etyi bilən deniz tegidə, bu organizimlarnıq qaldıqları din hasıl bolğan qelin bor və haktaş qatlamları təşkil boludu.



Rəs. 16. Taqlarda qar kəcys.

Mundaq qatlamlarni quruqluqniñ nurqun çajlirida, taq baqırırlıda jarlarda həm dərja bojlırıda koryş mymkyn. Ular quruqluqqa qandaq ciqıp qaldı? Ular denizlər həm okeanlar tegidin ketyrylyp, və jər şarının icki kyclirinin təsiri astida jər postinin birjərdin ikkinci jərgə hərikət qılış səvəbidin quruqluq hasil qılqan.

**Vəziplər.** 1. Jamqurnıñ qıjan eqimliri jujup—kolap ketiş işini qılıvatqan və ezi bilən eqitip kəlgən materiallarnı qəjərgə cəktirivatqınıni qarap jyrynlər.

2. Godan həm jarlar qandaq hasil boluşını qaranlar.


3. Şamal bilən kəltyrylgən qum jaki qarlar qəjərgə toplunuşını qaranlar.

### Jər posti bir jərdin ikkinci jərgə qandaq kəcydu?

Deniz bojlırı asta-asta ketyrylgyni jaki pəsəjgini nurqun çajlarda sezilgən. Məsilən, Qara deniz qırqaq—bojlırıda bəzü bir çajlarda şuncilik pəsəjgənki, həttə kona zamandıki şəhərlərinin əski buzulqan tamları (jaqacları) su astida qalqan. Tətyricə, Leningradın şimalij təripidərək Baltiq denizinin bojlırı asta-asta jilda (1 sm) ketyrylidü.



Rəs. 17. Ojolqa qarap silçivatqan muzluq.




Rəs. 18. Xadataşlarıñ buzuvatqan deniz syjiniñ uruş dolquni.

Şunindək, jər postinin ajrim məjdənləri asta-asta jə bu jəki başqa tərəpkə jətkəlgini sezilgən, bu jətkylyştə u məjdənlər xoşna məjdənlərni qisidi. Jər posti bunindən qoruludu həm qatlamlar hasil qılıdu. Qatlamların hasil boluğu jənə şu səvəbdin boludiki, jər şarının icki qisimləri, unın uzun zaman jaşışı davamında asta-asta sovuqan həm sovuqla maqtı, bunın hətiçisidə bolsa qisilişidü. Jərnin qattiq posti bunın səvəvidin qoruludu və qatlamlar hasil boludu. Şundaq qılıp, million jillar ətyü bilən asta-asta taq sırtları hasil boludu (rəs. 19). Taq sırtları arısida pəsəjgən çajlar çalışdı. Ularnı uzun taq qolları dəjdu.

Ottura Jevropida **Alp taqlırı bar**, ularnın şərq təripidə başqa **Karpat taqlırı** sozulqan. Ular əzicə taq qatlamlarının qatarlırı bolup kərynydu. Kaspıj həm Qara deniz arısında **Kavkaz taqlırı** çajlaşqan; ularma şundaq egiz qatlam taqlar qatarının sozilişidin ibarət, bu qatlam taqlar arısında uzun qollar çajlaşqan. Jevropa bilən Azijə cegarisida egiz əməs tosma halida şimaldin çənubigə **Ural taqlırı** sozulqan.

Taqlardin ekip cyşivatqan eqimlər, u taqlarının jambaqırlırını jujuq ekitip cyşyp, toqri qollarnı hasil qılıdu. Hər ikki jambaqırinin toqri qolları kelip qoşulidiqan çajda taq sırtları pəsliek çajnı hasil qılıdu. Bu pəsliek çajnı taq



Rəs. 19. Qatlamlıq taqlar.

davanlıri dəjdu, bu davanlar arqliq adəmlər jol salidu. Kavkazniq baş taq sırtida, məsilən, Krestovoj davini dəp atılıqan davan bar. Bu davan arqliq Gruziyə taş joli selinqan. U jol Şimalij Kavkazni Zakavkazijə bilən tutaşturudu.

Mərkəzij Azijədə nuroqun taqlar bar. Ularnın arisida ən egizliri—**Himalaj**, taqlıq məmlikət **Pamir** və **Tjanşan** taqlıri bar. Jər ystidə ən uzun taq sırtı Şimalij həm Çənubij Amerikinin qərbij qırqaq bojlılıri arqliq şimaldin çənupgə sozulqan; u taqnı **Kordiljer** dəjdu.

Jər posti əzinin jətkylyşlidə bəzi—bir çajlarda kyclyk qisiliş və sozuluşlarnı sinap etdydu. Bu çajlarda jər qatlamlıri jeriliđu həm jeriqlar hasil qılıdu.

Bu jeriqlar bilən jər posti cəkyp olturnup, qar və gordan—jarlarnı hasil qılıdu. Şundaq qılıp, Qrim taqlırının taq qatlamlarının çənubij janbaqırı nuroqun əsirlərinin etyi bilən cəkyp olturnqan və Qara deniz syjigə pəsijip cyşkən. Denizgə—Qrimnin çənubij deniz bojlılıri—tik jar bolup cyşşə hasil qılıqan.

**Vəziət.** Jerim şar xəritisidə həm SSSR niq fizik xəritisidə bu jərdə atap ətkən taqlarnı təpiňlar.

### Jər təvrəş.

Jər postinin asta-asta bir jerdin ikkinci jərgə jətkylyşlirigə asasən vaqtı-vaqtı bilən arilap tujuqsız birdinla və


kyclyk silkinisler bolup turudu, buninqa jər təvrəş dəjdü. Mundaq jər təvrəşlər gajida buzuş kycigə həm egə. Jər təvrəş vaqtılırida jər ystidə cunqur jeriqlar hasil boludu, taqlıqlar bolup turudu, imarətlər buzuludu. Kejinki jillarcá ən kyclyk jər təvrəş 1923 nci jildiki Japonijə jər təvrişi hesaplinidu. Bu qorqunucluq jər təvrəş bəş şəhərni, su çimlydin Japonijinin pajtəxti Tokioni buzdi. Jər təvrəş vaqtida ikki jyz mindin tolaraq xəlq əldi və jerim million xəlq jardar bolqan. Ikki million xəlq ej-çajsiz, mal-mylyksiz qaldı.

### Vulqanlar nimə?

Jər postinin əzinin bir çajdin—ikkinci çajqa keçysi nəticisidə hasil bolqan jeriqliridin bəzi çajlarda, jər tegidin ystigə erigən sujuq magma etilip ciqidu. Magminin ciqqan ornida konus formisidikı taqlar hasil boludu. Bu taqlar magminin sovup qetip qaloqan qatliridin və başqa ciqirilip taşlanqan materiallardın ibarət. Mundaq taqlarnın coqqisida ojman—təşyk, başqıcə ejtqanda krater boludu. Mundaq taqlarnı vulqanlar (janar taqlı) dejilidu. Arilap-arilap vaqt ətyisi bilən vulqanlarnın kraterliridin, erigən lava dejilidiqan magma etilip ciqip turidu. Lavada bolqan su parliri etilip ciqidu. Ular vulqanlar ystidin, egiz bulut tyrigi bolup, juquri kətyrylydu. Su parliri əzi bilən lava cacmilirini əgəştyryp elip ciqidudə, bu lavilar havada sovup qetip bular jərgə cysydiqan vulqan kyllirini hasil qılıdu. Parlarnın bək kyclyk etilip ciqışları bilən gyldyriləş—caqmaq, ceqış bulutlarını hasil qılıp bunindin bək qattiq jamoqur jaqidu. Jamoqur vulqan kyli bilən arılışip, vulqan leji bolup, vulqanlarnın janbaqırılrividin iştik eqim kərynyşidə ekip cysydu. Etip ciqiriloqan cinislərdin ynymlyk topa hasil boludu, şunin ycyn u, topida baqlar və etizliqlar əstyrylydu. Ular qojuq bolup olturuşudu. Amma vulqannıñ etip ciqirilişi unır ətrapida olturqan xəlqkə qorqunucluq kəmbəqəllik kəftyrydu.

Lavanın eqimliri vulqan ətrapidiki məjdənlərinin həm misini kəməyp və əz jolidə ptytn nərsilərni kəjdýryyp ketidu. Vulqannıñ ətrapi şuniñdək vulqan lajliri bilən kəmylyp vulqan kylliri təkylydu.

Asta-asta jaki arilap vaqt ətyisi bilən etip ciqirilidiqan vulqanlarnı hərikətlənilip turqan vulqanlar (janar taqlar) dəjdu. Şundaq nuroqun vulqanlar barlıqi məlymkı, ulardin



Rəs. 20. Italijədiki Vezuvij vulqani.

etilip ciqişi şundaq uzaq bolqanki, hətta ular toqruluq kisilərinin esidə saqlanmıqan; mundaq vulqanlarnı əckən vulqanlar dəjdu. Bəzidə əckən vulqanlar əzinin hərikitini qozqajdu (başlajdu). Çənubij Jevropida, Apennin jerim arilida, hərikətlənip turqan **Vezuvij** vulqini bar. Bizdə Azijidə, Kamcatka jerim arilida nuroqun vulqanlar bar, ulardin on jəttisi hərikətlənip turudiqanlar. Kamcatka vulqanlıridin ən coni məngylyk qar bilən qaplanqan. **Klycevskaja sopka**—*5 km* egizlikkə ketyrylydu. Kavkaznın ən egiz coqqılıri —**Elbrus** və **Kazbek**—əckən vulqanlardın hesaplinidü.

Qorqunucluq vulqan etilip ciqışları hər dajim kisilərgə qorqunucluq təsir qılqan və ularnın pkirlirini həjran qaldurişatti. Ularnın səvəbliri uzun zamanlarqicə kisilərgə məlym bolmidi. Vulqanlarnın hərikətlərini təbiij səvəblər bilən cyşəndyryşni bilməstin, xəlqlər xudanın həkmi bilən etip ciqiriloqan dəp hesaplışatti. Poplar-mollilar bolsa, xəlqnın qorquşı həm cyşynməsligidin pajdilinip dozaqta çajlaşqan çəhənnəm toqruluq hekajə hasil qilişti. Eksplotatorlar təripidin bəlgyləngən qanunqa bojsunmıqan gunahkarlar bu çəhənnəmdə bəçajiki əlgəndin kejin dozax otida məngylyk qijnaşqa tartılıqidəkmiş degən bolmiqur hekajilər ojlanqan.

**Vəzifə.** SSSR fizik xəritisidin Kamcatkini və unında hərikət qılıp turqan vulqan—Klycevskaja sopkini tepinlər. Kavkaz taqlırını və ularda əcyp qalqan vulqan: Elbrus həm Kazbekni tepinlər.

### **Qandaq tyzlənliliklər boludu?**

Jərnin typ-tyz ystini tyzlən dəjdu. Tyzlənlər naganda pytynləj təkşİ boludu. Ular adəttə kicigirək kətyrəngylyklər, jəki dənlər bilən qaplanıqan.

Tyzlənlər pəs və egiz boludu. Quruqluq ystinin egizligini okean ystidin əlcəjdu. Əgər tyzlən deniz ystidin 200 m din egiz bolmisa, uni pəs tyzlən dəjdu. Xəritilərdə pəstyzlənlərni biznin bilginimizcə jeşil bojaq bilən bojap kərsytylydu.

Jevropida, bək kən **Şərqij-Jevropa** tyzlyni bar, unin kepirək qismi pəs tyzləndin ibarət. Unin qəribi təripidə bolsa **Şimalij-Germanijə** həm **Fransijə** pəs tyzlini bar. Qəribi Azjidə **Qərbij-Sibir** pəstyzlini, unin çənubidə bolsa **Turancı** pəstyzlini çajlaşqan. Azijinin şərqij qismida bolsa **Xitaj** pəstyzlini çajlaşqan. Şimalij Amerikida bək kən **Mississippi** pəstyzlini və çənubij Amerikida **Amazonka** pəstyzlini jatidu. Afrika həm Avstralijə kepirək—kən pəstyzlərlərgə egə əməs.

Əgər tyzlən deniz ystidin 200 m-din egiz bolsa, u tyzlənni kətyrəngylyklər dəjdu. **Şərqij-Jevropa** tyzlinidə çajlaşqan **Ottura-Russ** kətrəngylygi mana şundaq tyzlənlər. 500 m-din kepirək egizlikdiki bolqan tyzlənlərni jota taqlılar dəjdu. Bək kən pəs taqlar Mərkəzij Azjidiki çajlaşqan taqlı sirtləri arisida bar.

**Vəzifə.** SSSR niñ fizik xəritisidə **Şərqij-Jevropa** tyzlinini və **Qərbij-Sibir** pəstyzlinini tepinlər. Jerim şar xəritisidə bolsa Mərkəzij Azijinin jota taqlırını tepinlər.

### **Jərnin tegidə qandaq bajlıqlar işsurunoqan?**

Jərnin tegidə adəm ycyn pajdiliq qezilmilar nurqun. Adəm əzinin egilik işcanlıqida taş, qum, lajdın pajdilinidu. Jərnin tegi uninqa meniral jeqış-əşjası—taşkəmyr və neft beridu. Şunin bilən billə adəm əziga kerək bolqan metallarnın rudilirini tapidu.

Xəlq egiligidə pajdiliq qezilmilardin təmyr rudisi, taşkəmyr, neft həm rənlik metallar, xususən mis alahidə əhmijətkə egə.

SSSR təmyr rudisiniq və neftinin zapasi bojicə dunjanın ptyyn dələtliri arısında birinci orunni alıdu, taşkömərnin zapasi bojicə ikkinci orunni alıdu.

Biznin sotsialistik məmlikəttə jər tegi əzinin bək nüroqun pajdiliq qəzilmiləri bilən, ptyyn xəlqqə tegişlik. Kapitalistlar dunjasidikidək ajrim kapitalistlərə toqışlık əməs. Sotsialistik revolyutsijinin 20 jilliqi icidə biz jər tegini planlıq təksyyp, unında tygyməslik bajlıqlarnı actuq. Sovet hakimijiti ptyyn xəlq pajdisiqa ulardin plan bojicə pajdilinidu. Kapitalistlər dunjasida iş mundaq qojulmioqan. Kapitalizm dəvridə planlıq egilik boluşı mymkyn əməs. Jirtqic-kapitalistlər pəqətla şundaq pajdiliq qezilmilarqa intilidiki, ularını şlep ciqırışı ularqa toxtavsız cən pajda kəltyrydiqan bolsun. Şunin ycyn xəlq egiligigə bək əhmijətlik bolup, lekin az pajda kəltyridiqan pajdiliq qezilmilar ptyynləj pajdilinilmajdu.

## IV. OKEANLAR VƏ DENIZLƏR.

### Denizlərinin və quruqluqların bəlynyşı.

Jerim şar xəritisigə qarisanlar deniz quruq jərgə qariqanda jər jyzinin xelila con qismini egiligenligigə silər onaj işinislər. Deniz jyzinin ysti jər şarida, ptytn quruqluq jər jyzidin yc həssə artuqlığını hesaplap ciqarqan.

Dunjanin hər xil qit'əliridə deniz bojliri birdək əməs. Jevropa deniz bojlirini Afrika jaki Amerika deniz bojliri bilən tənləştyrgəndə Jevropa deniz bojliri dunjanın başqa qit'əliridiki deniz bojliriqa qariqanda kəpirək əgir — donaj, jaki, kəpirək kesilgənligini seziş onaj.


Əgər quruqluqın bir bəlygi denizgə uşlunuq kirşə, uni jerim aral dəjdü. Xususən Jevropa nurqun con jerim arallarraqa ega. Şimalda **Skandinavijə** jerim arili, çənubij — qərptə **Pirenej** jerim arili bar, çənuptə bolsa deniz icigə **Apennin**, **Balkan** və **Qrim** jaki adəttiki ejtilişlərcə, Qrim jerim aralları jerip kirgən. Qrim jerim arili şimalda matirik bilən tar jər tapi — **Perekop bojni** arqliq tutuşudu. Bu çaj 1920 nci jili nojabrdə qəhriman Qızıl Armiyə təripidin vrangl aq frontini qıstap yzgən və SSSR diki ən axırqi aq gvardijə ugusini Qrimda joq qıldı.

Azijinin ən con jerim aralları: — Şimalij — Şərqə — bizə qaraşlıq **Kamcatka**, çənupta **Hindistan** və **Hindoxitaj** bar.

Tik qırqaqlıq, pana bolup denizgə jerip kirgən kicigirək jerim aralları burun dəjdu.

Okeanların qisimləri deniz və qoltuqlar təşkil qılıp quruqluqqa jerip kiridü.

Jevropinin denizləri: **Baltiq**, **Ottura jər**, **Qara**, **Azov**, denizləri bolup, hesaplinidü. Amerika, Azijə və Jevropa arisida tutaş muz bilən qaplanqan degidək kən **Şimalij Muz** okeani çajlaşqan. SSSR nin şimalij bojlirida **Aq** denizni təşkil qılıdu. Bəzi vəqtlarda denizlər okeandın pəqət tutaş arallar zənciri bilən açıralqan. Azijinin şərqij deniz bojlırı-



Rəs. 21. Gibraltar boquzi..

diki **Japon** denizi mana şundaq denizlərdin. Bu deniz Tec okeandın Japon aralları bilən açıralqan.

Baltiq denizi **Fin** qoltuqını təşkil qılıdu. Unin arqılıq Leningrad deniz joli bilən cət məmlikətlərgə keliş-beriş qılıdu. Kicigirək qoltuqlarnı buxta dəjdu. Buxtiqa adəttə denizdən kyclyk dolqunlar kirməjdu. Və şunin ycyn bular deniz kemiliri ycyn onaj və tec turuşluq çaj bolup hesplinidu. Onajlıq buxtilardın biri bolup, Qrim jerim ariliqa je-riп kirgən Sevastopol buxtisi hesaplinidu. Jevropida con qoltuq bolup, Jevropa materiginin qərbij deniz bojlari bilən Pirenej jerim arili arisidiki **Biskaj** qoltuqi hesaplinidu. Azijidə con **Bengal** qoltuqi Hindistan jerim arili bilən Hindoxitaj arisida çajlaşqan. Şimalij Amerikinin çənubidə kən **Meksikan** qoltuqi bar.

Jevropinin çənubij — qərbij tygəncisidə Ottura jər denizi Atlantik okeani bilən qoşuludu. Bu qoşuluş Jevropini Afrikidin ajrip turudiqan tar deniz dərvazisidək kərynydu. Mundaq tar, denizlərni tutaşturudiqan ötyş çajlarnı deniz boquzları dəjdu. Ottura jər denizini Atlantik okeani bilən tutaşturudiqan boquzni **Gibraltar** boquzi dəjdu. Ottura jər denizi Qara deniz bilən ikki boquz arqılıq: **Dardanil** və **Bosfor** arqılıq tutuşudu, bularnın arisida kicigirək **Mərmər** denizi bar. Biznin kemiciligimiz ycyn Azijinin Şimalij deniz bojlari uzunlıqi bojicə **Beringov** boquzının con əhmi-

jiti bar. Bu boquz Azijə bilən Şimalij Amerika arisida çajlaşqan və ikki okeanni: Şimalij Muz həm Tec okeanni tutaşturudu.

### Qandaq arallar boludu?

Deniz suliridin quruqluq pəqətla con materiklар bolup ajrilip ciqmajdu, bəlki nurqun arallar bolupmu ajrilip ciqidu. Həmmə təripidin su bilən oralqan quruqluq bəlyigigə aral dəjdu. Arallar materiklardin kicikligi bilən pərqlinidu. Ən kicik materik — Avstralijə bolup, — ən con aral — **Grinlandidjədin** yc jerim həssə con. Grinlandijə Şimalij Amerikinin şimalij təripigə çajlaşqan.

Materiklər con və kicik arallar bilən oralqan. Jevropinin ən con arili — **Velikobritaniyə**, silər əndi bilisilər, unində Anglijə çajlaşqan.

Arallar kəpirək gruppə bolup çajlışdu. Azijə bilən Avstralijə arisida **Zond** arallırının gruppisi çajlaşqan. Azijinin şərqijsı boylırıda **Japon** arallırı bar.

Materiklardin tez suluq deniz bilən açralqan, materiklərqa jeqin çajlaşqan arallarqa materialik arallar dəjdu. U arallar arqısında deniz tyvi tik jantu bolup con deniz cunqurlıqiqicə cyşyp ketidu. Şundaq qılıp bu arallar materiklər bilən bir fundamentta jatqandək boludu. Bular qacandu materiklər bilən tutaş bolqan. Quruqluqnın pəsirək qisimlirini deniznin syji asta-asta basqan jaki jujup kətkən. Xelila kətyrəngyərək qisimliri bolsa materialik arallar kərynişdə saqlanıp qalqan. Bu materialik aralların tyzylyşliri; hajvanlıri və əsymlykları xoşna materialikta qandaq bolsa şuniñqa oxşaşla.

Ocuq okeanlarda cecilqan, materiklardin jiraq bolqan arallarmu bar. Bular kəpirək okeanlar tegidə vulqanlardın hasil bolqan, ajrim taqlar kərynyidə denizlər tegidin kətyrylyp ciqidu. Mundaq arallarnı okeanlıq arallar dəp atajdu. Buların kəpliri okeanlarnı kesip ətyşdiqan kemilər və hərbij karabilliri ycyn toxtaş çayı (pristan), şunindək oveatsion baziliri bolup xizmət qılıdu. Tec okeannı şimalij qismida, şimalij Amerika bilən Azijə arisidiki jolnır jerimida,  $20^{\circ}$  şimalij kənlik bilən  $155^{\circ}$  qərbij uzunluqta **Gavaj** arallırı bar. Ular AQŞ qə qarajdu və ularnın uruş və hava flutlırının tajinic pynktliridin biri bolup hesaplinidu.

Okeanda egiz vulqanlıq arallardin başqa nurqun kicikkinə: deniz syji ysidiñ aranla kətyrylyp ciqidiqan arallar



Rəs. 22. Maçan arili.

tarqalqan. Ular adəttə halqa formisida bolup, bu halqinin icidə laguna dəp atılıdiqan su boşluqı turudu. Bu arallarnı maçan arallar dəjdü (rəs. 22). Ular kicikkinə deniz hajvanlırı—maçanların haklıq skeletliriniň bék nurqun toplunuşidin hasil bolqan. Maçanlar pəqət issiq deniz suliridila jaşalajdu; ular qozqalmajturup, turmuş kəcirydu, su astida bék nurqun bolup orunluşdu. Ularnın əlyşliri bilən əz skeletlirini qaldurudu. Bu skeletlar ystidə kejinki boqumlları (nəsilliri) kəpyjydu. Şundaq qılıp deniz tegidin okean ystigcə maçan imarətları kətyrylyp ciqidu. Deniz suliri bolsa, hasil bolqan arallarqa hər xil əsymlyklərinin uruqlarını, şu çymlidin kokoslıq palmilarının janaqlarını kəltypydu. Bu uruqlar maçan arallarının əsymlyklarının başlanquçunu beridu. Tec okeannıň sansız vulqanlıq və maçan aralları kəpirək „Okeanijə“ degən umumij namqə birlişidu.

**Vəziplə.** Jerim şar xəritisidə bu bəlyimdə kərsytylgən aralları tepiňlər.

### Okeanlar və denizlərinin yol alaqasıdiki əhmijiti.

Həmmə okeanlar və denizlər pybyn bir su ysti bolup kərynydu. Bunin bilən jiraq məmlikətlərmü bir birsi bilən alaqa qılalajdu. Deniz arqılıq keliş-beriş qılış transportının ən ərzən tyri boludu; şurın ycyn deniz bojıcı mallarının nahajiti kəpisini və million jolavcilarını elip toşujdiqan kemilərinin canlıq hərikətləri bolup turudu.

Adəm denizlərni yol alaqa təxlitidə bir jolila egilimidi. Kona zamanlarda adəmlər əzlirnin kicikkinə palaq kemiliridə deniz bojidin jiraqqə ketəlmətti. Lekin egiliknin kyndin-

kyngə tərəqqij qilişti bilən məmlikətlər arisida soda alaqlıri kycəjdi. Adəmlər con və məkkəm karabllarnı quruşqa ygəndi, və deniz jyzgyciliri ocuq okeanda jyzyşkə başlıdi.

Mana şundaq qılıp, 1492 nci jili ispan sajahətcisi Kolumba təripidin Amerika ecilqan edi. 1519—1522 nci jilli-ridə bolsa biz əndi bilməndək, Magellan jərni ajlinip ciqtı. Vahalənkı denizni toluq egiləş XIX nci əsir başlırida, pəqət deniz kemilirini hərikətkə kəltyryş ycyn par (ho) kycyni qollanqandin kejin boldi.

Imperialistik məmlikətləri dunja əhmijitigə ege bolqan deniz jolliri ystidə həkymdar boluş ycyn kyryşydu. Şunindək, Gibraltar boouzi arqılıq əhmijətlik deniz joli etydu, bu jol arqılıq ptyyn məmlikətlərinin deniz kemiliri bək çanlıq hərikət qılıp turudu. Mana bu boquz ystidin həkymdarlıq qılış ycyn, Anglijə Jevropa deniz bojidiki egiz Gibraltar xadisini tatip aldı və unin ystigə kyclyk kreast (qorqam) qurdu (rəs. 21).

Xəritidə Azijə bilən Afrikini tutaşturudiqan **Suvejış** bojnini tapımız. Bu bojun hazırqi vaxtta kolanqan: unin toqruşsi bojlap deniz suvejış kanalı etydu. Bu kanal Ottura jər denizini Qızıl deniz bilən tutaştrudu. Qızıl deniz bolsa Hindi okeaniqa ciqışqa jol beridu. Suvejış kanali Jevropidin Azijigə barqan jolni qisqartıdu. Bu jol ilgiri pəqət Afrikini ajlinip baratdı, Kanal ptyyn dunja məmlikətlərinin bolup hesaplanqan təqdirdimə, həqiqəttə u, Anglijinin qolida turudu.

Japoniјə Tec okean ystidə həkymdarlıq qılışqa tırışqanlıqı səvəbidin, əzığə qarajdiqan Tec okean arallırını cini-tivatıdu və əz flotini kycəjtyryşkə nahajiti con pul xraçət qilivatıdu. Amerika Qoşma Ştatlıri Tec okeanda əz jollirini, xususən Japoniјədən saqlaş ycyn əzlirigə qaraşlıq Gavaj arallırını məkkəmlidi. Şimalij Amerika bilən Çənubij Amerikini tutaşturudiqan kanal qılıp **Panama** bojnini kolidi. Bu kanal bilən ular Atlantik okeandın Tec okeanqa baridıqan jolni min kilometrə qisqarttı. Bu jol ilgiri çənubij Amerikini ajlinip barattı. Bu iş pəqətla kemilər ycynla əhmijiti bar əməs; kanal arqılıq Amerika Qoşma Ştatlıri Tec okean həm Atlantik okeanlarda çajlaşqan uruş flotlınınumu capsanlıq bilən birləştyrələjdü.

Biznin sotsialislik Sojuz tartip eliqliq məxsət qəstigə cyşməjdu. Deniz ystidin qurallıq həkymdar boluşqa tırış-

majdu. Biznin Sojuznin qəhriman Qızıl Floti əz quvvitini pəqət sotsialistik vətinimizni qoqudaş ycynla kycəjtivatidu. Bunıñ bilən bir qatarda Sovet Sojuzi, təbiətni əzigə bojsunduruş ycyn baturlarcə kyc berivatidu. Şimalij Muz okeanını, unin kemilər jyrydiqan jollirini, ygynyş ycyn SSSR dək mundaq nurqun kyc bərgənligini hec kim qılıqını joq. Şimalij Muz okeanının oblastlarını təkşyrəş nəticisidə və Qu-tup denizidə jyzyş texnikisinin tərəqqij qilişi səvəbidin Muz okeannıñ ilgiri berişqa mymkyn bolmıqan boşluqları hazırlı vaqtta kemilər jyridiqan boluvatidu. Padişa həkymiti vaqtida, kemilər toqri jyryş ycyn qıjinlıq sanalqan, biznin şimalij deniz boji bojlap hazırlı vaqtta jazlıqı Atlantik okeanın Tec okeanoqa vəjenip kəjnigə karabllar jyzydu; ular Leningradni və bizniñ şimalij portlarnı Vladivostok bilən tutaşturudu və ən qisqa yol bilən bizniñ jiraq şimalqa sotsialistik quruluş ycyn tavarlarnı və materiallarnı toşujdu.

**Vəzipilar.** 1. Paroxodda Ottura jör denizidin Hindi okeanıqa en qisqa yol bilən qandaq ketiş kerək?

2. Jerim şar xaritəsidə gradus tori arqliq, Gavaj aralları qəjərgə Şimalij Amerikinqumu jaki Azijəgimu jeqinliqini bəlgylənlər.

3. SSSR nin fizik xəritəsidə Vladivostoktın Arxangelskoja şimalij deniz jolini qarap ciqınlar.

### Denizlərinin cunqurlıqi.

Okean va denizlərinin cunqurlıqi hər xil. Materiklarnın bojlırıda bir qancə on jaki jyz kilometrlərə qicə cunqur əməs deniz jejilqan. Bu jərdə deniz tegi asta-asta 150—200 metrliq cunqurluqqa cyşdu. Ünindin kejin tik jar bolup cunqurluq cyşşə başlinidu, unindin kejin bək cunqurluq başlinidu. Okean tegi başqılarqa qariqanda təksi, lekin bəzi bir çajlarda bək cunqurluqqa ega. Okeanlarnıñ otturcə cunqurlıqi  $3,8\ km$  — qicə jetidü, Azijinin çənubiy — şərqidə çajlaşqan Filippin arallırının şərqij təripidə bolsa,  $10\ km$  — din kəpyrək cunqurluqqa ega bolqan. Məsilən, deniz opqını se-zilgən.

### Deniz syjinin xusijətləri qandaq?


Deniz həm okeanlarnıñ suliri qeriq — tuzluq təmgə ega. Mundaq sunin hər bir  $100\ kg$  — da  $3,5\ kg$  tuz boludu. Sunıñ ycyn deniz syji eqim — tuzsiz suqa qariqanda eqirraq

və unında kemilər eqim sudikidək cunqur cəkməjdu. Con dərjalar qujuludioğan jepiç denizlərdə syji munindəkla tuzluq əməs. Fin qoltuqında su pytynləj degidək tuzsiz.

Deniz syji dərja syjigə qariqanda syzyk. Su nurqun bolqan caqda su hava rəngə jaki həttə kək rəndə boludu. Suda tuz qancə xəp bolsa, u şuncə kəkyrək jaki syzygirək boludu. Okeanların bəzi bir qisimləridə suqa cəkdyrylgən byjymlər 60 m və unindinmə kəpirək cunqurluqta kərnydu. Denizlərin bojlırıda duri nurqun bolqan sular ancila syzyk bolmajdu.

### Deniz suliri qandaq hərikət qılıdu.

Deniz syji hec qacan degidək tec turmajdu. Şamal deñizdə dolqunlarnı kətyrydu. Ocuç okeanlarda dolqunlar bəzidə bək con egizlikkə jetidü. Dolqunlanqanda deniz



Rəs. 23. Atlantik okeanida deniz eqimləri.

syjinin pəqətla juquridin pəskə tik (vertikal) təvrinişi bolup turudu.

Şamal hər dajim bir tərəpkə (dajimi şamallar) urup turğan çajlarda okeannın suliri arisida kən eqimlar—deniz eqimləri hasil boludu. Con deniz eqimləri jyz və hətta min kilometr kənlikkə həm jyz metr cunqurluqqa ega. Eqimin hasil boulşıqa deniz syjinin birdək ziqliqqa ega bolmaslıqimu təsir qılıdu.

### Deniz sulırının teşisi həm kamijişi.


Kəpərək deniz həm okeanlarda su ysti sotkisiqə ikki qetim kətyrylydu və pəsijidu. Bu halni deniz bojlırıda kəryşkə mymkyn. Bu hadisini teşis va kamijiş dəjdü.

Biznin sojuzda Şimalij Muz okeani, və deniz bojlırıda Tec okean bojlırıda su ysti teşis və kamijiş vaqtılırida 4—5 m əzgyrydu. Velikobritaniyə arilinin xadataşlıq deniz bojlırıda okean syji ystinin teşisi və azijisi 20 m—qa jetidü. Syji tez denizlərdə syji kamijiş vaqtında deniz tegi deniz bojlırıda bir qanca kilometrlərinqicə eciliq qalidu. Teşis bəzidə ocuq qujuş çajlari bolqan dərjalar bojlap bir qancə jiraqlıqlarqa kirdü. Su teşisler kemicilik ycyn con əhmijiti bar, cynki su teşis vaqtida denizlərinin və uninqa qujuludiqan dərjalarnın tez suluq deniz boji qisimliri suda cunqur cəkyp manidiqan deniz kemilirigə onajlıq beridü.

### Deniz muzi qandaq boludu?

Tuzluq su—30° qa jeqin tempiraturida tonlajdu. Şunin səvəbidin Qutup denizlərinin ysti hətta jaz kynlirimü bək con muz dalaliri bilən qaplanqan. Muz deniz eqimləri və şamal bilən bir jərdin ikkinci jərgə qozqulup turudu. Bu qozquluşa jerilişlər hasil buludu. Jeriqlar bojlap, syrkyış səvəbidin muz dalaliri ystigə sunqan muzlarnın toplimi jakı ejtilişcə toroslar dogilinidü. Bu dogilar bir qancə metr egizlikkə jetidü. Bular muzlar ystidə jyryşkə bək qijinliq kəltyrydu.

Bunindin başqa, denizdə muz taqlırı yzyp jyrydu. Bu muz taqlarının su ystigə ciqip türqan qismi kəpərək 100 m larinqicə egizlikkə jetidü. Bu—tuzsiz muznin bir tutası bək con paciliri. Ular, muzluqlar bilən qaplanqan çajlarnın (Gren-



Rəs. 24. Grellandijənin deniz bojlirida muz taqlirinin hasil boluğu.

landijə, Antarktida və başqılar) deniz bojlirida hasil boludu. Quruqluqtın muzluq deniz icigə silcip cyşyp, avval deniz boji tegi bojlap hərikət qılıdu. Unindin kejin bək cunqurluqqə jetip, sunudu və bək con muzlar bolup muz taqliri kərynyşidə okean ystigə ləjləp (muz sudin jenik) ciqidu. Deniz eqimliri qutup denizliridin muz taqlirini jiraq çənupkə eqitip ketidu. Çənupta ular adəttə can bilən oral-qan halda jyzyp jyrydu. Şunin ycyn kemilərnin jyrişigə bək qorqunuşluq, cynki ular kemilər bilən ucurşup onaj uruşup ketisi mymkyn.

### **Denizlərinin hajvarlırı və əsymlykları adəm ycyn qandaq əhmijiti bar?**

Denizlərdə hər xil hajvanlar və əsymlyklər jaşadu. Denizlərdə jaşıouci usşaq hajvanlar və əsymlyklər, beliqlar ozuq bolup xizmət qılıdu. Bək nurqun sandiki beliqlar adəmlərnin ozuqi ycyn tutuldu. Atlantik və Şimalij Muz okeanlırida treska həm seld beliqliri xususən sanaat əhmijitigə

egə. Azijinin şərqij deniz bojlırida bək nuroqun sanda ivas (şərq seldsi) beliqliri tutuldu. Bizniñ denizlər beliqlarqa tolumu baj. Deniz beliqlirini tutuşa dunjada biz birinci orunlarnıñ bırsigə egimiz.

Denizlərdə, kit, morzi və tylenlarqa oxşas, şunindək qımmətlk jirtqic hajvanlar jaşajdu. Ular maj və terə beridu, bunindin başqa denizlərdə ozuqluqqə işlitiliçi qan deniz rakliri məsilən, krablar, şuninqə oxşas sleznəklar, məsilən, ustırtıslar tutuldu. Deniz su əsymlykları jod ciqiriş ycyn və jər kycəjtisi ycyn xizmət qılıdu. Xitajlar həm Japonlar „deniz kapustisi“ dəjdidiqan su əsymlyklirini tamaqqə işlitidu.

---

## V. DƏRJALAR HƏM KOLLƏR.

Dərjalar. Dərja sistemisi dəp nimigə ejtimiz və dərja suni qəjərdin alidu?

Jevropida **Volga** ən con dərja bolup hesaplinidu. Uni xəritidə əgir — donaj siziq kərynyşidə kərsytylgən. Volga — Jevropida syji ən kəp və ən uzun hesaplinidu.


Xəritidə Volgiqa nurqun dərja və sular qujulqinini kəryp boludu — bular unın qujuş tarmaqlırı. Volginin ən con tarmaqlırı: — **Oka** və **Kama** dərjalırı.

Əgərdə jyzymiz bilən dərjanın eqişiqə qarap tursaq, birincidin on təripimizdə on qırqıqını, solda — sol qırqıqını kəryymiz. Şunin ycyn Oka dərjası Volginin on tarmiqi, Kama bolsa sol tarmiqi bolup hesaplinidu. Volginin tarmaqlırının Əzlirigə jənə alahidə tarmaqlırı bar. Oka dərjasıqə **Moskva**, **Kləzma** və başqa cərjalar qujuludu. Mana bu həmmə dərja və sular torlurini Volga bilən billə alqanda Volga dərjasının sistemisi dəjdü. Volga dərjasının sistemisi qandaq tyzulginini qaranlar (rəs. 25).

Hər bir dərja ezlirinin həmmə tarmaqlırı bilən birlikdə əzinin dərja sistemini təşkil qılıdu. Jevropini Volgidin başqa təvəndiki con dərjalar suqurudu: **Dnepr**, **Dunaj**, **Rejn** dərjalırı. Azijinin ən con dərjalırıqə: **Ob**, **Jenisej**, **Lena**, **Amur** dərjalırı kiridu. Afrikinin şimalıj — şərqij qismi Nil dərjası bilən suquruludu. Şimalıj Amerikida **Mississippi** dərjası ən con dərja, çənubıj Amerikida — **Amazonka** dərjası con dərja hesaplinidu.

Dərjalar kəllərdin, sazlıqlardin, erip turqan taq muzluqlıridin və bulaqlardın başlinidu.

Jamqur bolup cyşkən, jaki erivatqan qar syjinin bir qismi hoqa (parqa) ajlinip havaqqa kətyrylydu, bir qismi eriqlar bilən kəllərgə, sazlıqlarqa və dərjalarqa ekip cyşydu, bir qismi bolsa jərgə sinip ketidu. Bu jərgə singən su qəjərdidü və qancılıktu cunqurluqta suni az ətkyzydioqan qatlam, məsi-




Rəs. 25. Volga dərjasının sistemisi.

lən, laj qatlimi bilən ucurşudu, bu halda su bu qatlam ystidə toxtap qalidu və jər asti bilən bu qatlam qajaqqı qıncıqajqan bolsa şu tərəpkə qarap aqidu. Əgər bu qatlam qəjərdə bolmusun birər çajda məsilən janbaqrında jər ystigə ciqidu. Jər ystigə ciqqan sular jər ystidə ekip, bulaqlar hasil qılıdu.

Bunindın kərymizki, dərjalar havadin cyşkən nəmlik bilən başlinidikən.

Bu nəmlikni okeandin quruqluqqa ho və bulutlar kərynyşidə kəltyrylydu.



Rəs. 26. Dərja bassejni.

Şundaq qılıp, deniz dərjalarnı tojdurudu, dərjalar bolsa əz syjini jənə qajt din denizgə beridu.

**Vəziplər.** 1. SSSR nin fizik xəritisidə bu bəlyimdə, sanap etyl-gən dərjalarnı kərsytyırlar.

2. Volga dərjası qəjərgə qujuludu?

3. Moskva — dərjası qandaq dərja sistemisiqa qoşuludu?

## Xəlq egiligidə dərjalarnın əhmijiti.

Volga dərjası bək con məjdən ystidin su jiqidu, bu məjdən ysti 1,5 mln. *km* tən degidək. Dərja əz syjini jiqip alidiqan məjdən ystigə bassejn dəjdu. Volga dərjasının bassejnida biznin Sojuznır ptytn xəlqinin yctin biri degidək jaşajdu. Sojuzimiznin ptytn jolları arqliq umumən həmmə toşujdiqan jyklərinin jerimi Volga sistemisi bojicə toşuluđu.


Volginin və biznin Sojuznır başqa dərjalirinin tarmaqlıri əz-ara jeqin kelip qoşuludu. Su jolları arqliq jyklərnı bir dərjadın ikkinci bir dərjaqə toşuşqa mymkynlyk beridiqan synij kanallar bilən dərjalarnı bir birsigə tutaşturuş ycyn bu haldin pajdilinidu.

Su jolları arqliq jyk toşuş, quruqluq jolliridikigə qarşıqanda ərzənrək. Jyk toşuş işi capsanlıq bilən tərəqqiqliq qılıvatqan biznin sotsialistik egilimiz ycyn su jolları bək con əhmijətkə ega. Şunin ycyn Sojuzimiznin sotsialistik qajtidin quruluş planiqa ptytn con dərjalarnı yzlyksyz su torıqa qoşuş kırğən. Mundaq bək con çabduşlar, məsilən Stalin namidiki Belomor-Baltıq kanalı və Moskva-Volga kanalının quruluşu tygydi.

Dərjalarnıq tuqanlar bilən tosalqan sulırı, u sunin juquridin cyış vaqtida su turbinlirini hərikətkə kəltyrydu və şunin bilən billə ərzən elektr quvvitini beridu. Biz Volxovges, Dneproges (ges — gidro elektr stansijə degən söz) degən su (gidro) elektr stansilirini qurup bolduq. Hazır biz volgida (Ribinsk və Gorkij şəhərləri jenida) və Kamada (Perma jenida) elektr stansiliq bək con toqanlar quruşqa kiriştəq. Bu quruluş bizgə pəqətla ərzən elektr quvvitini beripla qalmajdu, bəlkı bu dərjalarnıqmu kemə jyryş jolları qılıp jaxşılajdu.

Biznin dərjalarnın qurqaqcılıq bolup turudiqan oblastlarda ynymlyk jərlərni suquruş ycynmu əhmijiti bar. Adəmlər uzaqtın beri, xususən qurqaqcılıq rajonlarda, bunın ycyn dərja suliridin pajdilanqan.

Ən axırda, adəmlərgə ozuq bolup xizmət qılıdiqan bəliqlərinin hər janza çinisləri dərjalarda jaşajdu. Bu məsildə Kaspij və Azov denizlirigə qujuludiqan dərjalar — Ural, Volga, Donlar — alahidə əhmijətkə ega. Biz egilikni toqri jol bilən elip barqanda biznin dərja bəliq bajlıqlarını nuroqun həssə kəpəjtyrələjəmiz. Hazırkı vaqtta əjnə şuniñqa tirişimiz.



Rəs. 27. Dneprogesnin tuqunu (plotina).

**Vəzipilər.** 1. 26 nci rəsimdə və SSSR niñ fizik xəritisi əvəzində:

a) Aq denizdin Ba tiq denizinin Fin qoltuqıqına; b) Aq denizdin Kaspij denizigə; v) Fin qoltuqının Kaspij denizigə qajsi dərjalar, kəllər və kanallar ainqılıq su jolları bilən menis mymkynligini qaran-

lar.

2. SSSR fizik xəritisidə bu bələyimdə ejtip ətəyləgən Sibirniñ və Jiraq Şərqnin ən coq kemə jyrydiqan dərjalırını təpiňlər. Ular qə-

jərgə qujuludu.

3. Fizik xəritidə Volxovges, və Dneprogesni təpiňlər.

4. SSSR niñ pajexti — Moskva qajsi dərjanıñ bassejnida turudu?

### Kəllər.

Bizniñ kəllər kemə jyryş və beliq egiliyi ycyn kəp əhmi-jətkə egə. Bizniñ Sojuz kəllərgə tolumu baj. Bularniñ bəzi-liri bək con. Məsilən, tuzluq suqa egə bolqan **Kaspıj** və **Aral** kəlləri şuncilik conikin, hətta ularni adəttə denizlər dəp atajdu. Bulardin biz bək nurqun sanda beliqlərni tutumiz. Kaspij denizidə, şunuñdəkla biz tutudiqan, tylenlar jaşajdu. Aral kəlidin Şərqərək con **Balxaş** kəli çajlaşqan.

Sojuzniñ şimalidiki bək con məjdani **Onega** və **Ladoga** kəllirigə egə.

Şimalij Sibirdə dunjada ən cunqur **Bajkal** kəli bar. Unin cunqurlıqı  $1,5 \text{ km}$  din, kəp.

Kəllər tuzsız və tuzluq boludu. Bəzi bir tuzluq kəllərdin biz ularnın tegidə cəkyp qalqan tuzlarnı ciqirimiz (misali, Volginin sol bojlır diki — Baskuncaq və Elton kəlliri).

**Vəzipa.** SSSR niñ fizik xəritisidə bu bələyimdə ejtip ətkən kəl-lərni təpiňlər.

## VI. KLIMAT.

### Hava həm klimat.

Bizgə hər dajim hava bilən hesaplışip jyryp, uninqa zən selip turuşımızqa toqri kelidü, cynki bəzidə qurqaqcılıq tərilqularını qurutuvetidü, başqa vaqtarda bolsa jamquluq hava hosulni jiqişqa kaşila qilidü. Hava aviatsijidə, deniz və hətta dərja kemə jyryşidə con əhmijətkə ega.

Havani ygynyşni meteorologik stansilirida elip beridu; u stansida hər kyni (bir sutkida bir nəccə mərtibə) hava ystidə: temperatora və hava besimi, şamalnın jönylişi həm kyci, asmannıq bulutlılığı, tuman, cyşkən jamqularının jaki qarlarnın sanini və şuninqa oxşaşlar ystidə eniq pajqaşlar elip berilidü. Meteorologik stansilar şəhərlərdə həm jezilarda, təçribə stansilirida, nuroqun sovxozlarda, jiraq şimal arallırıda, taqlar təpiliridə hətta şimalij qutuptiki muzluqlarda boludu. Həmmə stansilarda hava ystidiki pajqaş və ygynyşlər hava bilimini beridu və unin qandaq boluşını aldinla ejtişkə mymkynlyk beridu. Havani ygynyş bilən meteorologijə dəp atılıdiqan ilim məşqul boludu.

Kyn nurları havani issitmastın, hava arqliq otydu, lekin bu nurlar jər ystini issitidü. Jərdin bolsa təvəndin havamu issinidü. Şunin ycyn vək egizlikdə hər dajim qattiq soq bilinidü; şunin ycynmu egiz taqlar jazlıqimu və qışlıqimu məngylyk qarlar bilən qaplanqan. Jərnin tyrlyk çajlırida temperatora birdək əməs. Şunin ycyn havanıq birdək əməs besimi hasıl boludu (issiq hava soq havaqası qariqanda jenigirək), bunıq səvəbidin bolsa hava hərikiti — şamal kelip ciqidü. Havaniq con besimi bar oblastlardiki hava, qəjerdə besimi az bolqan oblastqa hərikət qilidü. Besimnin pərqi qancə kəp bolsa, şuncə şamal kyclygirək.

Jamqur jaki qarlar buluttin jaqidü. Bu bulutlar mundaq hasıl boludu: Okean, deniz və quruqluqlar ystidin su hoqası ajlinip kətyrylydu. Su parliri juquriqası kətyrylydu və egizlikdiki soq havada jənə qajtidin su tamcisiqə jaki kicikkii-

nə muz kristalliriqa ajlinidu. Mundaq tamcidin və muz kris-talliridin bulutlar təşkil boludu. Su tamcisi və uşşaq muz-lar can halida bolup, havada ular ucup jyrydu, amma ular bir birsi bilən qoşulup con tamcilar və muzlarqa ajlanqan-da jamqur jaki qar korynyşydə jərgə cysyşydu.

Nurqun Jillar davamida həmmə vaqt bir çajnin havalini-pajqaş bilən biz havalarda bəlglyyk dajimliqni sezimiz: məsilən, bizdə qış kynliri, jaz kynliri adəttə temperatura qandaq boludu, qajsi ajlarda nuroqun jamqurlar jaqidu və başqılarnı biz bilimiz. Adəttə jil davamida təkrarlanqan ha-vanlığıni klimat dəjdu.

**Vəziplər.** 1. Tynygynki kynniq havasını jezip səzləp berinlər (temperaturası, buluqliqi qandaq edi, jamqur jaki qar jaqqanmidi, şamalnın çənyolyşı qajaqqası və kyci qandaq edi).

2. Biznin çajlarda ən qattiq soq, ən qattiq issiq qajsi ajlarda boludu.

### Hava və klimatnin xəlq egiligi ycyn əhmijiti.

Klimatnin egilik ycyn bək con əhmijiti var. Hər bir əsymlyk, məsilən, pəqətla bəlglyyk klimat şəraitlirdə ja-salajudu: əsymlyklər bəlglyyk əlcəmdə issiqliq və nəmlik tələp qılıdu. Pəqətla, şı çajnin klimitiqə ygynyşkən əsymlyklərni tikiş və teriş mymkyn. Hava və klimatni biliş pəqətla jeza egiligidilə əməs fəlki xususən aviatsijidimə əhmijətlik.

Havada hava joli alaqiliri selinqan və başqa dəletlər arisida, hava jollırının uzunqliqi bojicə birinci orunlardın bi-ri Sovet Sojuziqa tegişlik. Hava jolliri Moskvani Sojuznının hər xır oblastlari və şəhərliri bilən və başqa məmlikətlər bilən tutuşturudu.

Şamalnimu iş ycyn pajdilinişqa boludu. Şamal denizdə jəlkən kemilirini hərikətkə kəltyrydu, quruqluqta bolsa, — şamal tygmənlirinin qanatlarını hərikətkə kəltyrydu. Biznin Qrimda Qara deniz bojida, şamal kyci bilən xəlila quvvətlik elektr stansiyisi işləvatidu.

### Klimatnin ziganlıq təsiri bilən kyrəş.

Juqurida səzləp ətkəndək, Sovet Sojuzida bəzidə teril-qularni qurutup etdiqan qurqaqcılıq boludiqan oblastlar bar. Məsilən, 1921 nci jili və unindinmu ilgirirək — 1911 nci jili, 1891 nci jili, Povolze (Volga boji) da qurqaqcılıq-

lar dixanlarqa bək jaman acarcılıq kəltyrdi. Kapitalistik eğiliyi təbiət bilən planlıq kyrəş elip berişqa kycsizlik qılıdı. Rossijidə padşa həkymiti pəqətla kyryışkə mymkynlyk tapalmidi əməs, bəlkı Povolzediki qurqaqcılıq bilən kyryşyşkə xalimidi. Poplar bolsa, hava əzgyryşlirini kəltyryp ciqiriqan səvəplərni cyşənməjdioqan ahalinin kən xəqlilri arısida, padışa həkymitini qoqdap — jələp turqan qaranqucılıqtın pajdiliniştı. Poplar, dixanlarni mundaq dəp qoqattı: bəçajki qurqaqcılıq, jaki adəttin taşqiri jamqurlarni ularnın gunahları və rohanılıq həm cirkə toqruluq qəmlirinin kamcılıqı yeyn xudanıñ əvətkən əcazalırı degən səzlər bilən qoqatqan. Qurqaqcılıq jaki jamqurlarni toxtutuş toqruluq xudaqa ibadət qılış yeyn dəp poplar kəmbəqəl xəqlərdin ularnın axırkı temim qanlıriqicə siqip elisti.

Sovet həkymiti klimatının zıjanlıq təsirigə qarşı kən və degəndək kyrəş aştı. Hazırkı vaqtta Povolzjenin kicik dərjalırını tuqanlar bilən tosimaqta azgallarda ətijaz sulirini toxitudu, bu tosuq syji bilən quruq dalalarını suquruvatıdu. Volgida tuqan və elektrstansiyə selinmaqci. Elektr quvvitı etizliqlərə suni ciqarmaqci, mana şundaq qılıp Povolzjeda bolup turudiqan qurqaqcılıqının həlakətlik təsiri ptyynləj tygəjdü.


Sovet Ottura-Azijisinin quruq jərlirini suqurustimu iş bək kən qojulqan. Jər pacilirini kicik eriqlər arqliq ilgərki suqurus usuli orniqa con tuqanlar və kanallar qurulqan. Nəticidə ynymsiz cəllər su içip və paxta dalalırıqə ajlanmaqta.

Başqa çajlarda sazlıqni qurutuş və ularnı ot-cəplyk həm terilqı jərlirigə ajlanduruş bojicə iş elip ketip barmaqta. Bularnın həmmisi klimat əzinimü əzgərtidü, quruq çajlarda uni xelila nəmligirək, nəmlik çajlarda bolsa, uni xelila quruqıraq qılıdu.

### Jər şarinin issiqliq bəibaqlarqa bəlynysi.

Kynni ajlinip jyrgən jər şarinin ysti jilniñ hər xil pəsil-lirdə bir qelipta təkşι issinmajdiqinini biz juqurida səzləp ətkən edyk. Ijunda kynnin tik cyşkən nurları şimalij jerim şariqa cyşydu, dekabr ejida — çənubij jerim şariqa cyşydu. Sunin yeyn jilniñ pəsillirimi bu jerim şarlarda bir vaqtta kəlməjdü: bizdə, şimalij jerim şarda, ijun ejida jaz boludu, çənubij jerim şarda bolsa, — qış boludu. Tətyricə dekabrdə bizdə qış, çənubij jerim şarda bolsa — jaz boludu.

Kyn upuq ystidə qancə egiz tursa, şuncə u kycligrək qizitidu. Kynnin əni issiq nurları pəqət kyn baş ystidə turqan vaqttilə boludu. Biznin çajlarda kyn hec qacan mundaq halda bolmajdu. Pəqət ekvatorda və unin jenida kyn



Rəs. 28. Jərşərinin klimat bəlbaqları.

toqri baş ystidə turudu. Ujerdə xususən kynnin nuri kyclyk qizitidu, ujerdə temperatura juquri kətyrylydu. Bu çajlarda cyş vaqtidiki kyn hər dajim upuq ystidə egiz turudu və issiq havalar pybyn jıl bojicə davam qılıdu, temperaturinin bilingidək əzgyryşı bolmajdu. Bu jerdə jərnin issiq jaki tropik bələeqi çajlaşqan. Şimaldin və cənuptin unin cegariliri bolup  $23\frac{1}{2}^{\circ}$  şimalij və cənubij kənlik paralleli xizmət qılıdu, bu jərnin tropik dəjdü.

Issiq bəlbaqının şimalij və cənubij tərəpliridə kyn hec qacan baş ystidə iik turmajdu, şunin bilən billə unin upuq ystidiki egizligi qışlıqi və jazlıqi birdək əməs. Şunin ycyn bu jerdə temperatura, issiq bəlbaqdikigə oxşaş issiq əməs və u temperatura jıl pəsillirigə qarap əzgyrydu. Bu — jərnin

ikki ottura (issiqmu emes, soqmu emes) bəlbeqi, Şimalij tropiknin şimalij təripidə—şimalij ottura bəlbeqi çajlaşqan; cənubij tropiknin cənubij təripidə — cənubij ottura bəlbaq çajlaşqan. Bu bəlbaqlar issiq bəlbaqının ikki təripi arqılıq tropiklardin qutup cəmbərlirigicə jejilqan. Bu bəlbaqlar  $66\frac{1}{2}^{\circ}$  şimalij və cənubij kənliktə çajlaşqan.

Jər şarinin ən şimalij və cənubij oblastlırida, qutup cəmbərliri bilən cegarilangan quytubida ikki soq jəki qutuplar bəlbeqi bar, bu bəlbaqlarnı — cənubij və şimalij bəlbaqlar dəjdü. Bu jərdə kyn upuq ystigə hec qacan egiz kətyrylməjdü. Unıñ nurları jərni kyçlyk qızıltalmajdu. Bu jərdə jazlıqimu təvən temperatura boludu. Şimalij Muz okeani jıl boji muz bilən qaplanqan, cənubij qutupnır — Antarktidinin — jərlirimü şundaq hər dajim qelin muz jepincisi bilən qaplanqan. Qutup məmlikətlidə kynnin turuş ahvalının əzgyciliyi təvəndikicə: bu jərdə jaz ajlirinin davamida bir qancə vaqtlarqıçə upuq aqisiqa ptyynləj oltamajdu, şunın bilən billə həmmə vaqt — həm kyndyzi həm kecisi — joruq berip turudu. Amma lekin qış ajlirida bir qancə vaqtlarqıçə ptyynləj kyn ciqmajdu, bundaq vaqtarda qutup keciliyi başlinidü. Qutup cəmbəridə kyn oltamajdiqan vaqtarda pəqət birlə jaz sutkiliri kyn ciqmajdiqan vaqtarda pəqət birlə qış sutkiliri boludu. Qutuplarda bolsa jerim jıl kyn-dyzi, jerim jıl qutup keciliyi davam qılıdu.

**Vəzipilər.** 1. Jerim şar xəritisidə və globusta tropiklarnı və qutup cəmbərlirini kərsytyňlar.

2. Dunja qit'əlirini hər birsı qandaq klimat bəlbaqlarda çajlaşqan?
3. SSSR — qandaq klimat bəlbeqida çajlaşqan?

### **Deniz klimiti bilən kontinental klimat.**

Deniz klimatqa bək con təsir qılıdu.

Su bilən jər kyn nurları arqılıq birdək issimajdu həm birdək sovumajdu. Dərja bojidiki qumlar kyn nurları astida qandaq qiziqinini biz bilimiz, su bolsa bu vaqtta soq bojicə qalidü: tətyricə kəcqurunlıqi, kyn patqandin kejin, qum capsan sovuşqa başlajdu, su bolsa issiq — iliman bojicə qalidü. Şunın ycyn okean ystidiki hava quruq jər ystidikigə qarşıqanda jazlıqi soqıraq, qışlıqi bolsa issiqıraq boludu.

Okean jenida çajlaşqan çajlardiki klimat, salqınıraq jezi və ilimanıraq qışı bilən pərqlinidü: mundaq klimatni deniz

klimiti dəjdu. Tətysicə, materik otturlırıda çajlaşqan çajlarda denizdin jiraq bolup, jazlıqı bək issiq, qışı bolsa bək soq boludu: mundaq klimatni materik jaki kontinentallıq<sup>1</sup> klimat dəjdu.

Deniz klimiti kontinental klimitidin con nəmlikligi bilən mu pərqlinidü: jeqin okeandin nuroqun hoqa ajlanqan sularnı kəltyrydu, nuroqun qar — jamqurlar jaqidu. Kontinental klimat bolsa deniz klimatiqa qariqanda quruq boludu.

SSSR Atlantik okeanidin bək jiraqtı çajlaşqan, Tec okeandın bolsa taqlar bilən tosulup cegarilanqan. Şimalij Muz okeani əzinin müzlları bilən bək az par berip, SSSR nin klimitini jumşitalmajdu. SSSR klimiti — kontinentallıq; biznin qısqı soqlarnı həm issiq jaz kynlirini biz bilimiz. Tətysicə, Jevropinin qərp təripidiki arallarda orunlaşqan Angliyə — Deniz klimatiqa egə: Bu jərdə jaz nəmrək, salqınıraq və pəqətla bir az soqlar bolup turudiqan jamquluq ilman qış bolup turudu.

### Deniz eqimləri və uların klimatqa təsirləri.

Okeannın nuroqun çajlırida sunin kyclyk eqimləri bilən hərikət qılqanlıqını əndi silər bilisilər. Bu eqimlərinin birsi ekvatoridiki issiq bəlbaqdin ottura bəlbaqqə və soq bəlbaqlarqa qarap aqidu. Bular — issiq eqimlar. Ular issiq suni əpkelip, jenidin etkən quruqluq jərlirini issitidu. Məsilən, Atlantik okeanında ekvatoridin **Golfstrim** issiq eqimi başlinidü: bu eqim Amerikinin deniz bojliridin jiraqlışip, Atlantik okeanini kesip etdi və Jevropinin qərbəj həm şimalij deniz bojları boylap etyp ketidu. Golfstrim eqimi jardimi bilən qərbəj Jevropinin klimiti, soq eqim bilən jujup — turudiqan Şimalij Amerikinin şərqij qisimliriqa qariqanda xəlila issiqıraq (23 nci rəs. qara).

Soq eqimlar soq qutup denizliridin ekip kelidu, ular əzləri bilən soq suni kəltyrydu. Bu eqimlar bilən birlikdə qutup çajlıridin köpirək yzyp jyrydiqan bək con muz taqları ekip kelip xeli ickirlərgə kirip ketidu.

**Vəzipilər.** 1. Xəritidə (23 nci rəs. qara) bu eqimlərni tepip, Atlantik okeanının issiq həm soq eqimləri — qəjerdin ekip etyşini sözləp berinlər.

2. Jerim şar xəritisidə Golfstrim eqiminin çənylyş təripini kərsayınlar.

<sup>1</sup> Kontinet — materik sözidin elinəqan.

## Klimat çajnin egizligigə baqlıq boluşı.


Çaj deniz syji ystidin qancə egiz orunlaşqan bolsa, unin klimitimu şuncə soquraq boludu. Egiz taqlarda hətta issiq bəl - baqlardimu məngylyk qarlar jatidu. Sovet Sojuzinin Afganstan həm Xitaj bilən bolqan cegarisida, Taçikstan SSRda, taq məmlikiti Pamir orunlaşqan. Unin jota taqlirinin egizligi — deniz ystidin 4000 m - qicə egiz, jota taqlarnın ysti də bolsa egiz taqlar kətyrylydu. Pamir SSSR nin çənubidə,  $38^{\circ}$  şimalij kənliktə jatidu; lekin, şundaq bolsumu buninga qarimastın, Pamirnin qışları şimaldikigə oxşas bək qattiq.  $50^{\circ}$ -qicə soq boludu. Jaz kyninin nurları issiq lekin issiqan jər, issiqni az tutup qalalajdiqan şalan taq havasının syzykligigə baqlıq, jərmü capsansovup ketidu; u jərgə jeqin tegip turqan havamısovup ketidu: şunin ycyn, adət tə, bu jərdə jaz kecilirinin temperaturisi  $0^{\circ}$  - din təvəngə cyşdy.

## Taq sirtlirinin klimatqa təsirliri.

Egiz taq sirtliri klimatqa con təsir qılıdu. Taqlar egiz bolup kətyrylydu, bu taqlarnın hər ikki janbaqırılırında bək hər xil klimatlıq oblastlar boluşı mymkyn.

Əgər taq sirti deniz bojlari bojlap sozulqan bolsa, u taq sirti denizdin şamal kəltyryvatqan nəmlikni tutup qalidu. Taqlarnın denizdə qarap turqan pəqət birlə janbaqrıqja jam-qurlar jaqidu, ikkinci janbaqrılırinin klimiti bolsa xelila quruqıraq boludu. Məsilən, bizdə, Kavkazda Sovet Sojuzinin ən nəmlik, ən jamoqur nurqun jaqidiqan oblasti çajlaşqan. Bu oblast Zakavkazda Qara deniz bojlirida orunlaşqan. Qara denizdin ciqqan qərbij şamallar bu oblastqa nurqun nəmlik kəltyrydu, taqlar bolsa u nəmlikni tutup qalidu. Əjnə şu nəmlik Kavkaznin qərbij qismida qattiq jamoqur bolup jaqidu. Lekin Kavkaznin şərqij qismi quruq klimatlıq boluşı bilən pərqlinidu: bu jərlərdə jamqurlar qərptikigə qariqanda  $10-12$  həssə kam jaqidu.

Qərptin şərqqə sozulidioqan taq sirtliri əz janbaqırılırında — şimalij həm çənubij — janbaqrılırida klimat pərqlirini hasil qılıdu. Taqniñ bir janbaqrıda klimat başqa janbaqrıq qariqanda soquraq, cynki taq arqliq soq şamallar etəlməjdü: Qara deniznin şimalida Qrim jerim arili kətyrylgən. Unin çənubij bojini bojlap egiz əməs Qrim taqliri sozulqan. Bu



Rəs. 29. Həl jeqinnin dunja xəritisi.

taqlarnın çənup təripidə bir qancə kilometr kənlikkə ege bolqan tar jər tapi bar; bu tap, „Qrimnin çənubij deniz boji“ dəp atılıdiqan jər ekənligini biz bilimiz.

Bu jərdə klimat issip — hətta dekabr ejidimu issiq havalı bolup turudu. Pəqətla anda-sanda bir az soqlar boldu, qar joq, nurqun dərəxlər ptyyn qışicə jeşil jopumaqlar bilən qaplanqan.

Şu vaqtin xuddi əzidə 20—30 km — jiraqliktiki pəqətla taqının şimalij janbaqrıda — qattiq soqluq boran və Şurqanlıq appaq qış hökym syrydu.

### Jər şarida həl — jeqinin tarqılışı.

Jər şarının hər xil qisimlirida hər xil əlcəmdə həl — jeqin boludu. Həl — jeqinlərinin həmmidin koprək cyşydiqan çəji tropik bəlbaqdə bu jərdə temperatura bək juquri, sunin hoqa ajlinişi bək kyclyk və jamqurlar nurqun jaqidu. Tropik bəlbeqinin bəzi bir çajlirida jamqurlar ptyyn jil boji jaqidu; bəzi bir çajlirida jilnin jamqurluq vaqtılıri quruq vaqtlar bilən almişip turudu; şundaq qılıp, bu jərdə jilnin pəsilili əzgyryp turudu, lekin şundaq bolsima temperatura jil boji juquri halida qalidu.

Ottura bəlbaqlarda həl — jeqinlar deniz klimitiqə ege bolqan oblastlarda kəp jaqidu. Denizdin jiraq bolqan materialklar icidə həl — jeqin az cyşydu.

Soq bəlbaqlarda temperaturinin pəs bolusi bilən sunin hoqa ajlinişi az, və həl — jeqinmə kam boludu.

Jər şarının bəzi bir çajlirida, okeandın kəlgən nəmlilik şamallar kirməjdioqan jərlərdə, quruq oblastlar boludu, bu oblastlarda jamqurlar anda-sanda jaqidu. Bəzidə bir nəccə jillarqicə bir tamcimu jamqur cyşməjdü. Mundaq çajlarnı cəllər dəjdu.

Cəllərdə klimat kontinentallıq, hər dajim ocuq, bulutsız asman bolup turudu, kyn bək kyclyk qizitidu, kyndizi bək issiq bolup turudu. Kyn oltaqandan kejin bolsa jər capsanlıq bilən sovuşqa başlajdu, şundaq qılıp keciliyi soq hətta qattiq soq boludu.

**Vəzipələr.** 1. Həl — jeqinlər xəritsidə ən nəmlik və ən quruq oblastlarnı təpiňlər.

2. SSSR nin qajsi jeridə ən kəp və qajsi jeridə ən az həl — jeqin cyşyp turudu,

## VII. JƏR ŞARININ TOPA-ƏSYMLYK BƏLBAQLIRI.

### Topa həm əsymlyk bəlbaqlarının hasil boluşı nimigə baqlıq?

Topinin hasil boluşıqə klimat con təsir qılıdu. Hər xil temperatura bilən hər xil nəmlilik dəriçidə topa icidə organic qaldıqların cinişi hər xil bolup turudi. Şunin ycyn hər xil klimat oblastlarında hər xil topilar hasil boludi.

Klimat bilən əsymlyklərinin turmuşı baqlanqan. Uruqların ynyp ciqışı, əsymlyklərinin əsyi həm ozuqlunu pəqət bəlglyyk temperaturida və nəmliknin bəlglyyk sani bolqan-dila tərəqqij qılıdu. Bəzi bir əsymlyklər nurqun issiqlıq tələp qılıdu, bəzi birliri pəs temperaturidiki turmuşqa qolajlaşqan. Bəzi bir əsymlyklər pəqət zəx, sazlıq çajlardıla turmuş kəcyrəljdu, başqa şəraitlarqa cyşyp qalsa əlyp ketidu, bəzi birliri bolsa quruq cəllərdiki turmuşqa ygynyşkən. Amma lekin susiz bir əsy nlykmu turmuş kəcyrəlməjdü.

Şundaq qılıp hər xil klimatlarda jərnin hər xil topa və əsymlyk bəlbaqları boludu.

### Qutup oblastları.

Şimalij həm çətinib qutuplar jenida jər şarının ən soq çajlıları bar. Qattiq qış bu jərdə uzun sozuluđu, bu vaqtarda kyn bir nəccə ajlarqcıca upuq ystidə əzinin kərsətməjdü. Kynin yzlyksiz bir nəccə ajlarqcıca jorutup turqan vaqtarda jaz kynlirim qara soqlar bolup turudu, lekin kyn jorutup tursimu, əzinin qipşaq nurları bilən jər ystini kycsiz issitidu.

Şimalij qutup ətrapida muz bilən qaplanqan, Şimalij Muz okeani orunlaşqan.

Muz okeanının arallırıda jazlıqı pəpət bir az çajlarda bir az vaqtqa qarlar eridü, və bəzi bir çajlarda jeşil moxlar (əsymlyk) pəjda boluşidu. Okeannın muzları ystidə şimalının

بەك con jirtqici — aq ejiq tenišip jyrydu, su icidin muz ysti-gə deniz hajvanliri — morz, tylenlar ciqişidi.

Mana bu hajvanlarqa o qılış və bəliq tutuş bilən qutup arallırıda az sandiki xəqlər jaşıdı.


Şimalij qutupni egiləşkə — və şu jərgə berişqa nurqun sajahətcilər tırışip kərdi. Lekin unın orap alqan bək con muz boşlıqı qutupqa beriş jolidə con tosqunluq bolup kəryndi. Nurqun sajahətcilər bu jolda çenini qurban qıldı, lekin pəqət Amerika sajahetcisigə 1909 nci jili birinci qetim qutupqa ketişkə mymkynlyk boldi. Undin kejin Norvegiyə qutupcisi Amundsenqa, derzabilda qutup ystidin ucup etyşkə mymkynlyk boldi.

Kommunistlar partijisi həm Sovet hökymiti qutup oblast-lirini ygynyşkə və egiləşkə con əhmijət beridu. Muz okean-nıñ deniz bojlırıda və unın arallırıda nurqun qutup stansi-liri asaslanqan, bu stansılarda qışlıquçular havanı pajqaş işlirini elip berişdi, və muzlarnın halitini təkşyryşdi. Bu işlər havanın qandaq bolusunu fəngə asaslanqan halda aldın eftiş ycyn bək con əhmijiti bar. Şunın bilən Billə Muz oke-anı arqılıq Sovet Sojuzının pytyń şimalij deniz bojlırı boji-cə Şimalij deniz jolini egiləş ycynmu con əhmijiti bar. Ha-zır Şimalij deniz joli egilinip bolundi. Onlarcə paroxodolar ni okean arqılıq şərqtin qərpkə və qərpdin şərqqə qarap menip turudu.

1937 nci jili biznin sovet qutupcılıri O. Jy. Şmid jol başcilioğı bilən hesapsız con işlər qılıp kərsytydı. Ular tət samolətta Şimalij qutupqıçə ucuşup berişti. Undin kejin ular muz ystigə cyşyp, muz ystidə tət qəhriman qışlıquçuları — Papanın və unın joldaşlarını qalduruştı. Bular şimalij qutup rajonida hər xil fən təkşyrəş işlirini elip berişdi.

Şimalij qutup arqılıq SSSR din şimalij Amerikiqa ən qisqa hava joli etydi. Xuddi şu 1937 nci jilnin jezida qəhriman sovet ucquçuları şimalij qutup ysti arqılıq Moskvadın ciqip Amerika Qoşma Statlıriqa jərgə cyxməstin ucup etyşni kərsətti.

Çənubij qutupnin jenida con jər — Antarktida bar. Bu məngyllyk qar və muznın qelin qatlımı bilən qaplanqan. Bu jərdə pəqət bəzi bir çajlırida jazlıqı qar eriğdi, və qar astidin şalan mox həm lişajniklar daqları bilən taş xadiliri kerynydi. Bu vaqtarda Antarktidiqa ucmajdiqan quşlar — pingvinlər yzyşyp kelidu, ətraptiki denizlərdə bolsa, nurqun kitlər və başqa deniz hajvanları pəjdə buluşdu.



Rəs. 30. Əsymlıklärin dünya xəritisi.

Antarktidida dajimi jaşajdiqan xəlqlər joq, lekin bu jərgə jazlıqi o qılış ycyn nurqun olaş sanaət kemiliri kelişidü. Bəzidə ilmij ekspeditsijiləri Antarktidida qışlap qalidu.


**Vəziplər.** 1. Globusta və jerim şar xəritisidə Şimalij Muz okeanını kərsytyňlar həm unıq con arallırınıň namılırını ejtip ciqınlar.

2. Globusta Şimalij qutup arqılıq Moskvadın AQS — qa ucus jolının çynulyşini kərsytyňlar.

### Tundra.

Jevropa, Azijə həm Şimalij Amerikinin şimalij cətliridə tundra bələeqi bar. Jər bu jərdə bək cunqur tonlap kətkən, bu ton qisqa jaz icidə pəqətla  $0,5—1\text{ m}$  qicə erip ylgryrydu. Jərnin bunindin asti bolsa jaz həm qışlıqimu tonqilaq halida qalidu. Bu qalqan ton məngylyk ton. Su ton jərgə sinip ketəlməjdü. Nəticidə su jər ystidə toxtap qelip sazlıq patqaqlıq və kəllərni hasil qilidu.

Tundrida dərəxlər əsəlməjdü, bu jərdə pəqət uşşaq əsymlyklər jaşajdu; şunin ycyn tundra çangalsız və mox həm lişajniklar bilən qaplanqan. Lişajniklərinin birsi, jəgil hesaplinidu, bu jəgil tundrida jaşıquci şimalij buqilar ycyn jaxşı ozuq bolup xizmət qilidu. Tundrida bir qancə gyllyk əsym-



Rəs. 31. Tundra.


lyklər ucurajdu: bular lytkilar, nezabutkilar; nuroqun klykvi-lar, brusniklar, moroşkilardın ibarət.

Jərgə bək jejilip əsydiqan boçalıqlar (kustarniklar) bolup, tundrida qutup qejinliri və tallar əsydu.

Jazlıçı tundrinin sazlırında və kəlliridə ucup kelidiqan quşlar: ədək, qaz, aqqular ugulajdu. Pəqətla bir azliri qışlap qelişidü: bular, qar rəngidiki aq qutup kəklikliri, jırtqic qutup huvquşı. Ular aqisidin qutup tylkisi — Pesets olap jyrydu. Bu tylkə qojuq, paxpaq tyk (mex) bilən qaplanqan. Jəgil otlaqlırıda şimal buqılırları otluşup jyrydu; bu buqılar javoji haldimu ucırşudu, lekin tundra xəlqləri təripidin ən kəp sanda kəpəjtildi.

Buqucılıq tundra xəlqləri ycyn bək con əhmijətkə ega. Buqa teriliri bilər ular əz əjlirini japidu, buqa teriliridin ystki kijim və ajaq kijimlirini tikişidü. Buqa gəşliri — uların ozuqları. Buqularnı canılarqa qoşup, bu canılarda qışlıqimu və jazlıqımı tundra boylap jyryşdu.

Tundrinin çənubij cegarısı qutup cəmbiri jenidin ətydu, lekin u qutup cəmbiri bilən həmmə jeridə ucurasmajdu: şimalij qərbij Jevropa, məsilən, Kołsk jerim arılıda, issiq Golfstrim təsiri astida tundra jiraq şimalqa qutup cəmbiri-nin nerijaqlırıqa kirip ketidü, tətyricə Azijə həm şimalij



Rəs. 32. Canioqə qoşulqan buqılar.

Amerikida bu tundra nurqun çajlarda qutup cəmbirdidin xəlila degidək çənupdərək çajdin ətydu.

**Vəzipilər.** 1. Xəritidə (rəs. 30) Tundra tapını tepinlər; bu tapni jerim şar xəritisidə kərsytyňlar.


2. Biznin klimattin tundra tapının klimiti nimə bilən pərqlinid?

3. Tundrida əsymlyklər və hajvanlar dunjası qandaqıraq?

### Çangal tapi.

Jevropa, Azijə həm Şimalij Amerikilarda tundrinin çənu-bidərək nurqun çaj çangal bilən qaplanqan. Bu jərdə ton pəqət şimalda ucurajdu, şunin bilən billə cünqur tonlımiqan dərəxlər əsyşigə kaşa qilmajdu.

Çangal tapida klimat tundridikigə qariqanda illiqiraq; bu jərdə kylrən topa dejiliçiqliqan topa bar. Topinin joqar-qı lepiz qatlimi qaramtu rəngə egə, cynki unında bir az cirik bar; bunin astida unqa oxşaş, ceciloqaq saquc madda qatlimi jatidu, bu qatlam kyl rəngidə bolqanlıqi ycyn kyl rən topa dəjdu. Topuqa sinivatqan su, topidin həmmə eriqliqiqliqan maddilarnı əsymlyklər ozuqı ycyn kerəklik tuzlarnı eritip elip ketidu. Şunin ycyn kylrən topilar az ynymlyk bolup, pəqət jaxşı kycəjtmilər bilən kycəjtikdə juquri hosul beridu.



Rəs. 33. Traktor bilən lim jaqaclar çıqırış.

Çangal dalasının şimalij tapi tikən jopumaqliq dərəxlər (xvojnij) çangili bilən qaplanıqan. Bu çangalni Sibircə — tajga dəjdü. Tajida nurqun çangal hajvanlıri ejiplar, bərilər, tylkilər, loslar jaşajdu, dərəxtin dərəxkə səkrəp tijin jyrydu, qimmət bahalıq tiviti bolqan sobol və başqa nurqun hajvan həm jirtqiclar ucurajdu, bularni olaş tajga xəlqlirinin köpciliginin asası kəspİ sanılıdu.

Tikən jopumaqliq çangallarnın cənubidərək, xeli issiqiraq klimatta, arılaş çangallar bar, bu çangallarda tikən jopumaqliq dərəxlər ilən billə nurqun jopumaqliq dərəxlər əsydu.

Jənimü cənubdərək kən jopumaqliq dərəx nəsilliridin (dub, lipa və başqlar) bolqan jopumaqliq çangallar əsydu.

Çangalnin con qimmətligi bar, bular icidə con çangal egliliği elip berilidü.

Çangal tapida dixancılıq işimi con tərəqqilikni aldı.

**Vəzipilər.** 1. Xəritidə (rəs. 30). çangallar tapini tepinlər; bu tapni jerim şar xəritisidə kərsytyňlar.

2. Çangal tapinin topiliri qandaqıraq?

3. Çangal tapinin şimalij və cənubij qisimliridiki çangallarnı qandaq pərqləjdü?

4. Çangallarda qandaq hajvanlar jaşajdu.


## Dala.

Çangallarnın cənubidərək dalaclar tapi bar. Bu jərdə klimat issiqıraq bolup qalidü: Qiş qisqaraq və jumşaqıraq, jaz uzun və issiq boludu. Dala topisida nuroqun cirik toplinidü, u cirik, topinin qelin qatlimini qara rəngə bojajdu; mundaq topini qara topa dəjdu.

Issiq klimatta nuroqun nəm hoşa ajlinidü; topa çangallıq tapiqa qarşıqanda quruqıraq, su topa icidiki əsymlyklər ycyn kerəklik pptyñ tuzlarnı iritip jujup ketəlməjdü, şunin ycyn qara topuluq topa juquri hosulliqi bilən pərqlinidü.

Dala ətijazda kəp-kək cəp gilimi bilən qaplinidü; jaz axırıqə kokatlar kyndə qurup ketip, qonur rəngə kiridü. Dalada dərəxlər kərynməjdü. Pəqətla dərja bojlırıda və az gallarda bir az jopumaqliq dərəxlərinin əsyşliri joşurunqan.

Qaratopuluq dalılarda əsymlyklər ycyn jetərlik halda həl — jeqin jağıdu. Gənupkərək kətkəndə həl — jeqin sani kamijidü. Dala quruq bolup qalidü.



Rəs. 34. Con sovxozdiki aşlıq elivatori.

Quruq dalalar əsymlykkə kəmbəqəl: jeşil kokatlar orniqa saquc şalan şivaq typliri əsydu. Bu jərdə topimu cirikkə kəmbəqəl. Bu jərnin topisi qara əməs, bəlki kaştan jaki qonur rəndə. Quroqaqcılıq səvəbidin bu topilardın dixancılıq ycyn jənimü az pajdilinidu; bu dalilardin syn'i suquruş joli bilənla hosul eliş mymkyn.

Dalalarda nürqun uşaq hajvanlar kokat jiltizliri və uruqlıri bilən ozuqlınıdiqan qacılıqucular, caşqanlar (suslik), suroklar və başqilar jaşajdu, xaşarətlardin — dala zərər kynəndiliri — cekətkə həm qonquzlar jaşajdu.

Jevropa və Şimalij Amerikidiki dalilarının kəpyrək qismi hajdalqan həm buqdaj etizliqliri bilən tolqan. Azijidə bək con çajlarda texi hajdalmaj soqa təgməj qaloqan jərlər saqlanqan. Çənubij Amerikinin çənubij qismida dalalar nuroqun. Bu dalalar çənubij ottura bəlbaqda jatidu.

**Vəziplər.** 1. Xəritidə (rəs. 30) dalalar tapini tepinlər, jerim şar xəritisidə bu tapni kərsytyylər.

2. Çangal klimitidin dalalar tapiniñ klimiti nimə bilən pərqlinidu?
3. Dalalar tapinin topusi, əsymlykliri və hajvanlıri qandaq?

## Cəllər.

Jərnin ən quruq oblastlirida, jamoqurlar bək kam bolqanlıqtin, cəllər hasil boludu. Bu jərdə hava quruq, asman bulutsız, kyn bək kyclyk qizitidu, kyndyzi cəldə bək qat-tiq issiq boludu ( $60^{\circ}$  — qicə jetidu). Lekin kecisi jər kyclyk sovup ketip, hətta tonlaşlarmu bolup qalidu. Issiq və soqnın mundaq almışışda taşlar ugulup uşşaq qum halida cecilip ketidu. Şamal bolsa ularni ucutup əpkelip, qum dənlirigə — barxanlar kərynyşidə doglajdu.

Cəl əsymlykkə kəmbəqəl, jopumaqlar orniqa tikənlər bilən oralqan kicikkinə kokat typliri şalan ucurajdu; ular-nın jiltizliri jərgə conquer kirip ketidu. Bu tikənlilik əsymlyklər təgilərgə cəllər hajvanlıriqa ozuq bolup xizmət qilidu, bu təgylər jə su, jə ozuq bolmisimu birqancə kynlərgicə cidajdu. Şunin ycyn bular cəllər bojicə menişqa tepiloqusiz hajvan.

Əgər cəldə quduq — bulaqlar ucurisa jaki cəl arqliq dərja aqsa, u vaqtta su bojida oazis dəp atılıdiqan çaj hasil boludu. Bu jərdə əsymlyklər pəjda boludu. Jənə bu jərdə adəmlər əzlirinin turar ejlirini və etizliqlirini qurudu.

Jər jyzidə ən kən və issiq cəl bolip Şimalij Afrikidiki — **Saxara** hesaplinidu. Cəllər Azijinin jerim arili — Arabiјə və



Rəs. 35. Barxanların arısında cəldə karivan.

Avstralijinin icki oblastlirinimu egiləjdü. Bular — issiq belbaqnın cəlliri.

Başqa cəllər ottura bəlbaqda çajlaşqan; bularda şuninqa oxşaşla quruq klimatqa egedə, lekin issiq jazdin kejin soqları hətta bək soqları qış kelidü. Ottura bəlbaqda — Mərkəzij Azijidə bək con, **Gobi** cəli çajlaşqan. Sovet Sojuzida bək kən cəllər, unin Ottura Azija qismida, Aral denizi jenida çajlaşqan, bular — **Qaraqum** və **Qızılqum** cəlliri.

**Vəzipler.** 1. Xəritidə (rəs. 30) bu bəlymdə ehtiyatlı etkən cəlləri ni tepiňlər; ularni jerim şar xəritisidə körsütyňlar.

2. Saxara, Gobi cəlliri qajsi klimat bəlbaqlırıda çajlaşqan?

3. Cəl əsymlykliriniň əzgycilikliri qandaq?

4. Oazist (cimənlik) dəp nımgə dəjdü?

### Tropikqa jeqin oblast.

Ottura bəlbaqların tropikqa jeqin jatqan qisimlirida qatlıq soqluq qışlar bolmajdu. Bu çajlarnın əsymlykliri məngylık jeşil əsymlykliri barlıqı bilən, jəni qış kynliri öz jopumaqlırını joqatmajdiqan dərəxlər bilən pərqlinidü.

Tropikqa jeqin oblast Jevropinin çənubij jerim arallırıda çajlaşqan, su çymlidin Qrimnin çənubij deniz bojliridimu, Kavkazda, Azijinin çənubij — şərqidə, Şimalij Amerikinin çənubidə çajlaşqan.



Rəs. 36. Kavkazda Batumi jenidiki çaj plantatsiyası.

Tropikqa jeqin oblastlarnıñ klimiti baqvancılıq ycyn jaxşı jaraqlıq. Bu jerdə bæk jaxşı yzymılär və nozok mögylär oşydu. Məsilən, apelsinlar, limonlar, şaptolilar və alminin həm nəşpytlirinin jaxşı sortlari oşydu. Bu oblastlarda jənə caj, paxta, gyryckə oxşaş qımmətlik əsymlyklərmü oştyrylydu.

**Vəziplər.** 1. Xəritidə (rəs. 30) tropikqa jeqin oblastni təpiňlar.

2. Tropikqa jeqin oblastnıñ klimiti nimə bilən xarakterlinidü?

3. Tropikqa jeqin oblastnıñ əsymlykləri qandaq?

### Tropik oblastlar.

Tropik bəlbaqda qızıl rənlik topa qızıl topa — hasıl boludu. Unında cirigən nimilər az, lekin tuzlar nurqun; qızıl topa juquri ynymlygi bilən pərqlinidü.

Pytyn jıl boji bæk nurqun jamqurlar jaqidiqan ekvator jenida tropik çangılınin bæk joqan əsymlykləri tərəqqij qılqan. Tropik çangılı məngylyk jeşil dərəxlərdin (hər xil palmilar və başqilar) ibarət; dərəxlər bæk egiz boludu, ularnın qolları jəgymışyp ci-qidiqan lianların qelin qolları bilən oralqan. Dərəxlərdə majmunlar jaşajdu; bu jerdə jənə ocuq qızıl və jeşil pəjlik popugajlar ucuşup jyrydu.

Tropik bəlbaq jılının jamqurluq vaqtłarı quruqluq vaqtlar bilən almişinidiqan başqa oblastlırıda tropik dalalırı —



Rəs. 37. Tropik çangılı.

savannilar çajlaşqan. Adəm boji kelidiqan egiz kokatlar savannilarni jepip alidu; bu jərdə dərəxlər jalquz jaki kicik-kinə gruppilar bolup əsyşydu. Jilnin quruq vaqtılırida kokatlar qurup ketidü dərəxlər jopumaqlırını taşlıdı, bəzi bir hajvanlar uzaq ujqiqa (spəckə) kirip ketidü.

Savannılarda xususən kokat jəjdioqan hajvanlar nurqun: bu jərdə antilop, əkyzlər, cipar zebirlərin padiliri otluşup jyryşydu; bu jərdə egiz zırafilar dərəxlərdin ozuq elip tojundı. Savann həm cəllər cegarılırida ən con quş — straus və ən con jirtqic — jolvas jaşajdu; savann həm çangal cət-liridə pilmu jaşajdu.

Tropik məmlikətlirdə, plantatsijilərdə, nurqun qimmətlik əsymlyklər: kofi, kakao, caj, xinin, və şunindək kaucuk beridiqan dərəxlər əstyrylydu.

**Vəzipilər.** 1. Xəritidə (rəs. 30) tropik çangallırını və savannları təpiqlər. Ular dunjanın qajsi qit'əliridə tarqalqan? Jerim şar xəritisidə bu oblastlarnı kərsytyňlar.

2. Tropik çangallırı bizniň çangallardın nimə bilən pərqlinidü?

3. Tropik çangiliniň və savann oblastlırınıň klimiti bojicə, nimə bilən pərqlinidü?

Tropik çangallırında və savannlarda qandaq hajvanlar jaşajdu?

## VIII. JƏR ŞARININ XƏLQİ.


### Xəlqniñ sani və ziqliqi.

Adəm təbiətni əzigə bojsunduruşni biliðu. Adəm təbiət qanunlarını toluq ygynış və işləpciqiriş qurallırını qolluñushi arqılıq bu qabilijətkə ega boludu.

Adəmlər ptytn jər şariqa orunlaşqan. Adəmlər issiq, və ottura bəlbaqlarda və qutup məmlikətliridimü jaşadju.

Egiliknin, iliminin və texnikilərinin tərəqqij qilişti bilən jeni bajlıqlarını eciş arqılıq adəmlər kyndyn-kyngə təbiəttin pajdiliniş kycəjməktə. SSSR da sotsializmniñ jenip ciqisi sə-vəbidin təbiətnin kycidin pajdiliniş adəttin taşqırı bir halətkə jətti. Jərnin tegini təkşyryş, su quvvitidin pajdiliniş, jeni rajonlarnı egiləş, şimalqa dixancılıq işiniñ tarqılış və şunin-qə oxşaşlarının həmmisi biznin məmlikəttə kən tərəqqij qilməqta. Məsilən, Kolsk jerim arılıda, misal, padşa vaqtida, padşa həkymiti təripidin ezilgən az sandiki xəlq—saamilar qattiq-zəhər soq təbiət şaraítida əzlirinin jaşisini ociliq, bəliq tutuş və buqiciliq bilən aranla jölyşyp turuştatti. Ular əz məmlikitinin jər tegi bajlıqi toqru luq hec nərsə bilmətti. Lekin mana sovet alimləri jerim aral taqlırında apatitniñ bək nuroqun kanini tepişip aldı, bu apatittin bək qımmətlik fosfor kycəjtmisi işlinidü. Sovet hakimijiti u apatitni, ciqiriş çajıqə Kirovsk şəhərini qurdi, bu jərlərdə alahidə dixancılıq usullar qollunuldu. Bu usullar jardimi bilən bu jərdə hazırlıq vaqtta buqdaj terijdu və kək-tat kəkətişidü. Bular bilən bir qatarda saamilərinin egiligi və mədənijiti kətyrylməktə. Qaraştı memanlarnı əzigə tartmajdiqan bolup kəryngən cət bir çaj əzigə nuroqun sanda xəlqlərni çəlp qılışqa başlıdi.

Sundaq qılıp biz kyndyn-kyngə jeni-jeni territorijilarnı (məjdən) əzləştyryvatımız. Jənə bir misal kəltyrəjlyk. Padşa vaqtida Şimalij Muz okeanida orunlaşqan ptytnləj adəm-zatsız Novosibir aralları, Vrangil arılı və Şimalij jər arılı,



Rəs. 38. Xəlq zicliyinin dunja xəritisi,

Şimalni əzləştyrys ystidə sovet hakimijitinin planlıq işi-ärqliq sovet təkşyrgycilirinin qəhrimanlıq jardimi və kəcyp barquçılarnın birinci mərtibə jaşşalrı bilən hazırkı vaxtta kişi jaşadıqan bolup qaldı. Şimalij Muz okeanının arallırını bu əzləştyryşimiz biznin məmlikətkə və ptyyn dunjaqa con pajda kəltyrydu. Xəlq qojuq olturuşqan ottura bəlbaq kənligidə havanın əzgyryşigə con təsir qılıdiqan qutup məmlikətlərinin klimatlarını şundaq təksyrəjdü. Bu arallarda stansilar qurulqan, bu stansilar radio arqliq muzlar ahvali toqruluq məlymat beridu, demək şimalij deniz jollırının əhvali toqruluqmu məlymat berip turudu. Arallar jaxşı tivitliq və deniz hajvanlıriqa baj, kəcyp berip jaşıqucilar bularqa ociqliq qilişidu.

Jər şarida hazırqa con əlcəmdiki ptyynləj adəmizatsız oblastlar bolup, bək con muzluqlar bilən qaplanqan Antarktidinin muzluq cəlliri və Grenlandijinin mərkəzij qismi hesaplinidu.

Jər şarının umumij məjdani 149 mln. *kv. km* qa baravər adəmizat çajlaşqan quruqluq bolsa 136 mln. *kv. km* qa baravər.

Jər şarının xəlqi dunjanın qit'əliri bojicə təvəndikicə bəlynidyu:

Azijə . . . . .	44	mln. <i>kv. km.</i>	1130	mln. kişi
Jevropa . . . . .	10	" " "	500	" "
Amerika . . . . .	43	" " "	250	" "
Afrika . . . . .	30	" " "	150	" "
Avstralijə və				
Tec okean aralları . . . . .	9	" " "	10	" "

Kəltyrylgən tablitsidin xəlqnin ən kəp səni Azijə bilən Jevropida toplanqanlıqı kərnydyu. Bu halni şunin bilən cyşəndyryş imymkyn: Azijidiki jeqimliq təbiij şaraitlarqa ege bolqan oblastlarda bək kona zamanlardın beri egilik turmuşu bilən tərəqqij qılıqan con dələtlər pəjda bolqan.

Jevropida bolsa xəlq xususən XIX-nci əsirdə kəpyiyşkə başılıdı, buninqa səvəbci—con sandiki işçi kycigə muxtaç bolqan kapitalist egilikinin tərəqqij boluğu.

Şimalij Amerikinin şərqij qismida Amerika Qoşma Ştatlırinin egilikləri tərəqqij qilişi arqliq, xuddi şunindəkla xeli-la kəp xəlq toplanqan.

Məmlikətlərinin olturuşluq dəriçisi ulardiki xəlqnin otturcə ziqliqi bilən bəlgylinidu. Bu ziqliq təvəndikicə hesaplap ciqirildi: xəlqnin səni məmlikətnin kvadrat kilometrlar saniqa təqsim qilinidu. Şundaq qılıp 1 kv. km qə xəlqnin otturcə ziqliqi-kelip ciqidu.

Jər şarinin barlıq quruqluqlırıdiki xəlqlərinin otturcə ziqliqi 1 kv. km qə 14,5 kişi toqri kelidu. Xəlqnin bək kəp qojuq olturuşqan çajlırida, məsilən, Anglijinin sənət rajon-lırıda, 1 kv. km qə ziqliqi 600 kişigicə jetidü. Tətysicə xəlq az olturuşqan məmlikətlərdə, məsilən, cəllərdə, tundridə, bir jaşıquci çanoğa 20 kv. km-qicə və unindinmə kəpyrək jər toqri kelidu.

**Vəziyət.** Xəritidə (rəs. 38) xəlqi ən ziçirəq çajlaşqan oblastları tepiňlər. Ular dunjanın qajsi qit'əliridə jaki qajsi arallarda çajlaşqan (ularnın şərqij, şimalij, şimalij—qərbij qisimlirida və s.o.)?

### Xəlqnin əsyi.

Jər şarinin xəlqi umumən jildin jılıqə kəpyjivatidu. Bunuñqa səvəp, tuquluş səni əlyş saniqa qarıqanda kəpirək bolüşidin. Bu kəpyjyış, təxminən 1000 kişigə bir adəm baravər kelidu.

Ajrim məmlikətlər bojicə, xəlqnin kəpyjyışı jaki xəlqnin kamijişi içtimaij və səjasij şaraitlarqa baqlıq.

Məsilən, padşa Rossisiidə eziygən xəlqlər kəpəjmək tuygyl hətta eksploatatsiјə qiliniş, egilik tərəptin joqsuzlinişi və səjasij ezilişi nətiçisidə əlyip kamijip kətkən.

Hazırkı vaqtta bolsa, biznin məmlikətə Lenin—Stalin millij səjasitini toqri jyrgyzyş nətiçisidə, əmgəkcilərinin mad-dij jaqtin tə'minlinişinin jaxşılınişi bilən xəlq capsanlıq bilən kəpəjməktə. Şu çymlydin millij oblastlar və respublikaların xəlqlirimu kəpəjməktə. Bizniñ sotsialistik məmlikətimizdə xəlqnin əsyi bojicə dunjanın başqa məmlikətlirininq aldinqi sepidə turudu.

Afrikida bolsa, məsilən Kongo dərjası bojlap, kapitalistik Belgijigə qaradıqan kolonijidə, kejinki jerim əsir icidə xəlq qattiq eksploatatsiјə nətiçisidə ikki həssə degidək kamjadi.

## Kişilik irıqları.

Jər şarının xəlqləri arisida taşqi kərynyşları bojicə bir qancə iriqqa achrılıdu. Ulardin ən kəpirək sandikiliri: a q. seriq və qara irıqlar.

Aq iriqqa: ruslar, ukrainlar, beloruslar, poləklər, nemslar, anglicanlar, fransuzlar, italjanlar, greklar, induslar, iranlar, jevrejlar, ərəblər və başqilar kırıdu; seriq iriqqa: qazaqlar, jakutlar, qalmaqlar, burətlər, monqollar, japonlar, xitajlar və başqilar kırıdu; qara iriqqa: negrlar və avstralijiliklər kırıdu.

Ən kəp sandiki iriq aq iriq bolup hesaplinidü, bu həmmə insannıjətnin jerimini degidək təşkil qılıdu. Aq iriq Jevropinin con qismiqa Azijinin çənubiy — qərp təripigə və şimalij Afrikiqa çələşqan.

Amerika bilən Avstralijigə şunindəkla, asasən, Jevropaliqların kəcyp kəlgən uruq — cəmətləri orunlaşqan.



Rəs. 39. Aq iriq vəkili.



Rəs. 40. Seriq iriqnin vəkili.



Rəs. 41. Qara iriqnin vəkili.

Seriq iriq Azijdə, Şərqij Jevropida və Tec okean aralırida jaşajdu.

Qara, iriq Afrikida, Avstralijidə və uninqa jeqin çajlaş-qan arallarda jaşajdu. Bunindin başqa, Afrika negrlarının nurqun sani Amerikida jaşajdu. Bu jərgə ularni qul sodigərliri təripidin kəltyrylgən. Bu sodigərlər ularni əz vətən çajlıri—Afrikida zorlap qul qılıp alqan və ularni aq qul egiligidicilərgə—pomeşciklərgə eqir iş ycyn setişqan.

Hər xil—iriq vəkilliri arisida nurqun sandiki nikahlar, məsilən, aqlar və qarilar arisida, seriq həm aqlar arisida, nikahlar səvəbidin jər şarida ocuq iriq bəlgylirigə egə bol-mıqan nurqun sandiki arılaş—şalqut xəlqlər jaşajdu.

Faşistlarnın ejtişicə pəqət Jevropiliqlar—aq iriq bolup hesaplinidü dəjdu; Jevropiliqlar arisida bolsa pəqət german-liqlar juquri mədənijətkə qabilijətlik. Bu əşəddij adəmgə dyşmənlik „nəzərijisi“ bilən ular kapitalistik məmlikətlərdə, xususən kolonijilərdə boluvatqan millij və kolonijilik eziş-larnı aqlaşqa tirişidu.

Biznin Sojuznının hesapsız nurqun sandiki millətlərinin mədənij və egilik sahasidə con utuqlarqa egə boluşı bu faşistlarnın əşəddij „nəzərijisinin“ ptyynləj jalqanlıqını toluq ocuqluq bilən ispatlaşdı. Biznin məmlikəttə iriq jaki millət dyşmənligini tuqduruşqa jaki jə u, jə bu xəlqni jaman kəryş və tola jaxşı kəryş bilən alaqa qılışqan hərqandaq tirişlərni xəlq dyşmənlinin iplas qollırıda kəryş mymkyn. Bu xəlq dyşmənli, umumij kyc bilən sinipsiz kommunistik çəmijitini quruvatqan Sovet məmlikitinin xəlqlarının dosliqini buzuşqa tirişidu. Mundaq dyşmənlik, əmgəkcilər ystidin hakimdarlıq qılış ycyn ular arisida dyşmənlik tuqduruvatqan eksploata-torlarqa pajdiliq. Biznin sotsialistik məmlikəttə mundaq ti-rışlərni ən eojir gunahkar qılıp çavapkərlikkə tartıdu.

Biznin Sojuzda orunlaşqan ptyyn xəlqlərinin əzlərinin jeziqləri və məktəpləri bar. Bularnın köpləri hazırqi vaqtta əzlərinin alij oquş çajlırını, ilmij idarilirini, əz teatrlarını və başqılarnı təşkil qıldı.

**Vəzirə.** Dunjaniş səjasij xəritisidə qajsı qit'ələrdə aq, qara və seriq iriqlər jaşadıqanlıqını kərsytyňlar.

## **IX. DUNJANIN HAZIRQI DƏLƏT BÖLYNYŞİ.**

### **Kapitalistik məmlikətlər həm uların dələt təzyiyi.**

SSSR din başqa həmmə məmlikətlərdə hakimijət və pytyn bajlıq (fabrikilar, maşınlar və başqılar) millionlarcə əmgəkcilərinin kycidin pajdilinivatqan bir top kapitalistlər qolida turudu. Kapitalist məmlikətlər əzlinin iqtisadij və səjasij tərəqqisi bojicə bir xilda əməs. Bular arısida texnikisi həm işləp ciqırışı juquri tərəqqij qılqan məmlikətlər barlıqını biz bilimiz, bular əz qolida kapitalist dunjasının pytyn bajlıqını degidək toplıqan. Mundaq məmlikətlər sañıqası: Amerika Qoşma Ştatları, Angliyə, Fransiyə kirdi. Bularqə jənə faşist məmlikətləri: Germaniyə, Italijə və Japoniyə kirdi, xususən bularda kapitalistlərinin əmgəkcilərnin ezişi bək qattıq.

Bu məmlikətlər biravnın jərlirini bulap—talap eliş imperialistik səjasitini yırtıdu.

Bular məcburiy jol bilən insanıjətnin jerimidin kəpirəgi çajlaşqan bək con kolonijilərni egiləp, şunin bilən Billə ilgiri ərkin halda alahidə jaşap kəlgən kycsiz məmlikətləri əz təsirigə bojsundurdi.

Bu məmlikətlər ycyn kolonijilər ərzən xammal elişqə kani həm sənəət tovarlarını setiş bazarları bolup xizmət qılıdu. Imperialistik məmlikətlərin kapitalistləri bu kolonijilərgə con pajdiliq mənpəət bilən əz kapitallarını siqduruđu.

Kolonijilərinin əmgəkciləri bu imperialistik dələtlərinin kapitalistləri təripidin qattıq eksplotatsiјə qılınidu. Imperialistik məmlikətlər kolonijilər hesaviqə jaşajdu: ularqə bək eqir şaraitlarda qərz beriş joli bilən, kolonijilərdə işləp ciqirildiğən xammalqə ərzən həq beriş joli bilən, əmgəkcilərni hesapsız, eksplotatsiјə qılış hesaviqə ular baj boludu.

Koloniyə və kapitalist məmlikətlərgə baqlıq bolğan məmlikətlər xalqlarını hər qandaq revolytsion ciqışlarını impe-

rialistlar jirtqiclarçə basidu: ptytn jezilarni joq qilidu, on minlarcə işçi və dixanlarnı týrmilergə tiqidu həm katorqlarqa (qattiq iş çazasıq) əvətidu.

Kapitalistik məmlikətlərdə dələt hakimijiti baj (mylykdar) klasslarqa qarajdu. Lekin bu hakimijət formisi hər xil məmlikətlərdə hər xil.

Bəzi bir dələtlərdə uzaq zamanlardın beri monarxilik quruluş saqlanıp kelidu. Bu dələtlərinin besides monarx turudu, bu monarx (padşa) əlgəndin kejin hakimijət şu monarxının uruq çemətigə etdi. Monarx məmlikətni idarə qılıp, pomeşcik həm kapitalistlarqa tajinidu, uların tləklərini orundajdu. Hər xil məmlikətlərinin monarxlirini bir xil atimajdu: məsilən Anglijidə və Italijidə—korol, Avropanıstanda — padşa, Japonijidə—mikado və başqa nam bilən atajdu.

Başqa dələtlərdə monarxijə joqutulqan, u jərdə miraslıq juquri hakimijət joq. Bu dələtlərdə kapitalistlar və pomeşciklər dələt başlığını—prezidentni sajlajdu. Prezident məmlikətni pomeşcik və kapitalistlar mənpiitigə idarə qilişidu. Mundaq dələtlərni respublikalar dəjdu. Məsilən Fransijidə və AQŞ-da dələt quruluşu şundaq.

Həm korol, həm prezidentlar ministr və cinovniklar armijisi jardimi bilən məmlikətni idarə qilidu. Bu ministrlar və cinovniklar armijisi massini (xəlqni) itaətlikdə və boj sunuşluqta tutudu.

Monarxijə və respublikiliq məmlikətlərinin kəpirək qismida qanunlar parlament təripidin təstiqlinidu. Parlament bolsa sajlanqan deputatlardın təzyilgən. Burzuazijə məmlikətlərinin idarə qılquciliri—kapitalistlar və pomeşciklər sajavini şundaq ujuşturudiki, kən xəlq massisiqə əz vəkillirini parlamentqa ətkyzyşkə ptytnləj degidək mymkyn əməs. Jərlərgə, qurallarqa və işləpciqiriş bajlıqıqə, pullarqa, gezitlərgə ega bolup, kapitalistlar və pomeşciklər adəttə parlamentqa əzlirigə kerək boludıqan kişilərni ətkyzydu həm ularni əzlirigə bojsunduridu. Cinovnik, poplar—mollilar və armijidin pajdilinip, ular məmlikətnin ptytn idarə işlirini əz pajdiliriqə qaritidu.

Əmgəkcilər parlament salaşqa, hoquq berilgən dələtləri, demokratik məmlikətlər dəjdu. Fransijə, İspanijə həm AQŞ şundaq məmlikətlər.

Mundaq kapitalistik məmlikətlərinin konstitutsijiliri umu-

mij və tən sajlaş hoquq toqruluq səzləjdu, lekin həqiqəttə sajlaş qanunları hətta ən demokratik məmlikətlər dəp atal-qan məmlikətlərdimiz bir qatar cegarilaşlarqa egə. Bu cegarilaşlar işçi və kəmbəqəl dixanlarının avaz hoquqliridin məhrum qılıdu.

SSSR sovetlirinin VIII-ci nəvətsiz sjezda joldaş Stalinin qılqan dokladında kapitalistik məmlikətlərinin konstitusiyilərini şundaq xarakterləjdu:

„Ular ptyyn grazdanlar ycyn tən sajlaş hoquqi toqruluq səzləjdu, lekin su jərdila ularının olturuqliqi həm məlyamatlılığı və hətta qolida mylki bar joqlıq şaraiti bilən cegarilajdu. Ular tən hoquqluq grazdanlar toqruluq səzləjdu, lekin su jərdila bu xotun qızlarqa taliq əməs jaki ularının bir qismiqa taliq dəp agahlap etydu. Və başqilar və ş. oxşalar“.

Bəzi bir kapitalistik məmlikətlərinin məsilən, Germaniə, Italijinin hökymdarlıq sinipi, jeni bulan—talanlıq uruşqa təjjarlinip, kona usul parlamentarizm və burzuazijə demokratijisi bilən hakimdarlıq qılışqa kyci jətməj qaldı. Ular məçburij halda demokratik quruluşni elip taşlajdu həm ocuq məçburilik usul bilən idarə qılışqa etyşdu. Kapitalist və pomeşciklərinin əmgəkci massa ystidin mundaq ocuq hakimdarlıqı faşistlar təripidin həl qilinidu, faşistlar massinin əzini acarcılıqqa, joqsuzcılıqqa, tyrmigə və uruşqa tajinləjdikan faşistlərin kycləş həm xaqqaritidin saqlaş ycyn qılqan hər xil hərikətləri bilən jirtqiclarca hesaplışıdu.

Kapitalistik məmlikətlər əz-ara mərhəmətsiz kyrəş elip baridu. Ular dunjani qajtidin bəlyəs ycyn jeni uruşqa bəz-gəkdək təjjarlinivatidu. Xususən faşist məmlikətləri ujatsızlıq bilən və ocuqla uruş səjasitini elip berivatidu. Bular hazır başqa xəlqlərgə qarşı uruşmaqta və biznin sotsialistik məmlikətkə hücum qılışqa təjjarlinivatidu.

## ƏN CON IMPERIALISTIK MƏMLİKƏTLƏR.

### Amerika Qoşma Ştatları (7,8 mln. kv. km).

Hazırkı vaxtta ən con imperialistik dövlətlərin biri bolup Amerika Qoşma Ştatları (qisqıçə AQŞ) hesaplinidu.

AQŞ Şimalij Amerikinin ottura qismida çajlaşqan. Ələrinin territorijisi Atlantik okeandın Tec okeanqıçə jejiloqan. Şimalij Amerikidiki Aləska jerim arılı (1,5 mln. kv. km) ularqa

qarajdu. Bu məmlikət ynymlyk jər və bək nuroqun pajdiliq qezilmilarqa neft, taşkəmyr, təmyr, mis, altun və kymycərgə ega.

AQS-da 125 mln. xəlq var. Bu xəlqlər, asasən bu jərgə kəcyp kəlgən. Jevropiliqlar və uların uruq cəmətliridin ibarət. Ular Amerikiliq hindilərni cəllər oblastlirləri qrup cıqardı və ularni ptytnəj degidək joq qıldı. Jevropiliqların və hindilərin başqa AQS-nin çənubidə asasən 13 mln. gə jeqin negrlar jaşajdu. Negrlarnı bu jərgə biz əndi bilgəndək, çənubij pomeşciklər egilikləridə işləş ycyn qullar sypytidə Afrikidin kəltyrylgən. XIX-əsirnin otturlırıda ular qulluqtın qutuldurulmuş, cynki kejinki vaqtarda qul əmğigini qollunuş kapitalizm ycyn pajdisiz bolup qalqan. Lekin həzirqicə negr xəlqləri eziqən və ulani hər qandaq jollar bilən cıqırışqa tatilivatidu.

AQS-nin sanaeti başqa məmlikətlərgə qarşıanda xəlila kyclyk tərəqqij qılqan. Dunjanın kəmyr kolap cıqırışının 40% və neft cıqırışının 70% AQS qa toqri kelidu. U jərdə 30% cojun və 60% hər xil maşınlar işləp cıqırılıdu. Xususən avtomobil işləp cıqırış tərəqqij qılqan.

SSSR əz aldiqə aldininqi kapitalistik məmlikətləri texnika-iqtisadiy çəhəttin qoqlap jetiş və ozup ketiş vəzipini qoqqan. Sovetlər Sojuzi, Stalin bəş jilliq planını utuqlar bilən orundap, jeza egilik maşinlirini və traktorlarnı işləpciqirişta AQS ni qoqlap ətti həm ularni başqa sahilərdimə capsanlıq bilən qoqlap jətməktə.

AQS-nin jeza egiligi bək kyclyk tərəqqij qılqan. Ular dunjada kəmyqonaq, sulu, paxta, tamaka yndyryp jiçip eliş bojicə birinci orunni egiləjdü. Jeza egiliginin hossullarını nahajiti nuroqun sanda Jevropiqa cıqırıldı.

AQS-nin egiligi, xususən dunja uruşi jillirida capsanlıq bilən əsti, u saatida AQS kapitalistləri Fransiyə bilən Anglijini uruş quralları bilən tə'minlidi və bunindən bək con pajda elisti. Uruştın kejin AQS başqa həmmə məmlikətlərdirin bajiraq bolup qaldı. AQS kapitalistləri, ptytn dunjanın altun zapasının jerimidin köpirəgini əz qollırıda toplidi. Lekin kejinki on jil-icidə AQS eqir egilik krizisi besidin kəcyrdi, bu krizis sanaətnin və jeza egiliginin ptytn tarmaqlarını təvənlitikə səvəpcı boldi. İşçi siniplar arısında bək nuroqun iissizlər pəjdə boldı, nuroqun jeza egiliklrimu kəmbə-qəlləştı.

AQS başqa məmlikətlərgə qariqanda xelila az koloniji-lərgə ega, lekin AQS kapitalistliri əz capitallirini başqa məmlikətlərgə cıqırıp turudu (məsilən çənubij Amerika də-lətlirigə), u jərlərdə zavod və fabrikilar qurudu, təmyr jollar salıdu, bu məmlikətlərinin dələtlirigə qərzlər beridu və şundaq qılıp bu məmlikətlərni əz təsirigə boj sundurqan.

AQS nın dələt tyzylyşti—burzuazijə-demokratik respublika bolup hesaplinidu. Pajtəxti—**Vaşington**.

Ən con şəhərliri—**Nju-Jork** və **Cikago**.

**Vəziyət**, Dunja səjasij xəritisidə AQS ni və ularni Baş şəhərləri tepiňlar.

### **Angliyə (244 min kv. km).**

**Angliyə** (jaki Uluqbritaniyə)-ən kona kapitalistik məmlikiti. U, başqılarqa qariqanda sanaətnin tərəqqij qilişi və kolonijilər egiləş joliqa ilgiri kirişkən həm əz qoliqa bək con koloniyə məjdənlərinini toplaşqa ylgyrди. Bu koloniyə məjdənləri əzinin territorijsidin 170 həssə kən.

Biznin bilişimizcə Angliyə, qərbij Jevropidiki Britan aralırida çatlaşqan. Bu arallardın ən conı Uluqbritaniyə dəp atılıdu. Anglijinin 46 mln. xəlqinin 35 mln., jaki  $\frac{3}{4}$  qismi, şəhərlərdə yaşaydu. Angliyə uzaq zamanlarqıçə sənaət məmlikiti bolup birinci orunni egiləp kəldi. Amma lekin 40 jılca bolup qaldı, Angliyə xelila jaş kapitalistik məmlikətlərdin taşkömyr, metallurgiyə və toquemiciliq sanaətlərini texnika quralları bilən tə minləş jaqdin həm işləpciqirişni məkkəmləş çəhəttin aqida qelişqa başlıdi.

Angliyə əzi ycyn jeza egilik məxsulati: buqdaj, gəş, jaq sanini jetərlik dəriçidə işləp ciqiralmajdu və ularni cəttin kirgyzyşkə muxtaç bolmaqta.

Bək kən kolonijilər Anglijigə sənaət xammallarını və jeza egiliginin məxsulatını beridu. Angliyə əzinin sənaeti işləp ciqarqan mallarını kolonijilirigə ciqırıp satıdu. U kolonijilərdin jənə bək con pajdilar elip, əz capitallirini tiqidü.

Angliyə əz kolonijiləri bilən birlikdə Briton imperijsini hasil qılıdu. Imperijinin birligini qoqdaş ycyn u, quvvətlik hərbij flotini ujuşturdı və pybyn jər şarida əhmijətlik deniz punktlarını tətip besip aloqan. Hazırkı vəqtta Anglijinin dominionları dəp atılıqları bir qatar kolonijiləri xelila

əzi alahidə iş elip berişliqqa yetişti. Bularnın ən conlıri **Şimalij Amerikidiki Kanada** və **Avstralijə sojuzı** hesaplinidi. Unın xoşna arılıda çajlaşqan dominion **Irlandijə** Anglijigə toluq bojsunimaslıq ycyn kyrəşməktə. Anglijinin ən con kolonijisi bolqan **Hindistanda** millij azatlıq ycyn revolyt-sion kyrəş kənəjməktə. Hindistanın azatlıq hərkitidə jaş Hindistan proletariati kyndyn-kyngə con rol başlımaqtə.

Anglijə — ən quvvətlik imperialistik dələtlərin biri. U, əzinin hakimijitini həm qurallıq kyc bilən həm qeleq və uninqa muxtaç bolqan məmlikətlərgə ciqiridiqan kapitalliri bilən tutup turdu. Anglijinin dələtni idarə qilişi parlamentliq monarxiјə hesaplinidi.

Anglijinin pajtəxti — **London**.

Əhmijətlik sanaət şəhərləri — **Birmingam, Mancester**.

**Vezipilər.** 1. Oğerbij Jevropa xəritisidə Anglijini və unıq baş şəhərlərini təpiňlar.

2. Dunja səjasij xəritisidə Anglijiniq asasij kolonijilirini təpiňlar.

### Fransijə (551 min kv. km).

**Fransijə** — kyclyk kapitalistik dələtlərinin biri. U, Jevropa materiginin qərbij qismida çajlaşqan. Fransijidə 42 million xəlq jaşajdu. Dunja uruşidin jəngyci bolup ciqip, Fransijə əzinin eqir sanaetini kyclyk kənəjtti. Məsilən, cojun və gan eritip eliş, maşına quruluş həm ximijə sanaetini kyclyk kənəjtti.

Jeza egiligi Fransijidə bək con rolni ojnajdu, lekin jeza egiliginin texnikisi juquri əməs. Fransijinin əz aşlıqı yetişməjdu, aşlıqni u, cəttin kirgyzyş kerək.

Fransijə nurqun kapitallarqa ege bolup, dunjanın ən con bankirliridin biri. U əz kapitallirini qərz halida başqa dələtlərgə berip turup, kəp pajda alidu.

Fransijinin kolonijiliri **Şimalij** və **Mərkəzi Afrika** həm **Hindixitajda** çajlaşqan.

Fransijinin dələt idarə qilişi demokratik respublika bolup hesaplinidi. Fransijinin əmgəkci xəqlilri muşşup elip, Fransijidə uruşqa həm faşizmqa qarşı xəlq frontını təşkil qilişti. Bu kyrəşnin nəticisidə Fransijə parlamentiqa xəlq frontının vəkilləri sajlanqan. Ular parlament cilinlirinin kəpeligini təşkil qılıp, xəlq frontının hökymitini hasıl qıldı.

Fransijinin pajtəxti baş şəhəri — **Pariz** hesaplinidu; con şəhərliri — **Lion, Marsel**.

Fransijə bilən SSSR arısida qandaq bolmusun ycinci bir dələtlərdin biri hücum qılıp qalqanda əz-ara jardəmlişip qoqdaş toqruluq dogovor (şərtnama) tyzylgən.

**Vəzipilər.** 1. Qəribij Jevropa xəritisidə Fransijini və uniuq baş şəhərlərini təpiňlər.

2. Dunja səjasij xəritisidə Fransijiniq baş kolonijilirini təpiňlər.

### Italiyə (310 min kv. km).

Italiyə Jevropinin çənubidə orunlaşqan. U materikta Po dərjası bojlap pəs tyzlenlikni və u dərjani orap kəlgən Alp taqlırını, Apennin jerim arilini həm uniuq jenioqa çajlaşqan arallarnı egiləp turudu.

Italiyidə 42 million xəlq bar. Imperialistik uruşdin kejin Italiyə ezinin sanaetini kyclyk kənəjtti, xususən uruşqa təj-jarliniş bojicə işləvatqan sanaətləri: avtomobil işləp ciqiriş, aviatsion və şundaq sanaətləri kyclyk kənəjdi. Italiyə sanaeti pytynləj cəttin kəltypyrydiqan xammal və jeqış əşjalırı bilən işləp turudu. Italiyə işçiləri bək az iş həqqi alidu; kapitalistlar bolsa şu səvəbtin bək con pajdilarqa ege boluşdu. Italiyidə jərnin kəp qismi con pomeşciklərinin qolida. Italiyinin dixancılıq bilən məşqul bolqan xəlqinin jerimi batraqlar kicik-kicik alqandək jərlərgə ege bolqan dixanlar, nahajiti kəmbəqəlcilikdə. Məmlikitidə nurqun yzymlər, majlıq həm çənup möglyili əstyrylydu. Italiyə ən zomigər qalçır imperialistik dələtlərinin biri. Italiyidə korolliq hakimiyət bar, lekin həqiqəttə bolsa məmlikətni faşistlar təripidin idarə qildi, Faşistlar, işçi və dixanlarnın əz azadlıqı jolidiki revolytsion hərikətlərini rəhimsiz—qattiq basturup, xəlqni acarcılıqqa və joqsuzcılıqqa qaldurmaqta. Ular pytyn bajlıqni qurallınışqa sərp qilivatidu. Faşistlar Italiyinin şimalij və şərqij Afrikida çajlaşqan kolonijilirini kənəjtişkə tirişmaqta. 1936 nci jili ular Afrika dəlili bolqan Həbəştanqa hücum qılısti, ular dələtni jenip, koloniya qılıp əz qoliqa aldi. Faşistlar bunin bilən qanaətlinişmidi; çənubij Jevropida və Ottura jər denizidə ystynlikni əz qoliqa elisqa tirişip, ular jeni uruşqa təjjarlanmaqta. ular, Germanijigə oxşaşla, Ispanijidiki grazdanlar uruşıqa baş tiqip arılışip, xəlq frontının qanunluq

respublika həkymitigə qarşı qozqulan qılqan mətezniklarnı qurallıq kyc bilən kyçləp turudu. Kənylliyklər dəp jalqan nam sajisida bu jərgə kəltyrylgən Italijə və Germanijinin dajimij əskiri hazırqi vaqtta İspaniјə mətezniklirinın asasij kyyclirini təşkil qılıdu. Ular samoletlər arqılıq tec xəlqlərni, xotun—qızlarnı va jaş balilarnı qırıp joq qılmaqta.

Italijinin pajtəxti—**Rim** hesaplinidu. Ən cən sənaət şəhəri—**Milan**.

**Vəzipa.** Dunja səjasij xəritisidə Italijini: Rim, Milan şəhərləri ni və italijanlər uruşupjenip alqan Həbəşistanni təpiňlər.

### Germanijə (470 min kv. km).

**Germanijə.** Jevropinin mərkəzij qismini egiligən və Şimalij həm Baltiq denizliriqa tutuşup kəlgən.

Imperialistik urušioicə Germanijə bək kyçlyk imperialistik dələt bolqan. Dunja imperialistik uruşida Germanijə jenildi. Germanijinin cən burzuazijiləri uruş səvəbidin kəlgən ptyyn eqirqliqni içi sinip həm dixanlar jəlkisiqə taşlıdi. Uruştın kejin Germanijə jənə jenilivəsttin başqa imperialistik məmlikətlərinin əsyş dəriçisigə ketyrylyp, hazırularqa bəs-bəsci bolup ciqmaqta.

Germanijə xəlqının umumij sani 66 million kişidin ibarət. U xəlqının yctin ikki qismi şəhərlərdə yaşajdu. Germanijinin pajtəxti—**Berlin**, ən cən şəhərləri—**Gamburg, Lejtsig** hesaplinidu.

Germanijidə hakimijətni hazırqi vaqtta (1933 nci jıldın beri) faşistlar partijisi tartip alqan. Bu faşistlar partijisi cən kapitalistlər və pomeşciklər mənpietini qoqdajdu. Faşistlər fəngə, mədənijətkə qarşı qanlıq kyrəş elip barmaqta. Reolytsion işçilərinin hərikətlərinə ən qattiq halda basturmaqta. Kommunistlər partijisi joşurun halda işləp, kapitallar və uların faşist jalaqcılıriqa qarşı qəhrimanlarcə kyrəş elip barmaqta.

Germanijə ptyyn egilik işləmcənliliqini jeni uruşqa, birinci nəvəttə—SSSR-qa qarşı uruşqa təjjarlıqqa qaritilqan.

Hazırqi vaqtta Germanijə, İspaniјə həkymitinin mətezniklərə qarşı bolqan urušioja arılaşqan, u mətezniklərə qocuqtin—qocuq əskərlər, qurallar, tankilar və aviatissijələr bilən jardəm bərməktə. Germanijə bu kyrəştə əzinin qatnişi bilən-

Ispanijəni əzinin egiligi və səjasij ystynligigə boj sunduruşqa tirişidu.

**Vəzirə.** Oğerbij Jevropa xəritisidə Germanijini və unin baş şəhərlərini təpiňlar.

### Japonijə (382 min kv. km).

Japonijə territorijisi Tec okeannin tət con aralliri və nuroqun kicik arallardın ibarət.

Japonijədə 66 million xəlq var. Japonijə Azijidə sanaəti xelila con juqurliqqə jətkən bardin bir məmlikət. Bu sanaət kəpirək cəttin kəltyryldiqan jeqiş əşjəsi və xammal jardimi bilən işləvatidu.

İşci sinipni bək qattıq eksplloatatsiјə qılış nətiçisidə Japonijə sanaətciləri əz sanaətlərinin məxsulatlarını əz məmlikidin taşqırıqə ciqirip bək ərzən bahada satalajdu, nətiçidə başqa kapitalistik məmlikətlərinin sanaət mallirini dunja baziridin siqip ciqiralajdu.

Japonijə dixanlarını pomeşciklar təripidin eksplloatatsiјə qılınişı, Japonijə işçilərini sanaətcilər təripidin eksplloatatsiјə qılqınıqqa qariqanda uncila jenik əməs. Japonijə jezilri pytnyləj acarcılıqta desima boludu. Japonijinin dələt idarisi parlament monarxiјə. Japonijinin parlamenti cegarilanqan həquqqa ega. Japonijinin hökymiti həqiqəttə Japonijə vojenşcinilirinin quralı bolup hesaplinidu. Japonijə Germanijə bilən sojuz tyzyp, bu sojuz kommunizmni taqitişqa qarşı kyrəş ycyn emiş. Həqiqəttə bolsa bu sojuz biznin sotsialistik vətənimizgə qarşı çənytylgən.

Japonijə Tec okean ystidə ystynlykni elis ycyn imperalistik uruşda xususən aktivliq bilən qatnaşqan dələt bolup hesaplinidu. Unin təripidin Xitajnın Şimalij provinsijisi — Mançurijini və Şimalij Xitajnın bir qismini besip alqan. 1937 nci jili jezida u, jənə jenidin Xitaj respublikisiqa hüçum qıldı. Japonijə pytn Xitajni əzигə boj sundurmaqqə tirişidu. Japonijinin vojenşciniliri SSSR qa qarşı hüçum qılışqa pytn kyc bilən təjjarliniyatidu. Lekin biznin Qızıl Armijəmiz, SSSR nin teşcilik səjasitinin kyclyk tyrygi bolup hesaplinidu, əger dyşmən biznin sotsialistik vətənimiznin biçirimligigə qəst qilsa, dyşmənnin titpetini ciqirişqa tiligən vaqtta tajjar boludu.

Japonijinin baş şəhəri — **Tokio**.

**Vəziyət.** Dunja səjasij xəritisidə Japonijini, unin pajtəxti Tokioni və unin kolonijilirini təpişlər.

## KAPITALISTIK DUNJASININ BAŞQA MƏMLİKƏTLİRİ.

Jevropida bir qatar başqa kapitalistik məmlikətlərmü bar.

Bularnin köpliridə, con imperialistik məmlikətlərgə qarşıqanda sənəat kam tərəqqij qılqan və jeza egiliyi con əhmijətkə egə. Bu məmlikətlər səjasij jaqtın alahidə ajrimligini saqlavatqan bolsima, şunin bilən billə asasij imperialistik dələtlər təsiri astida kyn kəcyrşydu. Bundaq məmlikətlərgə, məsilən, Avstriyə şunin bilən bir qatarda biznin qərbimizdiki xoşnilər: Finlandiyə, Estoniyə, Latviyə, Polşa və Ruminijilər kirdü.

Jər şarının jerimidin tolaraqi imperialistik dələtlər eksplloatatsijisi (ezişi) astida jaşajdu. Imperialistlar taripidin ezilivatqan məmlikətlər bək qeleq egilikkə egə.

Ularnın sənəatləri kycsiz tərəqqij qılqan. Jərlər pomeşciklar qollırıda. Bu məmlikətlərinin bəziləri jə bu, jə u, imperialistik dələtlərgə qaraşlıq və ularnı kolonijilər dəjdu. Mundaq kalonijilərgə Hindistan kirdü. Bəzi bir məmlikətlər şunindəkla imperialistik dələtlərgə bojsunuđu. Ular qəqəz jyzidə əzığa alahidə ajrim məmlikətlər bolup hesaplan-sima, ularnın turmuşıqa bu imperialistik dələtlər ocuqtun-ocuq arılışışdı. Bu məmlikətləri mustəqilsiz (ixtijarsızlıq) və jerim kolonijilik məmlikətlər dəjdu. Mundaq jerim kolonijə məmlikətlərgə, hazırqi vaqtta əziniñ alahidə ajrim mustəqilliqi ybyn kyryşyvatqan Xitaj məmlikəti kirdü.

### Ispaniyə (503 min kv. km).

Kapitalistik dunjasinin məmlikətləri arisida Ispaniyə respublikisi alahidə ahvalda turudu. Hazırqi vaqtta unında Ispaniyə əmgəkciləri bilən xəlq ara faşizm arisida qanlıq kyrəş ketip bəridü. Faşizmoqa qarşı kyrişivatqan qəhriman Ispaniyə xəlqinin işi, joldaş Stalinin ejtqinidək „ptyyn aldin-qi və progressiv insanlığının umumij işi“ bolup hesablinidü.

Ispaniyə Pirenej jerim arılıda çajlaşqan. Unında 24 mln. xəlq jaşajdu. Bir qancə esirlər davamında Ispaniyə xəlqi po-

meşcik və poplar ezişi astida kyn kəcyryp kəldi. Şunin cyn Ispanijinin əmgəkci xəlqi Bək kəmbəqəl jaşajdu. Imperialistik ırusidin kejin Ispanijinin işçi və dixanlıri revołtsion kyrəş kətərdi. 1931 nci jili korolni jiqitishqa və qoq-ısqə ularqa mymkynlyk boldi, lekin hakimijət şundaq olsimu pomeşcik və kapitalistlər qolida qaldı 1934 nci jili malij-qərbij Ispanijidə (Asturijə) taq və şaxta işçiləri ozoulan ketyryp, Ovijedo şəhərini tatip aldı. Amma lekin larqa hakimijətni əz qolida tutup qelişqa mymkynlyk olimidi.

1936 nci jili Ispanijə respublikisinin parlamentiqa vəkilor sajlaştı faşizməqə qarşı bolqan xəlq frontijenip ciqtı. Lein jerim jildin kejin, 1936 nci jili ijjyl ejida faşistlər revoltsijigə qarşı hərbij mətez kətərdi, bu mətez Ispanijini nur-un ajlar qan təkyşlyk grazdan uruşıqə ducar qıldı.

Əgər, bu mətezni təjjarlıqan və Ispanijidə əzinin egilikəm səjasij təsirini cinitishqa tirişqan Germanijə bilən Italijə aşist hökymətləri Ispanijə faşistliriqa jardəm bərmigəndə, su mətez alla qacan basturulqan bolar edi.

Ular metezniklarqa pəqətla qural, uruş materialliridin ardam beriş bilənla qanaatlınməjdü, bəlkı bəçajiki kənýlyklər degən səzni qılıp Ispanijə məteznikliriqa əzinin dajiij əskərlərini əvətivatidu. Şundaq qılıp, qəhriman Ispan xəlq fronti pəqətla əzlirinin faşist məteznikliriqa qarşı kışışyp qalmajdu, bəlkı həqiqəttə uninqa hücum qılqan interventlarqa qarşı—Italijə həm Germanijigə qarşı uruş elip etip baridu.

Ispanijidə sənaət kycsiz tərəqqi qılqan, jeza egilimü exnika jeqidin qeleq. Ispanijinin pajtəxti—**Madrid**.

### Avstriyə (84 min kv. km).

Avstriyə Mərkəzij Jevropida, Germanijə bilən Italijə arıda çələşqan. Unıñ xəlqi 6,7 mln. kişi. Bu kicikkinə məmikət bolsima, sənaət çəhəttin bək tərəqqi qılqan. Hakimijət aşistlər qolida, bu faşistlər qəhriman Avstriyə proletariatinin evolutsion ketyrylyşlirini qattiq—rəhimsiz basmaqta.

Pajtəxti—**Vena**.

### SSSR nin Baltiq bojidiki xoşniliri.

**Finləndijə** (388 min kv. km), **Estonijə** (48 min kv. km) **Latvijə** (66 min kv. km), **Litva** (56 min kv. km).

SSSR nin şimalij—qərp tərəptiki cegarısı jenida tət kicik kapitalistik məmlikətlər—Finləndijə, Estonijə, Latvijə və Latvijinin çənubidə bizniş bilən umumij cegarisi bolmə qan Litva məmlikiti çajlaşqan. Xəlqinin umumij sani 9 mln kişi. Bular dixancılıq bilən məşqul boludioğan məmlikətlər. Bularnıq arisida sanaət jaqtin xelila tərəqqij qılqan Finləndijə bolup, bu xeli nurqun jaqaştın byjymlər işləp ciqiri sanaetiqa egə. Bu dələtlərinin həmmisi SSSR da Uluq Oktəbr sotsialistik revolyutsijisi boluş nəticisidə, padşa Rossiji sinin sostavidin ajrilip ciqip, əzizə alahidə ajrim məmlikətlər bolup qaldı. Səjasij tyzylyş çəhəttin bular burzuazij respublikilar hesaplinidi. SSSR bu məmlikətlər bilən, və başqa əzimiznin xoşnilirimiz bilənmə bir-birsigə hüçün qilmas toqru luq dogovor (şərtname) tyzdi.

Finləndijinin pajtəxti—**Gelsinki**.

Estonijinin pajtəxti—**Tallin**.

Latvijinin pajtəxti—**Riga**.

Litvanın pajtəxti—**Kaunas**.

### **Polşa (388 min kv. km).**

SSSR qərp təripidin **Polşa** bilən cegarilanqan. Bu de lətmutu şundaq imperialistik uruşidin kejin yc dələtnin: Rossija, Germanijə və Avstro-Vengrijənin ajrim qisimlarqa bə lynyşidin kelip ciqqan. Polşada 33 mln. kişi jaşajdu. Polş burzuazijisi və pomeşcikləri Polşidiki ukrain, beloruss, Litva, yevrej və nemis xəlqlərini poləkləştyryşkə tırışip ezivatidü.

Poləklər, ukrainlar və belorussların asasij hynyri dixan ciliq. Biraq pybyn hajdılılıqjan jərnin jerimidin köpyrəg pomeşcik və kulaklarqa tegişlik. Polşada dixanlar namrat liniş ahvalda şunin bilən billə bu namratliniş jildin jılıq jamanlinivatidu. Məmlikətə dixancılıq pəskə cyşyp bar maqta.

Polşa pajdiliq qezilmilarqa baj bolsimu, şuninqa qarı qanda sanaeti juquri kötyrylməstin, bəlki unin sanaeti təvən pəs ahvalda turudu. Polşada sanaət malliriqa baha bək juquri; şunin ycyn bu mallarni setip elişqa kəmbəqəl xəlqlərin kyci jətməjdü, bu xəlqlər hətta ən kerəklik nimilərnim setip alalmajdu.

Polşa panlıri (Polşa mənsəpdarları) SSSR qa bək dyş mənlik kəz bilən qarajdu. Panlar biznin sotsialistik Sojuzi

nizqa, jaman kərəlməs dyşmanlık qilişqa tırışqan German  
əsizimnən prikaczıkları bolup hesaplinidu.

Polşida dələt hakimijiti faşistlər qolida turudu.

Polşinin pajtəxti — **Varşava**.

### Ruminijə (138 min kv. km).

Çənubij — qərp tərəptin SSSR qa **Ruminijə** jeqin tutu-  
up kelidu. Unin xəlqi 7,8 mln. kişi. Imperialistik uruşidin  
kejin Ruminijə bizgə qaraşlıq Bessarabijini besip aldı. Ru-  
minijə kəpirək dixancılıq məmlikət. Unin əmgəkci dixancı-  
ları pomeşik və kulaklar qol astida eziliştə işləjdu. Sanaət  
bəyəmliridin neft ciqiriş alahidə əhmijətkə əgə.

Ruminijinin baş şəhəri — **Buxarest**. Ruminijə — korolluq  
darə qilinidu.

Korol hakimijiti parlament bilən cegarilanıqan.

### Tyrkijə (763 min kv. km).

Kapitalizm otturcə tərəqqij qılqan məmlikətlərgə **Tyr-  
kijəmu** kiridu. Tyrkijə çajlıri qərbij Azijə və Jevropida,  
ottura jər denizi bilən Qara denizni tutaşturudiqan boquz-  
qa jeqinlişip kəlgən oblastlarda çajlaşqan. Tyrkijə SSSR  
bilən Zakavkazijə tərəptə umumij cegariqə əgə. Tyrkijidə  
15 mln. kişi yaşajdu.

Imperialistik uruşidin kejinjenilqan Tyrkijə imperialis-  
tic hakimijətlər —jenip ciqqanlarnın həkymdarlıq astida bo-  
lup qaldı. Biraq u əzinin millij qutuluşu ycyn kyrəş başlıdi.  
Bu kyrəştə Tyrkijə, əzinin respublika dəp çaka qılıp, əzinin  
səjasij jaqtın mustəqil — ixtiarlıqnijenip ciqtı. Tyrkijə bilən  
SSSR arisida məkkən dosluq bar. Tyrkijə sanaetinin əsyidə  
SSSR uninqa jardəm berivatidu. Tyrkijidə jeza egiligi he-  
limi asasij rolni ojnajdiqan bolsimu, u əzinin sanaetinin  
əsyidə bilingidək utuqlarqa əgə bolup ylgırdı. Tyrkijə di-  
xanlıri, ptytn jərnin jerimidin tolaraqıqə əgə bolqan po-  
meşik və kulaklarqa kəpirək baqliq bolup jaşımaqta. Tyr-  
kijinin pajtəxti — **Anqara**. Ən con şəhər bolqan **Stambul**  
Bosfor boquzida çajlaşqan.

## **Iran (1,6 mln. kv. km).**

**Iran** biznin çənubimizdə Azijilik xoşnimiz bolup hesablinidü. Iranniñ xəqliləri 15 mln. kişi. Bu egilik çəhəttin qəleq məmlikət, bu jərdə həmmə jərlər degidək pomeşcik, ruhanilar, və dələtkə qaraşlıq. Kəmbəqəl dixanlar—arendatorlar pomeşciklarqa baqlıq bolup bək eqir muxtaçlıqta jaşajdu. Iranda neftqa baj neft məmbə'liri bar. Bu jərdə neftni Anglijə kapitalistliri təripidin ciqirilidü. Şunin ycyn Anglijə səjasij jaqtin Iranni eż təsiri astıqə elip əriksiz qılışqa tırışdı. Iran əzinin mustəqilliqini saqlap turup, hər dajim xəqlə azatlıqı jeqida turudiqan SSSR bilən doslúq alaqını yzməsttin kelivatidü. Iranda idarə qılış işi—xəlq vəkilləri bilən cəgarılənqan monarxiyə idarə qılıdu.

Iranniñ pajtəxti—Tegeran.

## **Avqanstan (650 min kv. km).**

Biznin çənup təripimizdə Azijilik xoşnilarqa şunindən taqliq məmlikət **Avqanstanmu** kirdü. Üninda nurqun qəbililərgə bəlynidiqan 7 millionqa jeqin xəlq jaşajdu. Ü xəlqlər qeleq dixancılıq və maldarcılıq egiliyi bilən məşqul. Imperialistik uruşıqicə bu məmlikət Britan hakimdarcılıqida bolqan edi. Uruştın kejin avqanlar əzinin mustəqil—erliklik jaşışı ycyn kyryşyşkə başlıdi. 1919 nci jili Avqanstana bilən Anglijə arısida uruş ucqun elip kətyryldi və Anglianlar Avqanstannın mustəqilligini tonuşqa məçbur boldı. Bunindən kejin Avqanstan SSSR bilən dostluq alaqa tyzdi. Avqanstannıñ pajtəxti—**Kabul**. Idarə etilişi monarxiyəlik.

## **Monqoliyə (1,5 mln. kv. km). Tuvin (165 min kv. km) xəlq respublikiləri.**

Monqoliyə və Tuvin respublikilərinin revolytsion xəlqlərinin əmgəkciləri əzlinin azatlıqı ycyn, utuqluq kyrəş elip ketip baridü.

Bu respublikilərinin hər ikkilisi SSSR nin çənubidiki Azijilik cegarılırigə jeqin tutuşup kelidü. Ularnıñ umumij məjdani Jevropinin con dəliti bolqan Fransiyə məjdənidin yc mərtibə kəpirək, ularnın xəqliləri bolsa bir millionqa jeqin. Bu xəqlər ptytnləj degidək kecmən carvacılıq bilən

məşqul boluşudu. Otkən zamanlarda bu məmlikətlər Xitaj-nın qeleq kolonijiləri bolğan. Biraq 1921-ci jili əz knəzlini qoqlap ciqirip, ular əzlirini mustəqil respublika dəp çaka qıldı. Hər ikki respublikalarda kiripostnojluq mustəqilsizlikni və knəz həm monastrlar pajdisiqa bolğan xəlq etəət bolışlarını elip taşladı jərlər umumij xəlqəni dəp çaka qılındı. Hazırkı vaxtta ularda əmgəkci aratstalar (dixanlar) dektaturisi jaşavatidu. SSSR bilən jeqin dosluq alaqida bolup, hər ikki respublika biznin Sojuznının jardimi arqisida əz sənəətlərinə estyryvatidu.

Bizniş sotsialistik sojuzninin jeləkciliyi bilən, kapitalistik tərəqqij qilişini kytməstin və kapitalizmsiz, ular tərəqqij qiliş joli bilən ketip baridu.

Monqol respublikisinin pajtəxti—**Ulan-Bator**.

Tuvın respublikisinin pajtəxti—**Qızıl**.

### Xitaj (10 mln. kv. km).

**Xitaj**—rəsmiyyət halda mustəqil dölet, biraq Xitajda şu kəm-gicə imperialistlər əz kolonijiliridə qandaq bolsa şundaqla xoçajın bolup kəldi.

Xitaj şərqi Azijidə çajlaşqan. Unında 475 mln. əqicə xəlq jaşajdu. Bu məmlikə ptyynləj dixancılıq bilən məşqul. Unında 350 mln.—əqicə xəlq dixancılıq bilən məşqul. Ozuq bolup xizmət qılıdiqan asasij samanqolluq aşlıqı, gyryc bolup hesaplinidu. Xitajda jərnin kəpirək qismi pomeşciklarqa qaraşlıq, dixanlar bolsa əzinin toolumu kicik etiz məjdənləridə jerim acarcılıqta turmuş kəcyrydu.

Xitajnın sənəeti kycsiz tərəqqij qılıqan. Sənəət asasən cət məmlikə kapitalistlər qollırıda. Imperialistlər xitaj sənəetigə pəqətla əz kapitallirini pajdiqa selipla qanaətlənməjdü, bəlkı Xitajnın ajrim oblastlirinimu egiləp elivalidu. Məsilən, Japoniјə Mançurijini tatip elip, unında Mançu Go deliti tyzdı, lekin həqiqəttə Japonlar hakimdarlıq astıda, şundaqla Japoniјə şimalıq Xitajnın xelila qismini tatip aldı. Japon Vojenşcini lər ptyyn Xitajnı əziga etəət qildurmaqqa teriş-maqta. 1937-ci jili jazlıçı Japoniјə jenidin Xitaj respublikisiqa qarşı bulap tatip eliş uruşını başlıdı. Xitajda xususən Japoniјə, AQŞ və Anglijinin mənpəətləri bir-birsə bilən to-qunuşidu.

Xitajda cət məmlikə kapitalistlərinin əhmijətlik təjiniç

punkti bolup çənubij Xitajnin con şəhəri — **Şanxaj** hesaplınidu. Şanxajda sanaət nahajiti tərəqqij qilinən və bu jerdə Xitaj işcilar massisi toplanıqan. Şanxaj xitaj işcilirini revoltsion hərikətlirini con mərkizi bolup hesaplinidu.

Xitaj, gubernatorlar təripidin idarə qilinip turudıqan nuroqun provensilərdin ibarət, bu gubernatorlarnın hər qajsının qolda əzinin armijisi bar. Şunin ycyn Xitaj rəsmij halda bir tutaş respublika dəp atılıp, mərkəzij həkymətkə egə bolqan bolsimu, lekin həqiqəttə bu məmlikəttə hakimijət gubernatorlar qolidaliqi eniq. Hazırkı vaqtta Xitajda, Japoniə hücumigə qarşı kyrəştə, Xitajni birləştyryş və əzinin müstəqil jaşışı ycyn kyryşyşkə birləşkən kyclyk armijə tyzyşkə quvvətlik umumij xəlq hərikəti kənəjməktə.

Xitajnin qəhriman kommunistlar partijisi bu revoltsion — azatlıq hərikətkə jolbaşcılıq qilişta kyndyn - kyngə con rollarqa egə bolmaqta.

### **Britaniyə Hindistani (4,7 mln. kv. km).**

**Britaniyə Hindistani.** Hindistan jerim arılıda və uninqa jeqinlişip kəlgən Azijə materiginin qisimlirida orunlaşqan bolup, bək con Angliyə kolonijisi hesaplinidu.

Hindistanda 353 mln.xəlq bar; Hindistan xəlqinin tətin yc qismi jeza egiligi bilən məşqul. Pomeşciklar təripidin eksplloatatsiјə qilinivatqan azla jeri bar dixanlar bək qorqunucluq joqsuzciliqta jaşadju. Hosul bolmığan jilliri adəmlər bək nuroqunlap acarcılıqtin qirildidu.

Angliyə əz kolonijisini xammal beridiqan jər qilip va Angliyə tovarlarını alidiqan kolonijə halida saqlaşqa tırışip, uzaq zamanlarqıca Hindistan sanaetinin əsyini synij yol bilən toxututup kəldi. Biraq imperialistik uruşu vaqtida jərlik, kepirək toqumicılıq, sanaeti capsan tərəqqij qılışqa başlıdi. Bu sanaət xususən **Bombej** va Kalkutta şəhərliridə toplanıqan.

Hindistanda millij azatlıq ycyn kyrəş kənəjməktə.

Əmgəkcilər massisi kyndyn kyngə nuroqun sanda revoltsion-azatlıq hərikətkə çəlp qilinmaqta, bu hərikətni Hindistan proletariati çonqurudu.

Sotsialistik revoltsijə aldidiki qorqunucliqida Hindistan burzuazijisi millij - azatlıq hərikətigə xainliq qilivatidu və Angliyə bilən səjasət tizməktə.

## Hindixitaj jerim arili.

Azijinin ikkinci con çənubij arili—**Hindixitaj**—kəpirək qismi Anglijə bilən Fransijiniñ kolonijisi hesaplinidu.

Bu aralnın qərbij və çənubij qisimliri Anglijəgə qaraşlıq. Unıñ kicigirək araldiki ən çənup cetidə, Anglijə mylki bolqan əhmijətlik şəhər **Singapur** porti çajlaşqan. Bu port Hindi okeani bilən Tec okean arisidiki Anglijiniñ deniz jollirini qoqdiquci ən kyclyk hərbij deniz qorqını. Jerim aralnın şərqij qismiliriqa Fransijə ega. Jerim aral ottursida Anglijə bilən Fransijigə baqlıq bolqan **Siam** dəliyi çajlaşqan.

Hindixitajnin əmgəkci xəlqliri pomeşiklar və ular təripidin işləp ciqirivatqan produktılarnı setip alquci sodigərlər təripidin eziłgən; bu jərdə kaucuk, caj, kofe, qənt, gyryc, və tamakilar kəp jiçilip elinidu.

## Avstralijə, Afrika və Çənubij Amerikiniñ səjasij bəlynysi.

Ən axirida Avstralijə, Afrika və çənubij Amerikiniñ Səjasij ahvaliqa qisqicə toxtap ketəjluq.

Avstralijə materigi Avstralijə sojuzının territorisi bolup hesaplinidu, bu sojuz səjası jaqtın eżini-ezi idarə qılıdıqan Britan imperijisinin mylki (dominion) boludu. Imperialistik uruşidin kejin Avstralijə ezinin egilik jaqtın mustəqilliqini xelila cinitti, və şuninoqa nisbətən con səjasij mustəqilligini kyryşyp almaqta.

Afrikinin kəpirək qara çinis xəlqliri orunlaşqan bək con materigi ptytnləj degidəkla con imperialistik məmlikətlərinin Fransijə, Italijə və Anglijilərinin kolonijiliridin ibarət.

Fransijə Afrikinin ptytn şimalij qərbini (unın bujərdiki asasij kolonijisi Alzir) və qərbij həm Mərkəzij Afrikiniñ bir qismini tatip alqan. Bir tutaş degidək ptytn şərqij həm çənubij Afrika—Ottura jər denizidin başlap Afrikiniñ çənubij tygəncisigicə bolqan jər Anglijigə qaraşlıq. Afrikinin şimalij şərqidə Nil dərjasının eqimi boylap çajlaşqan. Jegipet dəliyi həqiqəttə Anglijə hakimdarlıqi astida iş kərydu. Alzir bilən Jegipet arisidiki Şimalij Afrika (Livijə), şunin bilən Billə Şərqij Afrika deniz boyliridiki mylk jərlər Italijigə qaraşlıq. Italijə faşistliri təripidin soquşup tatip elinçən **Xəbəsi**sstända basquncilarqa qarşı jərlik xəlqının partizanlar uruşi helimu davam qilivatidu.

**Çənubij Amerika** kəpirək dələtlərdin tızylgən, bu dələtlər əzlinin səjasij mustəqilliqlirini saqlap kelivatqan bolsurma, lekin egilik jaqtın Anglijigə və Amerika Qoşma Ştatlarqa bojsunu, bu dələtlər (Angliyə həm AQŞ) arısida çənubij Amerika materigiqa təsir qılış ycyn əz-ara kyrəşməktə. Bu jərdə ən con dələtlər bolup **Brazilijə** həm **Argentina** hesaplındı.

**Vəzipilər.** 1. Xəritidə juqurida kərsytylgən mustəqilsiz və kolonial məmlikətlərni həm ularnıq pajtəxtilirini tepinlər.

2. Xəritidə SSSR nin ptyyn xoşnilirini tepinlər.

## X. SSSR NIN QISQICƏ OBZORI.

### SSSR nin geografik əhvali.

SSSR Jevropinin şərqi jərimini, Ural taqliridin başlap Tec okeanoqicə ptyyn şimalij Azijini və Kaspij denizinin şərq təripidiki Ottura Azijini egiləp turudu. Sovet Sojuzinin egiləp turqan məjdani 21 mln. *kv. km* din oşuqraq jərnı təşkil qılıdu jəki jər şaridiki adəmzat jaşajdiqan ptyyn quruqluqının altidin bir qismiqa baravər.

Şimalda SSSR Şimalij Muz okeaninin bojliriqa kelip tutuşdu. Bu okeannın aralları Sovet Sojuzıqa qaraşlıq: ikki con araldın ibarət. **Jeni Jər**; Jeni jərnin şimalij-qərbidə, jiraq şimalda, **Frans-Iosif** jəri dəp atılıdiqan bir gruppə arallar jatidu. Jeni jərnin şərq təripidə **Şimalij Jər** dəp atılıdiqan arallar gruppisi çajlaşqan, unindinmu neriraq şərq-tə bolsa **Novosibir** aralları va **Vrangel** arılı bar.

Bu arallar arisida Şimalij Muz okeani bir qancə qırqaq boji denizlirini ujuşturudu. Məsilən: Sojuznin Jevropa qismidiki deniz bojlari jenida Jeni jər aralının qərp təripidə, **Barensov** denizi bar. Bu denizoja Atlantik okeandın Golfstrim issiq eqimi eqip kirdi, şunin ycyn Barentsov denizi əziniq çənubij qismida hec qaçan su tonlimajdu; bu jərdə, Kolsk jərim aralının deniz bojlirida Sojuznin əhmijətlik porti—**Murmansk** çajlaşqan.

Kolsk jərim aralının çənup təripidərək **Aq** deniz çajlaşqan. Buniñqa Golfstrim eqiminin issiq suluri kirməjdu, şunin ycyn u, deniz uzaqlıqında muz bilən qaplinidu. Aq denizinin qırqaq bojida, Şimalij Dvina dərjasının qujuluş tumsuqida **Arxangelsk** porti çajlaşqan.

Jeni jər bilən Şimalij jər arılı arisida **Karsk** denizi jatidu, bu deniz hətta jazlıqımı yzyp jyrydiqan muzlar bilən yst-ystigə toplunup ketidu. Hər jili jazlıqı soda paroxodlının karivanlıri biznin muz jarquclar jardimi bilən Karsk denizi arqılıq etyp Sibir dərjalırı bolqan Ob həm Jenesej-

nin qujuş çajliriqa ötyp kelidu. Jeneşe jərjasının bojıqası sovet jillirida **Igarka** portı qurulqan—bu jərgə deniz paroxodları kelidu.

Şimalij jərnin şərqidərək deniz muzlar bilən teximu kəpirək qaplanqan, jyzış şaraitları jənimü qijinraq. Bir az səjahətcilərgə con qijinciliqlar bilən muzlarda qışlaşlar arqliq Jevropinin və Azijnin ptytn şimalij deniz qırqaqları bojlap Atlantik okeandın Tec okeanqa ötyşkə mymkynlyk boldı; sovet hakimijiti dəvridə ahval əzgərdi.

Şimalij Muz okeanını ygynyştə bək con qilinqan işlər, Şimalij deniz joli bilən sovet muz jarqcilirinin (paroxod) qəhrimanlıq jyryşləri, şunin bilən bir qatarda bir qancə addij paroxodlarnın jyryşləri Sibir deniz bojlirida jyzyşnin mymkynligini isbatladı. Hazırkı vaqtta bu şimalij deniz bojlari uzunlıqi bojicə jyk və passazirlar (jolavci) bilən toqridin-toqri paroxod jyzyşləri bolup turudu.

Qərbij tərəptin Sovet Sojuzi Baltiq denizinin **Fin** qoltıqi bojliriqicə jeqin tutuşup kelidu. U qoltuqtiki Niva dərjasının qujuluş çajida **Leningrad** çajlaşqan. Leningradtin qərbij Jevropa məmlikətlrigə ən qisqa deniz joli ketidu. Amma lekin Fin qoltuqi qışlıqi tonlap qelip və şunin nəticisidə, Leningrad portının işləri 2–3 ajlarqa yzylyp qalidu.

Sojuznun Jevropa qisminin çənubidə **Qara** deniz jatidu; unin şimalij və şərqij deniz bojlari sojuzqa qaraşlıq Qrim jerim arılı Qara denizdin **Azov** denizini ajrip turudu. Qara denizdin Fin qoltuqidikigə oxşala qərbij Jevropiqa ciqışqa jol ketidu, bu jərdə bir qancə əhmijətlik port şəhərliridin Kavkaz deniz bojida **Novorossijsk** və **Batumı** şəhəri bar, Qara deniznin şimalij qırqaq bojida — **Odessa** şəhəri bar. Qrim jerim arılıda bək jaxşı port — **Seyastopol** şəhəri bar.

SSSR nin şərqij deniz cegarisi Tec okeannın yc denizi bilən cegarlinidu. Şimalda **Beringov** denizi jatidu. **Kamcatka** jerim arılı u, denizdin **Oxot** denizini açırtıp turudu. Bu hər ikkilisi qışlıqi soq, kən məjdanda tonlap ketidiqan denizlər. Oxot deniznin çənubij təripidin **Saxalin** arılı sozulqan, u aralnın şimalij jerimi Sovet Sojuzıqa qaraşlıq, çənubij jerimi — Japonijigə qaradu. Saxalinnin çənubidərək issiqirraq **Japon** denizi orunlaşqan. Japon denizinin bojida **Vladivostok** portı çajlaşqan.

Kərsitylyp etylgən deniz cegarlinidin başqa SSSR con quruqluq cegarilarqa ega. Qərptə sojuz bir qancə dələtlər

bilən cegarilinidu: Şimalij Muz okeani həm Fin qoltiqi arisida kətkən Finləndijə bilən bolqan cegara bar; Fin qoltiqidin çənup təripidə—ikki Baltiq jeni məmlikətləri—Estonijə həm Latvijə blən bolqan cegara etydu, ulardin ətkəndin kejin Polşa bilən, jənimü çənubtaraq bolsa, Qara denizgicə jeqin Ruminijə bilən bolqan cegara kelidu.

Sojuz yeyn qərbij cegara con əhmijətkə ege. Bunin arqliq biz qərbij Jevropa məmlikətləri bilən soda işini elip barımız. Biz bu cegarini xususən zehinlik bilən qoqdişimiz lazim, cynki qərbij Jevropinin faşist məmlikətləri—jeni dunda uruşıqa ot jaqqucilar bu jaqtin bizgə hücum qilişi mymkyn.

Zakavkazijidə, Qara deniz bilən Kaspij deniz arisida, Sovet Sojuzi Tyrkijə həm Iran bilən cegarilinidu. Iran cegarisi Kaspij denizinin şərqigərəkmə davam qildi. Bu cegaridin kejin neriraq Şərqtə Ávqanstan, Xitaj, Tuvin həm Monqol Xəlq respublikiləri ketidu. Bu cegarılarda əz xoşnilirimiz bilən xususən dostluq alaqıqa egimiz. Pytyń con kapitalistik dələtlər bu məmlikətlərni əzığə boj sunduruşqa və ularni əzlərinin kolonijiləri qılışqa tirişivatqan caqda, pəqət birlə Sovet Sojuzi həqiqəttə ularnın mustəqilligigə ixrar boludu.

Jiraq Şərqtə SSSR jeqindila Japonijə təripidin besip elinqan və əz kolonijisigə ajlandurulqan Mançuriyə bilən, xuddi şuninqa oxşa Japonijinin kolonijisi bolqan **Korijə** bilən cegarilinidu. Japonijə vojenşiniləri Mançurijini və Şimalij Xitajnın bir qismini tətip elip, Sovet Sojuziqa hücum qılışqa təjjarlinivatidu. Şərqij cegarını, biz zehinlik bilən saqlışımız kerək.

**Vəziplər.** 1. SSSR xəritisidə Arxangelskdin ciqip Igarkıqa baridiqan və Vladivostokqa baridiqan deniz jolini kərsytyňlar.

2. Jerim şar xəritisidə Leningraddin ciqip Odessıqə baridiqan deniz jolini kərsytyňlar.

3. Jerim şar xəritisidə Batumidin ciqip Vladivostokqa baridiqan deniz jolini təpiňlar.

4. SSSR xəritisidə Sovet Sojuzının quruqluq cegarilirni kərsytyňlar və cegaridaş dələtlərni atap ciqinlar.

### SSSR ystinin tyzylyşı.

SSSR nin kəpirək qismi pəs tyzlənliliklərdin ibarət. Bu pəstyylənliliklər Sojuznın Jevropa qismidiki kəpirək məjdanni pytyń qərbij Sibir və Ottura Azijinin con qismini egiləp

turudu. Ketyrəngylyklər biznin məmlikitimiznin məjdanida xelila az çajni egiləjdü. Çənubij cegara uzunlıqi bojicə taq Sirtlirinin tapi sozulqan.

SSSR nin həmmə Jevropa qismini degidəkla kən **Şərqij-Jevropa** tyzlyni egiligən. Pəst tyzlənliliklər arsida arılap—arılap bəzi çajlarda egiz əməs ketyrəngylyklər ketyrylydu, məsələn: Moskvanın qərbidərək şimaldin çənupkə **Ottura-Russ** ketyrəngylygi sozulqan; unin ystidin şərqqə və qərp-kə sojuznının Jevropa qismidiki con dərjalar ekip cyşydu. Unin şərqidərək, Volga dərjasının on qırılı bojlap, **Privolzskij** ketyrəngylygi jatidu, bu ketyrəngylyk Kujbişev şəhərinin jenidiki Volga darjasının buruluşuda xususən egiz. Bu jerdə Privolzskij ketyrəngylygi egiz tik jar bolup dərjaqa jeqin kelidu və bu jərnii **Ziguli** dəp atajdu. Şərqij Jevropa tyzlyni şərq tərəptin uzun, şimaldin çənupkə qarap sozulqan **Ural** taq sirtliri bilən cegarilinidu. Ural teqisi bək kona taq bolup, bək kyclyk buzulqan taqlar; ular egiz əməs, uların coqqilirinin pəqətla bəzi birliri  $1,5\ km$  din bir az egizirək.

Uralın şərq təripidə bək kən japilaq **Qərbiy-Sibir** pəs tyzlini çajlaşqan. Enəsej dərjasının şərq təripidə hər xil çajlarda taq sirtliri bilən kesilgən **Ottura-Sibir** jota taqları bar.

Sojuznının Ottura Azijə qismidiki ystilikmu pəs tyzlen-din ibarət; Aral deniz ətrapida bək kən **Turan** pəs tyzlini jatidu.

Sojuznının çənubidə taq sirtliri ketyrylydu. Jevropa qis-mida Qrim jerim arilinin çənubij deniz bojida egiz əməs **Qrim taqları** sozulqan; ular şimal tərəptin janta bolup ketyrylyp və çənup tərəpkə, Qrimnin çənubij deniz boji ta-pıqa tik tam bolup pəsijidu.

Qara deniz bilən Kaspij deniz arisida egiz **Kavkaz** taqlıri çajlaşqan. Ularnın taq sirtliri məngylyk qarlar bilən qap-lanqan taqlar bojlap muzluqlar sirilip cyşydu. Kavkaz coqqisi—**Elbrus**  $5,5\ km$  egiz ketyrylgən, unin **Kazbek** teqisi bir az təvənirək.

Turan pəs tyzlinin cətliridə Sojuznının Avropanstan həm Xitaj bilən bolqan cegarisida bək egiz və ciqışqa mymkyn bolmaslıq dəriçidiki **Pamir** taq məmlikiti bar. Unin ystidə SSSR nin ən egiz taqları—**Lenin coqqisi** (pik) və **Stalin coqqisi** (pik) (egizligi  $7\ km$  din kepirək) ketyrylgən.

Pamirnin şimalidaraq qərptin şərqqə qarap ən egiz taq-sirtliri—**Tjanşan** sozulqan.

Olərbij-Sibir pəs tyzlininin çənubij cətliridə, Monqulijə xəlq respublikisi bilən bolqan cegarida Altaj taqları çajlaşqan. Bu taqlar xelila egiz. Ularnın coqqiliridin nurqunlari məngylyk qar bilən qaplanqan.

**Vəziplər.** SSSR fizik xəritiliridə bu bəlyimdə ptytn atap ciqilqan pəstyzlənlərni, kətyrəngylyklərni və taqlarnı kərsytyňlar.

### SSSR nin qezilma bajliqları.

SSSR nin bək con möjdanidiki jər tegi hər xil bajliqqa egə, bu bajliqlar sojuznin sotsialistik egiligidə kən pajdili nilmaqta. U, bajliqların kepirək qismi padşa Rossijisidə ptytnləj pajdilinilmiqan və hətta məlym bolmiqan edi. Pəqət sovet quruluşu bu bək kəp bajliqlarnı actı; sovet təksyr-gycilrinin işliri bilən sojuznin jeni bək con bajliqları ecildi, braq bək kən möjdən hazırlıqca helimu təksyrgycilər təripidin toluqi bilən təksyrylgini joq. Bu təbiij bajliqlarnı pajdilinip, SSSR eż egiliginin hər xil bəlymlərini işinçlik halda əstyryvatidu, bu jolda kapitalistik məmlikətlərini qoqlap jətməktə və ozmaqta.

SSSR təmyr rüdisinin zapasi jeqidin dunjada birinci orunni alıdu. Təmyr kanlısı hər xil çajlarda çajlaşqan. Məsilən: Ukraynida — **Krivoj Rog** kanida, Qrimnin şərq qismında — **Kerci** kanida va **Ural** taqlırının nurqun çajlırida bar (məsilən: Ottura Uralda **Blagodat** taqları, çənubij Uralda **Magnitlıq** taqlar, jənimu çənuptaraq **Xalilovo** toqları Ural dərjası jenida). Buniñdin taşqırı Sojuznin Jevropa qismidiki mərkizidə, Kursk şəhərinin şərqidə sovet təksyrəşləri, təmyr rüdisinin bək kəp sanda zapasi barlıqını taptı, bu zapaslar başqa ptytn dunja təmyr bajlıqıqa baravər bolup ciqtı. Başqa nurqun çajlardımı təmyr rüdiliri tepiloqan. 1932 nci jili Kolsk jerim arılının şimalij qismida bək con təmyr kani tepiloqan.

Kejinki jillardiki sovet ecişləri şunindəkla mis rüdili-rimiznin zapas kanlırını kyclyk kəpəjtti. Burun mis rüdiləri bojicə ən baj rajon bolup Ural hesaplanqan; hazırkı vaxtta jənimu kepirək misnin zapas kani Qazaqistan SSR da tepiloqan; bu jərdə **Balxaş** kəlinin şimalij qərp bojida mis rüdisinin ən kəp kani tepiloqan. Mis rüdisi **Kavkazdimu** bar. Altaj taqlırının tarmaqlırında qoquşun həm sink

rudilirinin kani bar. Sojuznin hər xil qisimlirida alymin (qələj) rudisinin kani tepilqan.

Bu bajliqların həmmisi, məmlikətkə kerəklik metalların işləp ciqirilişlirini kən tərəqqijləştyrys ycyn asas bolup xizmət qildi, bu metallarni biz ilgiri hər dajim cət məmlikətlərdin kəltyridiqan edeq.

Uralda həm Sibirdə altun bar, altun qumlarni jujuş həm altuni bar taş çinislarni ugutus bilən bu altunlarni tazilap alimiz. Uralda nuroqun əlcəmdə başqa qimmət bahaliq metal—platinə ciqirimiz, bu metal altundinmu qimmət bahalinidu, Sovetlar məmlikiti dunja baziriqa platina berip turudiqan bardin bir məmlikət degidək bolup hesaplinidu.

Je qış əşjalirinin hər xil tyriliridinmu Sojuz az bajliqqa egə əməs. SSSR neft zapasi, bojicə başqa həmmə delətlərgə qariqanda baj. Neftnin asasij kanliri Kavkazda, Kaspij denizi jenida, **Baku** şəhəri jenida və Kavkaz taqlirinin şimalidaraq—**Grozniy** şəhəri jenida çajlaşqan. Biznin nefti bajliqimiz kejinki jillarnıq icida ecilqan kanlar bilən kəpəjdidi. Ural taqlirinin qərbəj janbaqirliri bojicə hərxil çajlarda neft tepilqan. Kaspij denizigə qujulidiqan Embə dərjasının Bassejnida, Pecorinin tarmaqlırında, Saxalinda və başqa çajlarda neftqa baj nuroqun jeni kanlar tepilqan.


Taşkəmyrinin zapasi bojicimu sojuz dunjada birinci orunlarnın birini egiləjdu. Ən kəp taşkəmyr ciqirdiqan çaj

- Don taşkəmyr Bassejnida (**Donbass**) çajlaşqan, bu Donbass Azov denizinin şimalidaraq, Don dərjasının on jenida çajlaşqan Donbassqa qariqanda Kuznetskij taşkəmyr Bassejni (**Kuzbass**) bir qancə həssə bajiraq, Kuzbass Sibirdiki Altaj taqlirinin şimalij tarmaqlırında çajlaşqan. Kəmyrnin əhmijətlik kani—**Qaraqanda** Qazaqıstan SSR niq şimalij qismida çajlaşqan. Şunindək Sibirnin şərq qismida, Sibirnin şimalida, Pecorida həm başqa çajlardimu kəmyrnin bək con kanliri tepilqan.

Moskvanın təvən jeqidiki **Moskva** bassejninin qonur kəmyr kanının əhmijiti az əməs. Qonur kəmyr jeqış maddisi çəhətidin sypiti bojicə Don kəmyridin pəsirək bolsima, lekin bu kəmyr ximijə sanaeti ycyn xammal bolup xizmət qildi.

Sovet sojuzinin ptytn çangallar tapi bojicə tarqalqan sazlıqlarda bək nuroqun torf kanliri jatidu.

Sojuznin nuroqun çajlırında tepilqan hər xil qezilma tuz-



Rəs. 42. SSSR nin qezilma bəjliqlirinin çajlinış xəritisi.

larnın egilikta con əhmijiti var. Kolsk jerim arılıda, **Xibin** taqlırıda jeşil taş—apatitnin nuroqun zapas kanlıri tepilqan, bunın sostaviqa fosfor kırıldı. Ximijə zavodlarında apatit etizliqlər yeyn fosfor kycəjtmiləri işlinidu. Xuddi şu kycəjtmini sojuznının hər xil çajlırlarda ciqirılıqan fosfortlar dənmə işlinidu.

Kama dərjasında, Berezniki şəhəri jenida kalıj tuzlular tepilqan, bu tuznının zapası şuncilik kəp, SSSR bu bajlıqının tepilişi bilən başqa həmmə dələtlər arısında birinci orunni aldı. Bu tuzlar şunindəkla sovet etizliqləri qya kycəjtmilər berip turdu.

Ximijə sanaeti hər xil produktilarqa aş tuzunu işləp ciqiridi, bu tuzlar Donbassta və başqa çajlıarda çajlaşqan, kanlardan taş tuzlar kərynişidimə ciqirılıdu həm tuzluq kəllərdin ciqiridi, bu tozluq kəllərdə, tuz kəl tegigə cəkyp qalidu, mundaq əzi tegigə cəkyp olturnup qalidiqan tuzluq kəllər — **Elton** həm **Baskuncaq** kəlləri — Volgının təvənki eqimi jeniqa çajlaşqan.

Glauber tuzi dəp atılıdiqan başqa sostavlıq tuz ximijə sanaetinin əhmijətlik xammeli bolup hesaplındu, bu tuz **Qarabooquz-gol** qoltuqida, Kaspij denizinin şərq təripidə typkə cəkyp olturnup qelip, dolqunlar arqliq deniz bojiqa ciqırıp taşlinidu.

Sovet jerinin tegidə mana şundaq hər xil bajlıqlar var.

**Vəzipa.** SSSR xəritisidə neft, kəmyr, temyr və mis rudilirinin əhmijətlik kanlırını kərsytyırlar.

### SSSR kəlləri.

Sojuzinin hər xil qisimlirida con kəllər var. Şimalij şərqtə nuroqun kəllər bar, bularnın ən conlular, biz əndi bilgəndək **Ladoga** və **Onega** kəlləri. Şərqij Sibirdə ən conqur **Bajkal** kəli jatidu. Ottura Azija qismida ən con tuzluq kəllər — **Kaspij** və **Aral** denizləri həm tuzlıqıraq con **Balxaş** kəli.

**Vəzipa.** SSSR xəritisidə bu bəlyimdə atalgan kəllərni kərsytyırlar.

### SSSR dərjalıları.

Sovet Sojuzının bək con tyzlənliridə con dərjalalar ekip etydi. Ularnın eqimləri tec və asta. Qişliqi ular bir qancə

ajlarqa tonlap qalidu, kəkləmdə eriçan qarlar syi bilən tolup, təşip dərja bojıqə ciqip ketidu (Volga dərjasının su tolqan vaqtiki kənlik 10—15 km - larqicə jetidu), lekin kək-ləmdikti jiçilqan sular kamajqanda dərjalar tezlişip ketip hətta ən con dərjalarnın jazlıqı tez boluşı kemə iyryşigə kaşila qılıdu. Şimalij Muz okeaniqə kən toluq suluq dərjalar ekip cyşydu; sojuznin Jevropa qismiqa — **Şimalij Dvina** və **Pecora** qujuludu; Sibirdə **Ob**, **Irtış** tarmiqiqa egə, **Jenesej**, Lena dərjalıri qujuludu. Qara deniz və Azov denizlirigə **Dnepr** həm **Don** qujuludu; Kaspij deniziga — Jevropinin ən uzun dərjası **Oka** ham **Kama** dərja tarmaqlarıqə egə bolqan Volga dərjası və Volginin şərqidərək **Ural** dərjası qujuludu.

Kavkaz həm Ottura Azijinin dərjələri egiz qar taqlırıdin ekip cyşydu. Taqlarda ular şaqırap və kəvyklisip çıralar bojicə ekip cyşydu. Taqdın tyzləngə ciqış bilən asta aqidudə latqi və arallar hasil qılıdu. Kavkaz taqlırıdin ekip ciqqan **Kuban** dərjası — Azov denizigə, **Terek** dərjası — Kaspij denizigə, ekip cyşydu. Aral denizigə Tjanşan və Pamir taqlırıdin **Sırdərja** həm **Atmudərja** ekip cyşydu. Oxot denizigə Sojuznin Mançurijə bilən bolqan cegarisi arqılıq ekip ətydiqan kən uluq suluq Amur dərjası ekip cyşydu.

Alaqa ycyn ərzən jollar hesavida kəllər həm dərjalarnın con əhmijiti var. Qəjərdə temyr jollar bolmisa şü jərlərdə şü kəmgicə dərjalar asasij alaqa jolliri bolup hesaplinidu. Bir dərjani ikkinci dərja bilən tutaşturudiqan kanallar jardimi arqılıq dərjalarnın əhmijətləri jənimü kycyjydu. Məsilən, Volga Baltiq denizigə qujuludiqan dərjalar bilən **Mariinsk** su sistemisi arqılıq tutaşturulıqan. Bu yol Volgidin ciqip unın **Şeksna** tarmiqi bilən menip Beloe keli arqılıq, kicik dərjalalar və ular arisidiki qoşuş kanali bilən Onega kələgicə ketidu; bu yol Onega kəlidin ciqip Sviri dərjası bilən Ladoga kələgə və Niva dərjası arqılıq ətyp Fin qoltuqigicə ketidu. Onega və Ladoga kəllirinin çənubij bojlari bojlap ajlanma kanallar kolanoqan cynki bu, kəllərdə kyclyk dolqunlar dərja kemiliri ycyn qorqunucluq boludu. 1933-nci jili Stalin namidiki **Belomor-Baltiq** kanilini quruşa bək con iş işləndi. Bu kanal Aq denizdin Onega kələgə və neridiki Fin qoltuqıqa serip kelişkə yol bolup xizmət qılıdu. 1937-nci jili Volgidin Moskva-rekaqa baridiqan kanal qurulışı tygydi. **Moskva** — **Volga** kanali dunjada ən con quruluşlardın biri. Bu kanal 128 km uzunluqqa egə. U qisqa yol arqılıq sovet

sojuzinin mərkizini Volga bilən tutaşturudu. Bunindin başqa bu kanal Volga syjinin bir qismini Moskva-rekasiqa elip qujudu, şunin bilən b illə Moskva-rekasi arqılıq kəmə jyryşini jaxşılaşdı. Şunin bilən bir qatarda Moskva — Volga kanalı Moskva şəhərinin su bilən təminliniş vezifisini həl qılıdu; cynki Moskva — reka Sojuzniş əsyvatqan pajtəxti ycyn jetərlik dəriçidə su berəlməs edi.

**Volga — Don** kanalının projekti işləp ciqılqan, bu kanal Volga arqılıq ketip barqan jyklərinin denizgə ciqış jolini hasıl qılıdu.

Dərja eqiminin kycini elektrostansılların işliri ycyn pajdilinidu. Bu halda su kyci otun ornida işlinidu. Şunin ycyn aq kəmyr dəjdu. Bu məxsət ycyn iştik aqidiqan taq dərjaliri kəprək onaj boludu, çənubij taqlıq cətliri: Kavkaz, Ottura Azijə, Sibirnin çənubij qismi, şunin ycyn aq kəmyrgə xususən baj. Lekin tyzlən dərjalırımı aq kəmyr hesəvida işliliklidu: Dneprda Jevropinin ən con **Dnepr** elektr stansisi işləvətidü; Volgida yc elektr stansijisinin quruluşu başlandı.

**Vəzipilər.** 1. SSSR fizik xəritisidə ən con dərjalarnı təpiňlar.  
2. Volgini başqa dərjalar bilən qoşudıqan kanalları kərsytynlar.

### SSSR nin klimat və əsymlyk bəlbaqları.

SSSR əzinin şimalij cətliri bilən qutup cəmbirinin aqisığa etyp ketidü və soq bəlbaqda jatidu. Sojuzniş başqa qalqan pptyn məjdənləri Ottura bəlbaqda çajlaşqan.

SSSR Atlantik okeanidin jiraqta turudu; u, Tec okean-din taq sırtlari bilən tosalqan, və pəqət Şimalij Muz okeanının təsiri Sovet məmlikitinin məjdəni bojicə jiraq çənupkə kirip ketələjdu. Şunin ycyn SSSR territorijsinin kəpirək qismida klimat kontinentalliq: bu klimat soq qışı, issiq jezi və həl jeqinnin az cyşyşı bilən pərqlinidu. Biraq klimatının kontinentalliqi həmmə jərdə birdək əməs. Oşerptə bolsa Atlantik okeanının təsiri bolup turudu, bu jərdə jam-qur nurqun jağıdu, qışı issiqiraq jezi salqiniraq bolup turudu. Şərqqə-qarap qancə jiraqlaşsaq, şuncə klimat quru-quraq, şuncə qışı soqiraq, şuncə jezi issiqiraq boludu. Sojuznin Ottura Azijə qisminin Aral deñizi jenida klimat alahidə quruqliqi bilən pərqlinidu.

SSSR nin ən soq çajliri və həttə pytyn şimalij jerim şar Sibirnin şimalij şərqidə çajlaşqan. Bu jərdə, Jakut respublikisidiki Verxojansk şəhəri jənida  $70^{\circ}$  qicə soqlar bolup turdu. Bu vaxtta həmmə nərsə havada tonlap qalidu, simap termometrda tonlap qalidu, həl dərəxlər tonlap qelip, təmyrə oxşəş qattiq bolup qalidu. Dəm alqanda cıqidiqan hava da coku muz kərynyşidə bolup tonlap qalidu.

Sojuznin çənubij qismidiki Qrimnin çənubij qırqaqları və Kavkaznın Qara deniz bojlari, şimal tərəptin taqlar bilən toralıqan bolup, tropikqa jeqin klimatga ega. Bu jərdə qış pytynləj soqsız degidək issiq, jaz bək issiq boludu.

Sojuznin əsymlygi klimatqa nisbətən hər tyrlyk. Sovet Sojuziqa Şimalij Muz okeanının aralları qarajdu. Ular bək qattiq soq klimatqa ega, uların kəpliridə bək con məjdənlər muz bilən qaplanqan.

Padşa vaxtida uların kepirək qismi çansız bolup turatti. Lekin şimalni əzləştyryş ystidə sovet hakimijtinin planlıq işləri nəticisidə, sovet təksyrgycilirinin qəhrimanlıqliqi nəticisidə bu arallarda hazır adəmizat jaşajdiqan bolup qaldı. Nurqun qutup arallırda ilmij stansiliri qurulqan, bu stansilar hər kyni hava ystidə və muzların ahvalları ystidə pajqaşlar elip berip, radio arqılıq ez pajqaşlarını səzləp xəvər berip turudu. Bu stansilarqa tajinip, Sovet Sojuzi kejinki jillarda Sovet Sojuzının deniz bojlari bojicə Muz okeani arqılıq paroxodlarının toqri hərikət qilişlərini jaxşıləp jolqa qojalidi. 1932-ci jili sovet muz jararı „Sibirəkov“ birinci qətim Arxangelskin Beringov boquziqicə bolqan pytyn jolni menip ciqtı. Kejinki jillarda bu yol deniz arqılıq alaqa qilişi ycyn toluqi bilən əzləştyryldi Şimalidiki deniz joli biznin azijə şimalinin jiraq oblastlarını və jiraq şərqni SSSR mərkizi bilən kyclyk tutaşturudu.

Şimalij Muz okeani qırqaqlırının uzunluğu bojicə Sojuznin Jevropa və Azijə qismalarında tundra tapi sozulqan.

Padşa Rossijisidə tundra bir az və qeleq xəlqlər jaşajdiqan jər bolqan edi. Sodigərlər və padşa cinovnikləri ularni joq səzlərgə tojquzup və hər qandaq jollar bilən aldap eksploatatsijsə qilip, kəmbəqəlləştyrgən edi. Bu xəlqlər buqiciliq, ociliq və beliq tutuş bilən aranla degidək qarnini baqatti.

SSSR da tundra jeni turmuş bilən jaşap kətti. Sovet hakimijtinin jardimi arqılıq jərlilik xəlqlər buqiciliq kolxozlı-

rini ujuşturuş nəticisidə jəxsi (halliq) turmuş kəcyrışkə başlıdi. Bu oqların con kolxozi padiliri sovet sojuziqa qımmətlik produktilar berivatidu: Məsilən, tundridin buqa gəsi ci-qirilidu, teriliri qəmmətlik bolqan zamşa işləpciqirişqa ketidu. Kolsk jerim arılıdiki tundrlarda, sovet alimlirinin təkşyrəşliri arqılıq con qezilma bajlıqları tepilqan, kanlar və zavodlar pəjdə boldı, jeni sotsialistik Kirovsk şəhəri əsyp jətti, unında on minlarcə xəlq jaşajdu. Sovet alimliri ptytn tundra bojicə ta Şimalij Muz okeanının deniz bojlırıqicə di-xancılıq qılış mymkynligini ispatladı. Kək-tatlılar ycyn bu jərdə şaraitlar xususən jeqimliq bolup ciqqan.

Tundra egiliginin əsyi bilən birlikdə Tundra xəlqlirinin mədənij əsuş dəriçisinin ketyrlyşı boluvatidu. Tundrida məktəplər, kooperativlər, kesalxanılar, malduxtur jardəmlirinin punktları və şuniñqa oxşalar qurulmaqta.

Tundrinin çənubij təripidə çangallar tapi jejilqan. Bu tapnin şimalij qisimlirida bək con məjdanni tajga egi-ləjdü, tajga çənup tərəpkə kətkəndə arılaş və jopu-maqlıq çangallar bilən almışındu. Çangallar Sovet Sojuzi məjdənin təndin tolisini egiləp turudu.

Şimalij Amerikida və qərbij Jevropida, kapitalistik egi-lici şaraitlarda çangallar nurqun çajlarda ptytnləj kesip, qırıp taşlanqan. Sovet Sojuzi başqa həmmə məmlikətlərgə qariqanda çangalqa bajiraq. U planlıq çangal egiligini kən halda kəpəjtəmkətə. Mundaq egilikdə çangallarnı kesip, qırıp taşlaş joq. Çangallarnın bəlgylək üçastkları bojicə planlıq kesip elip, ular orniqə jeni dərəxlər əstyrəmkətə.

Çangalların çənupdərək dalaclar tapi çajlaşqan. SSSR Jevropa qisminin çənubidə qaratopuluq dala kəptin beri „adəm turarlıq“ jərlər bolup qaldı. Dalalarnın ptytn məjdani hajdalqan və buqdajlar terilgən. Bu jərdə sojuznının başqa qisimliriqa qariqanda ptytn dixan egilikləri kolxoza-raqa ujuşıldı, bu jərdə sovxoziłar ujuşturuлоqan — bu sovxoziłar dunjada ən con dan fabrikiliri bolup hesaplinidu.

Qazaqıstan Sovet Sotsialistik respublikisiniñ Kaspij va Aral denizləri jenida çajlaşqan quruq dalalıri ilgiri ptytnləj degidək pəqətlə carvucılıq ycyn pajdilinilqan edi. Qazaqlar əz padiliri ycyn qışqi ozuq təjjarlımatı. Padilar jil boji dalilar bojicə otluşup jyryşətti; kəprək dalilar muz qatlımı bı-lən qaplanqan çutciliq vaqtalar bolup turudiqan, nəticidə bir qancə kynlərgicə acarcılıqtin nurqun hajvanlar əlyp, qiri-

latti. Hazırkı vaqtta Qazaqistanda maşına bilen ot cepiş stansiliri qurulqan. Bu stansilarda ot-cöplər təjjarlajdu, bək jaxşı hajvanlar nəsillirini ciqirip turudu, sovxoziq qurulqan; bəzi çajlarda dalalar hajdalqan, bu hajdalqan axtamilarqa buqdaj, kaucuk beridiqan (rezinka təjjarlaş ycyn) əsymlyklər və başqa qımmətlik texnika əsymlykləri terilib əstyrlivatidu. Qazaqistan dalalirida mis ruditiri, kəmər, neft və başqa pajdiliq qezilmilarnın bək con kanlıri tepilqan; bək con mis eritidiqan zavodlarnın qurulışı başlandı.

Sojuznin Ottura — Azıjə qismida klimat xususən quruq bolup, biznin — **Qaraqum** və **Qızılqum** cəllirimiz bar. Sovet hakimijiti təripidin bu jərdə qilinivatqan con suquruş işləri, cəllərinin bir qismini paxtiliq etizliqlərə ajlandurup ylgyrди, ilgərki vaqtarda pəqətla təgə karvanları jyrələjdinqan jərlərdə bolsa, avtomobil alaqiliri tyzyldı.

Sojuznin soq şimalidin taqlar bilən tosalqan cənubij qismindrə, Qrimnin cənubij deniz bojida və Zakavkazijidə SSSR-nin tropik qərəqin oblastlari çajlaşqan. Bu jərdə sapaqliq yzylmlər, caj, mögylyk dərəxlər əstyrylydu. Bu jərdə Sovet Sojuzinin kurortlari çajlaşqan.

Şundaq qılıp, əzinin təbii bajliqları, topulular, pajdiliq qezilmiləri, çangallar və başqilar bojicə biznin Sojuz başqa məmlikətlər arisida bolqan birincilik orunlarnın birini egi-ləjdü. Bu bajliqlar padşa Rossjisidə jəki pytynləj pajdilinmastın jatattı. Jəki bolmisa kapitalistlar təripidin əzinin baj boluşı ycyn jirtqicilərə pajdiliniştəti. Hazırkı vaqtta bək kən məmlikətnin həmmə bajliqları biznin sotsialistik egiли-miznin tərəqqij qilişi ycyn və Sovet Sojuzida jaşıquci xəlqlər rahətligi ycyn xizmət qılıdu.

- Vəzülpər.**
1. SSSR qandaq klimat bəlbaqlırıda çajlaşqan?
  2. SSSR klimitiqa qandaq deniz və okeanlar təsir qılıdu?
  3. Xəritidə (rəs. 30)unin əsymlyklər bəlbaqlırını kərsytyňlar.

### SSSR xəlqləri.

Sovet Sojuzida 170 467 186 kişi jaşadı. Pəqətla Xitaj və Anglijinin kolonijisi bolqan Hindistan SSSR qərəqanda kəpirək xəlqqə ega. Biznin xəlqlər bək con məjdənlar bojicə tarqalqan.

Biznin sojuzda xəlqnin ziqliqi unin hər xil qisimlirida

hər xil. Sojuznin Jevropa qismida bu ziqliq 1 kv. km - qə ottura hesap bilən 26 kişi toqri kelidu. Biraq Sibirnin ən cət şimalının bək con məjdənlirida bəzi çajlarda 20 kv. km - qə 1 kişi toqri kelidu.


SSSR xəlqliri hər jili 3 mln. din artuqraq kəpyjdü. Biznin məmlikəttə jildin jılıq tuquluş kəpəjməktə. Əlyş bolsa xelila kamajdi. Revolytsijə eksploatatsijini işsizliqni joq qılış bilən biznin məmlikəttə işçi və dixanların ahvalini tox-tavşız jaxşılımaqta. Əjnə şundaq bir vaqtta kapitalistik eğilinin krizi kapitalistik məmlikətlərin əmgəkcilirini işsizliq, joqsuzciliq və acarcılıq qorqunuşcilioğla ducar qılmaqta, əlyim kəpəjməktə, tuquluş azajmaqta, kejinki jillarda bəzi bir kapitalistik məmlikətlər xəlqnin əsyışigə ptyynləj egə əməs.

SSSR xəlqlirinin kəpirəgi — ptyyn xəlqnin 79% — jezilarda jaşajdu, şəhər xəlqliri pəqət 21% -ni təşkil qılıdu. Biraq kejinki jillarda məmlikətni industrləştyryş bilən şəhərlər bək capsan əsməktə: Məsilən, Moskva, Leningrad və sojuzluq respublikaların pajtəxtləri əsməktə, başqa sənət mərkəzlərimi əsməktə, jeni şəhərlər pəjda boldı, Məsilən: çənubiy Uralda Magnitogorsk şəhəri, Qazaqistan SSR da Qaraqanda şəhəri, Taçigistan SSR — da Stalinabad şəhəri və başqa nüroqun şəhərlər pəjda boldı.

Sovet sojuzinin xəlqliri bir qancə onlap hər xil millətlərdin ibarət. Padşa hökymiti russ əməs millətlərni xususən eqir ezişqa və eksploatatsijigə məcbur qılqan, ularnın millij mədənijətlərinin əsyışigə erik bərmigən, millətlər arisida dyşmənlik tuqdurqan: Məsilən, bir millətni ikkinci inillətkə qarşı qojup eçlyk tuqdurqan. Bu millij eziş və hoquqsuzluq ptyyn eqirliqi əmgəkcilər jəlkisigə cyşkən, bu əmgəkcilərni ikki jaqlap: padşa hökymiti və əz burzuazisi toripidin əzgən. Russ əməs millətlər çajlaşqan nüroqun rajonlar, kolonijilər ahvalida jaşaşqan. Bu rajonlarda synij halda egiilik və mədənijət əsyışlərini toxtutup turqan; eqir eksploatatsijə və səjasij jaqtin ezişlər u, rajonlarnın xəlqlirini namratciliq və əlyip tygəşkə səvəpci bolqan.

Uluq Oktəbr Sotsialistik revolytsijisi səjasij millij ezişlərni ptyynləj joq qıldı: Həmmə xəlqlər azat və tən hoquqsuzluq bolup qaldı; bularnın həmmisi əz ixtijari bilən dostluq Sovet Sotsialistik respublikalar Sojuziqa birləşti. Sovet hakimiji tyzylyş jilliridin beri, SSSR hökymiti jardimi bilən

Res. 43. SSSR'da her XII yıldızlı devletde yaşadı.



ular öz egiligin kənəjtmişdə, özinin maddij ahvalini jaxşılıdi və öz mədənijitini kətərdi.

Biznin məmlikət, padşa vaqtidiki mədənij jaqtin qeleg boluşlıqtin ciqip, dunjanın aldinqı məmlikətlirinin birigə ajlandı. Məmlikətnin dajimij və capsan əsyvatqan maddij jaqtin jaxşılıni, unin mədənijitinin kətyrlyşigə səvəp boldi. Bizdə hazır umumən alqanda con jaştiki xəlqlərinin savatsızlıqi tygytyldi. Texi jeqindila ptytnləj degidək bir tutas savatsız bolqan nuroqun az millətlər: məsilən cerkeslar, həmmisi degidek savatlıq bolup qaldı. Bizdə umumij məçburij başlanquc təlim kirgyzylgən. Xəlqlərinin kitaplarqa muxtaşlıqi kyclyk əsti. Besilip ciqivatqan gezitlərinin sani sovet hakimijiti jilliridin beri 14 həssə kəpəjdidi. SSSR ilimniñ bək con dunja mərkəzliridin biri boluvatidu. Unin alimliri fizikida, ximijidə, meditsenida, biznin məmlikətnin pajdiliq qezilmilirini əgynış işidə, şimalij məmlikətlərni və başqa bilim tarmaqlırında bir qatar xojma jaxşı içadij ecişlərni kərsətti. Hətta burzuazijə alimlirinin ixrarlıqi bojicə biznin məmlikəttikigə oxşaş, ilim mundaq xəlq hərmiti və həkymət jardimi bilən dunjada biznikidin başqa hec qəjərdə pajdilanmajdu.

### SSSR nin dələt tyzylyşı.

SSSR işçi və dixanlarnıñ Sotsialistik dəliti. Uluq proletar revolutsijisi 1917 nci jili Oktəbr ejida biznin məmlikətə kapitalist və pomeşciklərinin hakimijitini məngylyk joq qıldı.

Kapitalist məmlikətliridin toqridin-toqri hərbij jardəm aloqan burzuazijə—pomeşciklərinin revolytsijigə qarşı bolqan qalçırlarca tosqun qılışlırıqa qarimastın, biznin məmlikətnin işçi həm dixanlırıcı jıl davam qılqan bək qattıq grazdanlar uruşida mətezniklərni və interventlərni jenip ciqip və şunın bilən billə biznin ptytn məmlikət bojicə sovet hakimijitini qurdi.

Ptytn jər, jərnin tegi, su, çangallar, həmmə fabrikilar, şaxtilar, təmyrzollar, zavodlar, bankilar, əlaqa bajlıqları məmlikətə sovet dələt mylki, jəni ptytn xəlq mylki bolup hesaplinidu.

Ptytn eksploatatorlar sinipi bizdə joq qilinqan. Adəm təripidin adəmni eksploatatsijə qılış məngylyk joqutulqan, sinipsiz əməkçi qurulmaqta və sotsializmının asasij məxsiti: „Hər bir kişinin unin qabiliyətligi bojicə, hər bir kişigə unin əməkçi bojicə“ degən şeari orunlanmaqta.

1936 nci jili 5 nci dekabrdə SSSR sovetlirinin VIII-nci nəvəttin taşqırı ptyyn sojuzluq sjezdi SSSR nin jeni konsitutsijisini—biznin Sovet dölitinin asasij qanununu təstiqlidi. Bu qanun Lenin işini işiniclik davam qılquci biznin uluq dahimiz joldaş Stalinin qoli bilən jezilqan Uluq Sotsialistik Konstitutsijədə—jəngən Sotsializmin Konstitutsijisidə—biznin təripimizdin jenip alqan ptyyn dunja tarixi sotsializm utuqları, uluq huquqlar və sovetlar məmlikitinin grazdanlırinin muqaddəs vəzipiliri jezilqan.

Stalin Konstitutsijisi SSSR grazdanlırinin həmmisini əməgək, dəm eliş, qerilarnı təminləş, bilim eliş hoquqi bilən təmin qılıdu, xotun-qızlarqa egilikə, dələt, mədənijət və çəmijət—səjasij turmuşidiki ptyyn tarmaqlarda ərlər qandaq hoquqqa eگə bolsa şundaq hoquq beridu, SSSR nin ptyyn grazdanlıriqa qandaq millət və iriqtin ekənligigə qarimastın tən hoquq bərgən.

SSSR grazdanları əmgəkcilər mənfəetiğə muvafiq qanun bilən işəndyrydu: məsilən, sözgə, mətbuatqa, azatlıq, maçlıskə, mitingiqa, koca namajışliriqa və demonstratsijilərgə azatlıq, içtimaij ujuşmilarqa birlışışkə hoquq bilən təminlididu. Bu azatlıqların bəzi birləri burzuazijə—demokratik məmlikətlərinin konstitutsijiləridimə jezilqan, lekin iş jyzidə ular orunlanmastın, kapitalistik məmlikətlərdə əmgəkci xəlqlər hoquqsuz qalidu. Sovet Sojuzının grazdanlırinin hoquqları bolsa pəqətla biznin konstitutsijidə jeziliplə qalmıqan bəlkı grazdanlarnın həmmisi sovet hakimijitinin utuqları bilən toluq təminləngən, biznin tərəptin eگə bolunqan utuqlar bilən təminləngən.

SSSR Konstitutsijisi grazdanlarnın vəzipiliri toqruluqmu səzləjdü. SSSR nin hər bir grazdani SSSR Sojuzının Konsitutsijisiga reajə qiliş, qanunlarnı orunluş, əmgək intizamini saqlaş, içtimaij qərzgə toqruluq bilən alaqa qiliş, sotsialistik umumij turmuşının jol-joruqlırını hərmətliş, umumij sotsialistik mylkini sovet qurulışının egilik və dəxilsiz asasıdək vətənimiznin bajlıq mənbə'ij və qudritudək, həmmə xəlqlərinin barlıq və mədənijətlik turmuşının mənbə'idək ajiş və kycəjtisi lazim.

Vətənni qoqdaş hər bir SSSR grazdanının muqaddəs vəzipisi bolup hesaplinidu, işçi-dixanlar Qızıl ərmijisida hərbij xizmət qiliş SSSR grazdanlırinin pəxri vəzipisi.

SSSR da həmmə hakimijət əmgəkçilərinin sajlıqan depu-

tatlırı Sovetinin işi şəhər va jezilarnın əmgəkciliriga qaraşlıq. Əmgəkcilər deputatlının həmmə Sovetliriqa deputatlar sajlaş joşurun avaz beriş arqliq umumij tən və toqridin-toqri sajlaş huquqiqa asasan sajlinidu.

Pəqətla biznin sajlaş qanunimiz həqiqətən toqri umumij sajlaş huquqini təminləjdü, burzuazijə demokratik dələtlirinin birimi mundaq hoquqni bilmajdu və ega əməs. Biznin sajlaş qanunimiz sajlaş vaqtarda həmmə grazdanlar oqavaz hoquqini berip qojudup, hec qandaq agahlanduruşni və cegari-laşni bilməjdü: biznin məmlikətinin 18 yaşqa jətkən həmmə grazdanları, xotun-qız həm ərlər dəp ilqəq qilməstən, ular-nın millətlirigə qarımastın sajlaş və sajlinış hoquqiqa ega.

Həmmə grazdanlarının tən sajlaş hoquqi şunindəkla qanun bilən təminləngən: həmmə grazdanlar sajlaşlarda tənlik asaslarda qatnişidu; hər bir grazdan pəqət birlə avazqa ega. Həmmə sovetlərinin deputatları toqridin-toqri sajlaşlar joli bilən sajlinidu.

Sajlaş vaqtırıda toluq ərkinlik və joşurun avaz beriş təminləngən. Bəlgyləngən sajlaş bylleteninin ylgysını sajlıquci təripidin pecətlinib həmmə ycyn bir xildiki kənvert icigə selip caplinidu və uni sajlıquci əz qoli bilən sajlaş sanduqıqə taşlaşdı.

Sajlaş vaqtırıda ptytn içtimaij ujuşmilar və əmgəkcilər ujuşmiliri, şunindək idarilər bojicə işçi həm xizmətcilərinin umumij məclisliyi, qızıl əskərlər—hərbəj qismlar arqliq, di-xanlar—kolxozlar arqliq, sovxozlərin işci həm xizmətciliyi—sovxozlər arqliq kandidatlar kərsytyşigə həqqliq.

Sovet Sotsialistik Respublikalar sojuzi tən hoquqluq Sovet Sotsialistik Respublikilərinin ixtijarij birlisiğə asasən hasil bolqan sojuzluq dəlet bolup hesaplinidu.

SSR əz, əz ixtijarlı bilən birləşkən on bir sojuzluq sovet sotsialistik respublikiləri kirdi. Oğerbij cegarida **Belorussiјə SSR** (pajtəxti—**Minsk**) çajlaşqan; çənuptə, Qara deniz və Azov denizinin bojlırıda **Ukraina SSR** (pajtəxti—**Kiyev**) çajlaşqan; Zakavkazijidiki Kavkaz taq sirtlərinin çənubij təripidə yc sojuzluq respublikalar: **Gruziјə SSR** (pajtəxti—**Tibilisi**), **Ərmənstan SSR** (pajtəxti—**Erevan**) həm **Əzərbəjçan SSR** (pajtəxti—**Baku**) respublikiləri çajlaşqan.

Sojuznının Ottura Azijə qismında bəş sojuzluq respublikalar çajlaşqan: Bularnın biri: **Qazaqstan SSR** (pajtəxti—**Alma-Ata**) bolup Turan pəs ryzlininin con qismini egiləp turudú;

ikkincisi **Qiroqizistan SSR** (pajtəxti—**Frunza**) bolup Xitaj bilən bolqan cegaridiki Tjanşan taqlırıda çajlaşqan; ycinci si **Tyrkmənstan SSR** (pajtaxti—**Aşxabad**) bolup Kaspij deñizinin şərq təripidiki Iran bilən bolqan cegarida çajlaşqan; bunın şərq təripidə tətynci respublika—**Özbəkstan SSR** (pajtəxti—**Taşkent**) çajlaşqan; jənimü şərqtərək Avqanistan həm Xitaj bilən bolqan cegarida bəşinci respublika — **Taçikistan SSR** pajtəxti—**Stalinabad**) çajlaşqan.

Başqa ptytn qalqan jərlərni sojuzluq respublikilarnıñ biri bolqan ən con **Rossijə** Sovet Federativ Sotsialistik Respublikisi—**RSFSR**—(bu respublikinın pajtəxti və ptytn Sojuznının pajtəxti—**Moskva**) egiləp turudu.

Sojuzluq respublikilar qarimiqiqa kirgən millətlər avtonomluq Sovet Sotsialistik respublikilar və avtonomluq oblastlar kərynyşidə əzlinin millij əz-əzini idarə qilişliq hoquqqa ega.

RSFSR qarimiqiqa on jəttə avtonomluq respublikilar kirdi. Finləndiyə bilən bolqan cegarida **Karel ASSR** bar, Jevropa qisminin şimalij şərqidə bək kən bolqan **Komi** avtonomluq respublikisi çajlaşqan, ottura Volgida **Mordva**, **Cuvaş**, **Marij**, **Tatarstan**, **Udmurdstan** avtonomluq respublikiləri orunlaşqan, Volga boylap təvənirəktə **Povolze nemis-lirinin ASSR** və Kaspij denizi jenida **Qalmaqlar ASSR** çajlaşqan. Qrim jerim arilini Qrim ASSR egiligən. Kavkaz taqlırının şimalij jan baqrıda bir qancə avtonomluq respublikilar bar; bular təvəndikidin ibarət: **Kabardino-Balkar**, **Şimalij-Osetin**, **Ceceno-Inguş** və **Dağıstan** avtonomluq respublikiləri. Ural taqlırının çənubij qismida **Başqirtstan ASSR** çajlaşqan. Şərqiş Sibirdə Muz okeanının deniz boylarıq jəqin **Jakut ASSR**-nin bək con məjdani çajlaşqan Bajkal kəli jenida **Burət-Monqol ASSR** bar.

RSFSR nin başqa məjdənləri oblast və krajlarqa bəlynən. Hər bir krajinin qarimiqiqa millij avtonomluq oblastlar kirdi; məsilən Uzaq-Şərqi krajiqa Jevrej avtonomluq oblasti kirdi.

USSR əz qismiqa **Moldava** avtonomluq respublikisini qoşdu. Şunindəkla Gruzin və Əzərbəjçan SSR nin qarimiqiqa millij avtonomluq respublikilar və oblastlar kirdi. **Özbəkstan SSR** qarimiqiqa **Qara-Qalpaq ASSR** kirdi.

SSSR da dələt hakimijitinin juqarqi organı bolup SSSR nin Alij Soveti hesaplinidu. Bu Alij Sovet ptytn umumij,

tən, toqridan-toqri salaş huquqının joşurun avaz berişiqə asasən sajlinidu. Alij Sovet ikki palatidin: Sojuz Soveti və Millətlər sovetidin ibarət. Sojuz Soveti ptyyn Sojuz graz-danlırı təripidin sajlinip, ularnın millitigə ajirmastın SSSR nin ptyyn əmgəkcilirinin umumij mənpəeti ycyn iş qılıdu. Millətlər Soveti bolsa sojuzluq və avtonomluq respublikilar, avtonomluq oblastlar və millətlər okruglirinin vəkilliridin ibarət boludu: bu sovetkə hər bir sojuzluq respublikilardin 25 deputat, hər bir avtonomluq respublikilardin 11 deputat, hər bir avtonomluq oblasttin 5 deputat və bir Millij okrug-din 1 deputat normisi bojicə sajlinidu. Millətlər Soveti SSSR xəlqlirinin əmlyk ailisigə kiridiqan hətta ən az millətlərinin əzигə məxsus mənpəətlirini alahidə kərsytyp turuş məxsitigə ege.

Alij Sovet Sojuzinin ptyyn qanunlarını təstiqləjdü.

Alij Sovet dələt hakimijitinin juquri çonqruş və bujrıq beriş organı bolqan SSSR Xəlq Komissarlar Sovetini təşkil qılıdu.

Alij Sovet biznin məmlikətnin ən juquri sud organı bolqan — SSSR Alij Sudini sajlajdu.

**Vəziplər.** 1. SSSR nin hər xil xəlqliri qəjərlərdə jaşıqanlıqını xəritidə (rəs. 43) qaranlar; SSSR nin administrativ xəritisidə u xəlqlərinin çajlışını kərsytyňlar.

2. Xəritidə (rəs. 38) Xəlqnıq ən kəp və ən az zic oltrudiqan çajlırini təpiňlar.

3. Sojuzluq respublikilarnı və ularnıq baş şəhərlirini kərsytyňlar.

4. SSSR nin administrativ xəritisidə bu bəlymdə kərsytylgən avtonomluq sovet sotsialistik respublikilarnı kərsytyňlar.

5. Əz oblastlirlərini (krajlirlərini) və əz oblastlıq mərkizinləri kərsytyňlar.

## SSSR egiligi.

Padşa Rossijisi qeleq, kəmbəqəl və egilik jaqtın kycsiz məmlikət bolqan edi. Rossijidə Fabrik — zavod sanaeti başqa məmlikətlər bilən seliştürəqanda kycsiz tərəqqij qılınlıqan edi. Rossijinin mərkəzidə pəqət bir az rajonlar sanaət rajonlari bolqan. Jeza egiligimu şundaq bək qeleqliqi bilən pərqlinatti: Məsilən, padşa Rossijisinin xususən dixan və pomeşcik egiliginin işi, almaşturup terişnin soqa, ximijəvi kycəjtmilərinin joqlıqı, kam hosulluq bolüşidin ibarət edi.

Sovet hakimijiti ez aldiqa aldinqi kapitalistik məmlikət-lirini texnika-iqtisadij jaqtin „qoqlap jetiş və ozup ketiş“ vəzipisini qojsi həm utuqluq bilən orundavatidu. Biznin sotsialistik məmlikitimiznin egiliyi ptyyn qollunuş və mymkynlyklərni hesaplaşqa asasən ilgiri tzyylən plan bojicə tərəqqij qılınvatidu. Utuqqa ege bolqan Stalin bəş jilliqi biznin məmlikətni qeleqliqtin ciqirip quvvətlik sənət məmlikitigə, sotsializmniñjenilməs qorqanoqja ajlandurdi. Sənət pəqətlə mərkəzdə esyp və tərəqqij qilip qalmidi, bəlkı padşa Rossijisidə məmlikətnin ən qeleq qisimliri bolqan cətlərdimu sənət əsti və tərəqqij boluvatidu.

Sovet sojuzinin qoqdaş kyci əlcygysiz juquriqə əsti, biznin uluq sotsialistik məmlikitimiz bizgə huçum qilişqa ajlanqan hər bir dyşmənnin bit-citini ciqirip joq qilişqa kyci jetidu.

Sotsialistik sənətnin əsyi məmlikətni elektr ləşkə asaslinidu. SSSR-nin hər xil qisimlirida onlap con elektr stansiliri quruldu. Bular fabrik və zabod, şəhərlər həm jezilarqa elektr quvvitini berivatidu. Elektr stansilirinin ən coni bolup Dnepr stansisi (**Dneproges**) hesaplinidu. Egiz plotinilar bilən tosalqan Dnepr elektr stansijisinin bək con maşinilərini hərikətkə kəltyrydu, Dneproges yenidiki con zavodlar elektr quvvitidə işləvətildi, elektr quvviti bək jiraqlardiki zavodlar kolxozlar və sovxoziqlar qımı əvətilidu. **Volxov**, **Svir** elektr stansilrimu şuninqə oxşala su kyci bilən işləşvətildi. Başqa elektr stansiliri hər xil jeqış əşjasidin pajdilinidu. Con torf sazlıqlarının torfi bilən Moskvadın jiraq əməs jərdik: bək con **Şatur** elektr stansijisi, Podmoskva bassejninin qonur taşkömyri bilən **Kaşir** elektr stansijisi, don taş kömyr şaxtisinin qaldıq taşlandıqları bilən **Şterov** elektr stansijiləri işləşvətildi.

Sənətnin hər xil tarmaqları tərəqqij qıldı və əsti. Çənubij Uralda, Magnit taqlarıjenida, dunjada ən con zavodların biri bolqan **Magnitogorsk** metallurg zavodi quruldu. Bu zavod bu jərdə ciqirilidiqan rudilardın, Kuznetsk və qara-qandidin kəltyryldiqları taşkömyr bilən cojun həm gan işləp ciqiridu.

Kuzbasstiki kömyrgə ən baj kan jenida **Stalin namidiki** metallurg zavodi quruldu, u, rudini magnitliq taqdın alidu.

Maşına işləş işi şundaq tərəqqij qıldıki, hətta sovet zavodida biz işləp ciqiralmajdigan maşınlar joq əndi. Padşa

Rossijəsidə avtomobil sanaeti ptyynləj joq edi, hazır bolsa Moskva həm Gorkijda ən con avtomobil zavodları işləvatidü.

Xarkov, Stalingrad, Celəbinskidiki zavodlarda traktorlar; Saratov həm Zaporozediki zavodlarda kombajnilar işləp ciqirilivatidü.

Jeni ximijəvij sanaətlər əsyp jətti, bu sanaətlər hər xil mallar etizliqlər ycyn kycəjtmə, bojaq, dora və başqılarnı berip turudu. Uraldiki Bereznikida, kaliy tuzlını işləp ciqirivatidü. Podmoskvadiki qonur taşkömür bassejnida **Stalino-gorsk**, Moskvanın təvən jeqida **Voskresensk** ximijə kombinatlıri işləvatidü.

Toqumacılıq sanaetimü əsyvatidü; kona toqumacılıq rajon-liridin Moskva həm Ivanov oblastliridikidin başqa paxta əstyrylidiqan rajonlarda jeni toqumacılıq fabrikiliri: Ottura Azijidə və Zakavkazijidə quruldu.

SSSR da kəlliktivləştyryş asasida jeza egiligimu typ to-muri bilən başqidin, quruldu. Ilgərki zamandiki tar taplıq jalquz dixan etizliqləri orniqa bək kən kez jətməjdioqan kolxoz həm sovxozlarnın etizliqləri jejilqan. Kona zaman sapanlıri (qoş) orniqa etizliqlərda bək myrəkkəb maşınilar; traktorlar və kombajnilar işləvatidü, ximijəvij kycəjtimlər qollunilivatidü. Biznin jeza egiligitmiz dunjada ən con və aldinqi səptiki egilik bolup hesaplinidü.

Sovet Sojuzinin bək kən məjdənida təbiij şaraitlarnın hər xil boluşı biznin məmlikətkə kerək boludioqan hər xil jeza egilik əsymlyklirini əstyryşkə mymkynlyk beridü. Ottura Azijə həm Zakavkazijinin suqurilidiqan etizliq məjdənlirida issiq jaz davamida paxtinin bək jaxşı sortları pişip ylgyrydu, bu paxtilar bilən hazır əsyvatqan toqumacılıq sanaət təminləngən. Kejinki jillarda Qrimda, çənubij Ukraina həm Povolzijinin (Volga boji) etizliq məjdənlirida paxta əstyryş başlandı. SSSR Jevropa qisminin çənubij jerimidə qənt zavodları ycyn xammal bolup xizmət qılıdiqan qənt qızılçisinin terilquisi kəptyn beri tarqalqan. Hazırkı vaqtta Qazaqistan dalalırıq, qərbij Sibir həm jiraq şərqtə qənt qızılçisini teriş başlandı. SSSR Jevropa qisminin Şimalij jerimida biznin ziqir-cigə (len) fabrikilirimizni xammal bilən təminləp turudiqan ziqir terilquliri kəpəjtyryldi. Ziqrı, ciginin bir qismi cət məmlikətkə ciqirilidü.

Buqdaj Sovet Sojuzinin asasən çənubij jerimiqa — Ukraniqa, Şimalij Kavkazqa, Povolzjeqa tarqalqan. Kejinki jil-

larda buqdaj kyndyn-kyngə bu jərlərdin şimalqa kəcmək-tə, nəticidə Şimaldiki etizliq məjdənlərdin az qımmətkə egə bolğan qara buqdajni sıqıp cıqarmaqtı.

Jol alaqa işliri məmlikətnin egiligidə bək con əhmi-jətkə egə. Təmyr jollar su jolliri, denizlər həm dərjalar bojicə nurqun hər xil jyklər toşuldu. Zavod həm fabrikalar-qə xammal və jeqış əşjaliri kəltyrylydu, ptyyn məmlikət bojicə hər xil işləp cıqırılıqan mallarnı toşujdu. Məmlikətni qoqdaştımu transport az əhmijətkə egə əməs. Uruş bolup qalsa təmyr jollar arqılıq Qızıl Armijini və hər xil uruş jyklirini capsanlıq bilən toşuşqa bək kerəklik.

Padşa Rossisi də təmyr jollar asasən Jevropa qismiqa selinqan edi; bu jərdə Moskvadın ptyyn tərəplərgə təmyr jollar cıqıp tarqılıdu. Sibirnin bək con məjdəniqə pəqət birlə təmyr yol selinqan, bu yol Uraldın başlap Tec okeanqıcıə (**Uluq Sibir** təmyr joli) ptyyn Sibirni kesip etdi.

Sovet hakimijiti xeli nurqun jeni təmyr jollarnı saldı: Bularnın ən conı **Tyrksib** (Tyrkistan — Sibir təmyr joli) hesaplinidü. Bu yol Sibirni Ottura Azijə bilən tutaşturudu. **Moskva — Donbass** degən jeni təmyr yol quruluşu tygəjdəp qaldi. Bu təmyr yol don kəmyrini sənət rajonlariqa toşuşqa jengillik beridü.

Təmyr jollar asta-asta elektr kyci bilən jyrgyzylidi-qanqa jətkylyvatidü. Məmlikətnin hər xil qisimlirida selinqan jeni elektr stansiliri təmyr jollarqımı elektr quvvitini beridü. Elektrləştyryş təmyr jollarnın jyk tosus işləmcənliliqini kyclyk aşurudu.

Dərja həm deniz jollırını jaxşılıtışqa con diqqət berilgən: jeni kanallar quruş, portlarnı çabduş, kemilər quruşının con tərəqqilinişi — bularnın həmmisi biznin sojuzda su jollırının əhmijitini kycəjtəktə.

Avtomobilər nurqun tarqalqan. Texi jeqindila avtomobil bezəş byjymi bolup hesaplinatti, hazır hər bir sovet zavodi həm fabrika, hər bir sovxozi və nurqun kolxozlarnın əzlirinin avtomobili bar və ularda əz jyklirini toşujdu.

Biznin ptyyn məmlikət hava jolları bilən kesilgən. Sojuznının taxi hazırlıcıcı təmyr yol selinqiçən ən jiraq şimal qismi bilən samolətlər arqılıq alaqa qılış tyzylgən. Hava jollırının uzunlıqı bojicə biznin sojuz dunjada birinci orunni alidü.

- Vəzipilər.**
1. SSSR xəritisidə bu bəlyimdə kərsytylgən ən çox jeni quruluşlarnı kərsytyňlar.
  2. Xəritidə paxta teriş, ziqir teriş, qənt qızılçısını, buğdaj, qara buğdaj teriş rajonlarını kərsytyňlar.
  3. Moskvadın ciqip Arxangelskiqa, Leningradqa, Gorkijqa, Qrimqa, Kavkazqa baridiqan təmyr jolni kərsytyňlar.
  4. Moskvadın ciqip Ural arqılıq Sibirqa, Vladivostokqicə ketidiqan təmyr jolni kərsytyňlar.
  5. Tyrksibni kərsytyňlar.
-

## MUNDƏRİÇƏ.

### I. Jər şarı.

Upaq və upaq tərəplili	3
Jər formüsü	5
Jərin bir keçə kyndyzlyk hərəkəti	7
Jərin jılıq hərəkəti	8
Kyn sistemisi	10
Din — illimqə qarşı	12

### II. Plan həm xəritə.

Planları qandaq sizidu	14
Planqa cyşyrylgən byymələri qandaq biliş	17
Plan bilən iş qılışni biliş nımə, ycyn əhmijətlilik	18
Glubos və xəritə	19
Jerim şarlar xərtisida nımə kəryş mymkyn	20
Xəritigə nımışə gradus torini cyşyryş kerək	—
Geografijə xəritisi plandın nımə bilən pərqlinidü	23
Qandaq məxsətlər ycyn xəritilər sizildi	24
Jər ystidə SSSR və con kapitalistik dələtlər qandaq çajlaşqan	—

### III. Jər postı.

Jər şarının postı	26
Jərin ystki qattiq postı nimidin tyzylgən	—
Jət şarının icidə çisimlər qajsi halda turudu	27
Massiv-kristalliq çinislər qandaq hasil boludu	—
Taq çinislərinin paciliniş	28
Jərin ystini su və şamal qandaq əzgərtidü	32
Jər postı bir jərdin ikkinci jərgə qandaq kəcəydü	34
Jər təvrəs	35
Vulqanlar nımə	37
Qandaq tyzlənliliklər boludu	—
Jərin tegidə qandaq bajlıqlar joşurunoqan	—

### IV. Okeanlar və denizlər.

Denizlərinin və quruqluqlarının bəlynysi	39
Qandaq atalar boludu	41
Okeanlar və denizlərinin jol alaqisidiki əhmijiti	42
Denizlərinin cunqurlığı	44
Deniz syjinin xususijətləri qandaq	45
Deniz sulur qandaq hərikət qılıdı	46
Deniz sulurinin teşiş həm kamijişi	—
Deniz muzi qandaq boludu	47
Denizlərinin hajvanlı və esymlykləri adəm ycyn qandaq əhmijiti bar	—

### V. Dərjalar həm kəllər.

Dərjalar. Dərja sistemisi dəp nümigə ejtimiz və dərja suni qejerdin alidi	49
Xəlq egligidə dərjalarnın əhmilili	52
Kəllər	53

## VI. Klimat.

Hava həm klimat . . . . .	54
Hava həm klimatın xəlq eğiligi yecyn əhmijiti . . . . .	55
Klimatın zıjanlıq təsiri bilən kytəş . . . . .	55
Jər şarınıq issiqqliq bələbaqlarqa bəlynyşı . . . . .	56
Deñiz klimiti bilən kontinental klimat . . . . .	58
Deñiz eqimləri və uların klimatqa təsirləri . . . . .	59
Klimat çapının egizligigə baqlıq bolusı . . . . .	60
Təq sırtlinin klimatqa təsirləri . . . . .	—
Jər şarida həl-jeqinin tarqılışı . . . . .	62

## VII. Jər şarınıq topa-əsymlik bələbaqları.

Topa həm əsymlik bələbaqlarının hasil bolusı nimigə Baqlıq . . . . .	63
Qutup oblastları . . . . .	—
Tundra . . . . .	66
Çangal tapi . . . . .	68
Dala . . . . .	69
Cəllər . . . . .	71
Tropikqa jeqin oblast . . . . .	72
Tropik oblastlar . . . . .	73

## VIII. Jər şarınıq xəlqi.

Xəlqin sani və zicloji . . . . .	75
Xəlqin əsyi . . . . .	78
Kişilik iriqləri . . . . .	79

## IX. Dunjanın hazırlı dələt bəlynyşı.

Kapitalistik məmlikətlər həm uların dələt tzylyşı . . . . .	81
Amerika Qoşma Ştatları . . . . .	83
Anglija . . . . .	85
Fransijə . . . . .	86
İtaliyə . . . . .	87
Germaniye . . . . .	88
Japoniye . . . . .	89
Ispaniye . . . . .	90
Avstriyə . . . . .	91
SSSR nın Baltiq bojidiki xoşniləri . . . . .	—
Polsa . . . . .	92
Ruminijə . . . . .	93
Tyrkiyə . . . . .	—
Iran . . . . .	94
Avqanistan . . . . .	—
Mongoliyə, Tuvin xəlq respublikiləri . . . . .	—
Xitaj . . . . .	95
Britaniyə hindistani . . . . .	96
Hindixitaj jerim arılı . . . . .	—
Australiyə, Afrika və ənənəvi Amerikiniq səjasij bəlynyşı . . . . .	97

## X. SSSR nın qisqicə obzori.

SSSR nın geografik əhvali . . . . .	99
SSSR ystinin tzylyşı . . . . .	101
SSSR nın qızılma bajlıqlırlı . . . . .	103
SSSR kəlləri . . . . .	106
SSSR dərjalırlı . . . . .	—
SSSR nın klimat və əsymlik bələbaqları . . . . .	108
SSSR xəlqləri . . . . .	111
SSSR nın dələt tzylyşı . . . . .	114
SSSR əgiligi . . . . .	118